

[Testlər/0613#01#Y14#01 qiyabi/Baxış](#)**TEST: 0613#01#Y14#01 QIYABI**

Test	0613#01#Y14#01 qiyabi
Fənn	0613 - Gömrük rüsumları və vergiləri
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	31
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 01

Ad	01
Suallardan	47
Maksimal faiz	47
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Azərbaycan Respublikasında televizor üçün idxal rüsumu 30%, televizorun elektron şüa boruları üçün isə 60% təşkil edir. Televizorun elektron şüa borusunun qiyməti televizorun qiymətinin 50%-nə bərabərdir. Tarifin səmərəlilik səviyyəsi nə qədərdir? (Çəki: 1)

- ☒ 0
☐ 5
☐ -2
☐ 3
☐ 2,4

Sual: Son məhsulun qiymətində idxal olunan komponentlərin qiymətinin xüsusi çəkisi sıfır olarsa ($A=0$) (Çəki: 1)

- ☐ $T_e=T_{id}$
 - ☒ $T_e=T_n$
 - ☐ $T_e>T_n$
 - ☐ $T_e<T_n$
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Son məhsulun nominal rüsum dərəcəsi idxal olunan komponentlərin nominal rüsum dərəcəsinə bərabər olarsa ($T_n=T_{id}$) (Çəki: 1)

- ☐ $T_e=T_{id}$
 - ☒ $T_e=T_n$
 - ☐ $T_e>T_n$
 - ☐ $T_e<T_n$
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Son məhsulun nominal rüsum dərəcəsi idxal olunan komponentlərin nominal rüsum dərəcələrindən böyük olarsa ($T_e>T_{im}$) (Çəki: 1)

- ☐ $T_e=T_{id}$
 - ☐ $T_e=T_n$
 - ☒ $T_e>T_n$
 - ☐ $T_e<T_n$
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Son məhsulun nominal rüsum dərəcəsi idxal olunan komponentlərinin nominal rüsum dərəcələrindən kiçik olarsa ($T_n<T_{id}$) (Çəki: 1)

- ☐ $T_e=T_{id}$
 - ☐ $T_e=T_n$
 - ☐ $T_e>T_n$
 - ☒ $T_e<T_n$
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: İdxal olunan komponentlərin nominal rüsum dərəcəsi artanda (T_{im} artanda) (Çəki: 1)

- ☐ T_n artır
 - ☐ T_e artır
 - ☐ T_e azalır
 - ☒ T_n azalır
 - ☐ düzgün cavab yoxdur
-

Sual: İdxal olunan komponentlərin nominal rüsum dərəcəsi azalanda (T_{im} azalanda) (Çəki: 1)

- ☐ T_n artır
- ☒ T_e artır

- ☐ Te azalır
 - ☐ Tn azalır
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Son məhsulların nominal rüsum dərəcəsi artanda (Tn artanda) (Çəki: 1)

- ☐ Tid azalır
 - ☐ Tid artır
 - ☐ Te azalır
 - ☒ Te artır
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Son məhsulların nominal rüsum dərəcəsi azalanda (Tn azalanda) (Çəki: 1)

- ☐ Tid azalır
 - ☒ Te azalır
 - ☐ Te artır
 - ☐ Tid azalır
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Mövsümi rüsumlar tətbiq olunur (Çəki: 1)

- ☒ Kənd təsərrüfatı mallarına
 - ☐ İstehsalında subsidiyalardan istifadə olunmuş idxal mallarına
 - ☐ İxracat ölkəsindəki normal qiymətindən aşağı qiymətlə idxal olunan mallara
 - ☐ Azərbaycan ərazisindən tranzit keçirilən mallara
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Antidempinq rüsumları tətbiq olunur (Çəki: 1)

- ☐ Kənd təsərrüfatı mallarına
 - ☐ İstehsalında subsidiyalardan istifadə olunmuş idxal mallarına
 - ☒ İxracat ölkəsindəki normal qiymətindən aşağı qiymətlə idxal olunan mallara
 - ☐ Azərbaycan ərazisindən tranzit keçirilən mallara
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Kompensasiya rüsumları tətbiq olunur (Çəki: 1)

- ☐ Kənd təsərrüfatı mallarına
 - ☒ İstehsalında subsidiyalardan istifadə olunmuş idxal mallarına
 - ☐ İxracat ölkəsindəki normal qiymətdən aşağı qiymətlə idxal olunan mallara
 - ☐ Azərbaycan ərazisindən tranzit keçirilən mallara
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Mühərrikinin həcmi 1600 sm³ və istehsal müddəti 16 avqust 2012-ci il olan minik avtomobili üçün nə qədər gömrük rüsumu ödənilir (Çəki: 1)

- ☒ 1180 dollar
- ☐ 648 dollar
- ☐ 650 dollar

- ☐ 670 dollar
 - ☐ 680 dollar
-

Sual: Mühərrikinin həcmi 3500 sm³ və istehsal müddəti 11 yanvar 2012-ci il olan minik avtomobil üçün nə qədər gömrük rüsumu ödənilir (Çəki: 1)

- ☐ 3000 dollar
 - ☐ 3500 dollar
 - ☒ 24500 dollar
 - ☐ 2500 dollar
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Mövsümü rüsumlar hansı müddətə tətbiq olunur (Çəki: 1)

- ☐ 4 ay
 - ☐ 8 ay
 - ☐ 1 il
 - ☒ 6 ay
 - ☐ 3 ay
-

Sual: Mövsümü rüsumlar tətbiq edildikdə digər rüsumlar (Çəki: 1)

- ☒ tətbiq edilmir
 - ☐ tətbiq edilir
 - ☐ bəzi mallar üçün tətbiq olunur, bəziləri üçün yox
 - ☐ Ancaq aksizli mallara tətbiq olunur
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Advalor rüsumlar (Çəki: 1)

- ☒ Malın dəyərindən faizlə hesablanır
 - ☐ malın miqdarına görə hesablanır
 - ☐ mal vahidinə görə alınır
 - ☐ kənd təsərrüfatı mallarına tətbiq olunur
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Advalor rüsumlar üçün vergitutma bazası malın----- (Çəki: 1)

- ☐ preyskurant qiymətidir
 - ☐ bazar qiymətidir
 - ☐ maya dəyəridir
 - ☒ gömrük dəyəridir
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Spesifik rüsumlar (Çəki: 1)

- ☐ malın dəyərindən faizlə hesablanır
- ☐ malın miqdarına görə hesablanır
- ☒ mal vahidinə görə müəyyən olunmuş məbləğlə
- ☐ mövsümü mallara tətbiq olunur

☐ düzgün cavab yoxdur

Sual: Spesifik rüsumlar hansı valyuta ilə hesablanır (Çəki: 1)

- ☒ Azərbaycan manatı
 - ☐ ABŞ dolları
 - ☐ avro ilə
 - ☐ rubl ilə
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Rüsum və vergilər hansı valyuta ilə ödənilir (Çəki: 1)

- ☒ Azərbaycan manatı
 - ☐ ABŞ dolları
 - ☐ avro ilə
 - ☐ rubl ilə
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Kombinə edilmiş rüsumlar (Çəki: 1)

- ☐ malın gömrük dəyərinə görə faizlə hesablanır
 - ☐ malın vahidinə görə müəyyən olunmuş məbləğlə hesablanır
 - ☒ həm malın dəyərinə görə faizlə, həm də mal vahidinə görə müəyyən olunmuş məbləğlə hesablama üsullarından istifadə etməklə hesablanır
 - ☐ mövsümü mallara tətbiq olunur
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Gömrük ödənişlərinin tətbiqi zamanı malların ----- əsas götürülür (Çəki: 1)

- ☒ XİF MN-na uyğun kodu
 - ☐ mənşə ölkəsi
 - ☐ keyfiyyət göstəriciləri
 - ☐ əlamətləri
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Gömrük rüsumlarının tətbiqi tənzimlənir (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının "İxrac nəzarət" qanunu ilə
 - ☐ Vergi Məcəlləsi ilə
 - ☐ Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə
 - ☒ Azərbaycan Respublikasının "Gömrük tarifi haqqında" qanunu ilə
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Gömrük borcu ödənilir (Çəki: 1)

- ☐ YGB-si təsdiq edildikdən sonra
 - ☐ Mal gömrük sərhədini keçdikdən sonra
 - ☒ YGB-si təsdiq edilənədək
 - ☐ Mal gömrük orqanına bəyan edildikdən sonra
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Xüsusi rüsumlar tətbiq edilir (Çəki: 1)

- ☐ ölkə ərazisinə normal qiymətdən daha ucuz mal gətirildikdə
 - ☐ mövsümü xarakter daşıyan mallara
 - ☐ ölkə ərazisinə gətirilən malların istehsalında subsidiyalardan istifadə olunduqda
 - ☒ ölkə ərazisinə gətirilən malların miqdarı və gətirilmə şərtləri yerli istehsalçılara ziyan vurduqda
 - ☐ yuxarıda göstərilən bütün hallarda
-

Sual: Avtonom rüsumlar tətbiq olunur (Çəki: 1)

- ☒ ölkənin hakimiyyət orqanlarının qərarı ilə birtərəfli qaydada
 - ☐ ikitərəfli və çoxtərəfli razılaşmalar əsasında
 - ☐ çoxtərəfli razılaşmalar əsasında inkişaf etməkdə olan ölkələrin mallarına
 - ☐ mövsümü xarakter daşıyan mallara
 - ☐ ölkə ərazisinə normal qiymətdən daha ucuz mal gətirildikdə
-

Sual: Konvension rüsumlar----- tətbiq olunur (Çəki: 1)

- ☐ ölkənin hakimiyyət orqanlarının qərarı ilə birtərəfli qaydada
 - ☒ ikitərəfli və çoxtərəfli razılaşmalar əsasında
 - ☐ çoxtərəfli razılaşmalar əsasında inkişaf etməkdə olan ölkələrə
 - ☐ mövsümü xarakter daşıyan mallara
 - ☐ ölkə ərazisinə normal qiymətdən daha ucuz mal gətirildikdə
-

Sual: Preferensial rüsumlar-----tətbiq olunur (Çəki: 1)

- ☐ ölkənin hakimiyyət orqanlarının qərarı ilə birtərəfli qaydada
 - ☐ ikitərəfli və çoxtərəfli razılaşmalar əsasında
 - ☒ çoxtərəfli razılaşmalar əsasında inkişaf etməkdə olan ölkələrə
 - ☐ mövsümü xarakter daşıyan mallara
 - ☐ ölkə ərazisinə normal qiymətdən daha ucuz mal gətirildikdə
-

Sual: Preferensial sözünün mənası nədir (Çəki: 1)

- ☐ ödəmə
 - ☐ dağıtma
 - ☒ güzəştli
 - ☐ səmərəli
 - ☐ daimi
-

Sual: antidempinq sözünün mənası nədir (Çəki: 1)

- ☐ ödəmə
 - ☒ dağıtma
 - ☐ güzəştli
 - ☐ səmərəli
 - ☐ daimi
-

Sual: Kompensasiya sözünün mənası nədir (Çəki: 1)

- ☒ ödəmə
 - ☐ dağıtma
 - ☐ güzəştli
 - ☐ səmərəli
 - ☐ daimi
-

Sual: Dərəcəsinə görə gömrük rüsumları təsnifləşdirilir (Çəki: 1)

- ☐ nominal və səmərəli
 - ☒ daimi və dəyişkən
 - ☐ advalor və spesifik
 - ☐ avtonom və konvension
 - ☐ preferensial və nominal
-

Sual: Daimi rüsumlar----- (Çəki: 1)

- ☒ şəraitdən asılı olaraq dəyişməyə məruz qalmayan gömrük tarifidir
 - ☐ mövcud şəraitdən asılı olaraq dəyişdirilən gömrük rüsumlarıdır
 - ☐ son məhsula rüsumların səviyyəsi nəzərə alınmaqla hesablanmış gömrük rüsumlarıdır
 - ☐ gömrük tarifində göstərilən tarif dərəcələridir
 - ☐ düzgün cavab yoxdur
-

Sual: dəyişkən rüsumlar----- (Çəki: 1)

- ☐ şəraitdən asılı olaraq dəyişməyə məruz qalmayan gömrük tarifidir
 - ☒ mövcud şəraitdən asılı olaraq dəyişdirilən gömrük rüsumlarıdır
 - ☐ son məhsula rüsumların səviyyəsi nəzərə alınmaqla hesablanmış gömrük rüsumlarıdır
 - ☐ gömrük tarifində göstərilən tarif dərəcələridir
 - ☐ düzgün cavab yoxdur
-

Sual: nominal rüsum dərəcələri----- (Çəki: 1)

- ☐ şəraitdən asılı olaraq dəyişməyə məruz qalmayan gömrük tarifidir
 - ☐ mövcud şəraitdən asılı olaraq dəyişdirilən gömrük rüsumlarıdır
 - ☐ son məhsula rüsumların səviyyəsi nəzərə alınmaqla hesablanmış gömrük rüsumlarıdır
 - ☒ gömrük tarifində göstərilən tarif dərəcələridir
 - ☐ düzgün cavab yoxdur
-

Sual: səmərəli rüsumlar ----- (Çəki: 1)

- ☐ şəraitdən asılı olaraq dəyişməyə məruz qalmayan gömrük tarifidir
 - ☐ mövcud şəraitdən asılı olaraq dəyişdirilən gömrük rüsumlarıdır
 - ☒ son məhsula rüsumların səviyyəsi nəzərə alınmaqla hesablanmış gömrük rüsumlarıdır
 - ☐ gömrük tarifində göstərilən tarif dərəcələridir
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Gömrük rüsumlarının dərəcələrini hansı orqan müəyyənləşdirir (Çəki: 1)

- ☐ Azərbaycan Dövlət Gömrük Komitəsi
 - ☐ Milli Məclis
 - ☒ Nazirlər Kabineti
 - ☐ Prezident
 - ☐ İqtisadi İnkişaf Nazirliyi
-

Sual: Gömrük Komitəsinin ödəyiciləri kimdir (Çəki: 1)

- ☒ Deklarant
 - ☐ Daşıyıcı
 - ☐ vəzifəli şəxs
 - ☐ malın alıcısı
 - ☐ mal göndərən
-

Sual: Gömrük ödənişlərinin şdənilməsi üçün möhlət verilə bilər----- (Çəki: 1)

- ☐ fiziki şəxsə
 - ☐ vəzifəli şəxsə
 - ☒ hüquqi şəxsə
 - ☐ iflas olması ilə bağlı iddia qaldırılan şəxsə
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Vaxtın uzadılması haqqında qərarı kim verir (Çəki: 1)

- ☐ Azərbaycan Respublikası DÇK-nin sədri
 - ☐ gömrük postunun rəisi
 - ☒ gömrük idarəsinin rəisi
 - ☐ Baş gömrük idarəsi
 - ☐ yük şöbəsinin rəisi
-

Sual: Gömrük ödənişlərinin ödənilməsi üçün möhlət verilməsi (Çəki: 1)

- ☒ 14 gündən 60 günədək olmalıdır
 - ☐ 2 aydan çox ola bilər
 - ☐ 30 gündən çox ola bilməz
 - ☐ 2 həftə ola bilər
 - ☐ 3 ay ola bilər
-

Sual: Gömrük ödənişlərinə möhlət verilməsi mütləq həyata keçirilməlidir əgər (Çəki: 1)

- ☒ ödəyiciyə təbii fəlakət nəticəsində ziyan dəyərsə
 - ☐ gətirilən mallar tez xarab olmayan mallardırsa
 - ☐ ödəyici hökumətlərsə sazişlər əsasında mal göndərmirsə
 - ☐ ödəyici iflasa uğramışsa
 - ☐ ödəyici mal ixracı ilə məşğuldursa
-

Sual: Hansı halda gömrük ödənişlərinə görə möhlət verilə bilməz (Çəki: 1)

- ☐ ödəyiciyə təbii fəlakət nəticəsində ziyan dəyərsə
- ☐ ödəyici dövlət sifarişini yerinə yetirirsə
- ☐ gətirilən mallar tez xarab olmayan malladırsa
- ☐ ödəyici hökumətlərsə sazişlər əsasında mal göndərmirsə
- ☒ ödəyici iflas olması ilə bağlı iddia qaldırırsa

Sual: Girovqoyanla gömrük orqanı arasında qarşılıqlı münasibətlər necə tənziclənir (Çəki: 1)

- ☒ tərəflər arasında bağlanmış müqavilə ilə
- ☐ Gömrük idarəsi rəisinin qərarı ilə
- ☐ girov haqqında Azərbaycan Respublikasının qanunu ilə
- ☐ "Gömrük tarifi haqqında" qanunla
- ☐ düzgün cavab yoxdur

Sual: Gömrük orqanı adından girov müqaviləsini kim imzalayır (Çəki: 1)

- ☐ DGK-nin sədri
- ☐ gömrük postunun rəisi
- ☒ gömrük idarəsinin rəisi və maliyyə-tarif şöbəsinin rəisi
- ☐ yük şöbəsinin rəisi və maliyyə-tarif şöbəsinin rəisi
- ☐ düzgün cavab yoxdur

Sual: Girov predmetinin saxlanma yerini kim müəyyən edir (Çəki: 1)

- ☐ DGK-nin sədri
- ☐ gömrük postunun rəisi
- ☐ gömrük idarəsinin rəisi və maliyyə-tarif şöbəsinin rəisi
- ☒ yük şöbəsinin rəisi və maliyyə-tarif şöbəsinin rəisi
- ☐ düzgün cavab yoxdur

BÖLMƏ: 02

Ad	02
Suallardan	50
Maksimal faiz	50
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	4 %

Sual: Gömrük dəyər bəyannaməsi (Çəki: 1)

- ☒ yük gömrük bəyannaməsinin əlavəsidir və onsuz etibarsız sayılır
- ☐ sərnəşin bəyannaməsinin əlavəsidir və onsuz etibarsız sayılır
- ☐ dövrü bəyannamənin əlavəsidir və onsuz etibarsız sayılır
- ☐ müvəqqəti bəyannamənin əlavəsidir və onsuz etibarsız sayılır
- ☐ əsas gömrük sənədidir

Sual: Gömrük dəyər bəyannaməsinini doldurulması tələb olunur (Çəki: 1)

- ☐ idxal olunan malların dəyəri 1000 ABŞ dollarına ekvivalent məbləği keçmirsə
 - ☐ fiziki şəxslər tərəfindən kommersiya məqsədi üçün nəzərdə tutulmayan malların idxalında
 - ☒ idxal olunan mallardan aksiz vergisi alınarsa
 - ☐ idxal zamanı mallara vergi və rüsum alınmadığı hallarda
 - ☐ gömrük vergi və rüsumlarına cəlb olunmayan mallara
-

Sual: Gömrük dəyər bəyannaməsinin doldurulması tələb olunmur (Çəki: 1)

- ☐ idxal olunan mallara idxal rüsumları alındığı halda
 - ☐ idxal olunan mallara aksiz vergisi tətbiq olunduğu halda
 - ☐ idxal olunan mallara ƏDV tətbiq olunduğu hallarda
 - ☒ fiziki şəxslər tərəfindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların idxalında
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Gömrük dəyər bəyannaməsi neçə nüsxədə doldurulur? (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Gömrük dəyər bəyannaməsinin 3-cü nüsxəsi kimə göndərilir? (Çəki: 1)

- ☐ gömrük orqanlarında qalır
 - ☐ deklaranta verilir
 - ☒ DGK-ya göndərilir
 - ☐ yük şöbəsinə verilir
 - ☐ Vergi Nazirliyinə göndərilir
-

Sual: Gömrüklər bəyannaməsinin hansı formaları var? (Çəki: 1)

- ☒ GDB-1 və GDB-2
 - ☐ GDB-1, GDB-2 və GDB-3
 - ☐ GDB-1, GDB-2, GDB-3 və GDB-4
 - ☐ GDB-1
 - ☐ düzgün cavab yoxdur
-

Sual: GDB-1 malın gömrük dəyərinin təyini üsulun tətbiqi zamanı istifadə olunur. (Çəki: 1)

- ☐ eyni malların sövdələşmə qiymətinə əsaslanan
 - ☐ eynicinsli malların sövdələşmə qiymətinə əsaslanan
 - ☐ dəyərin çıxılmasına əsaslanan
 - ☒ gətirilən malların sövdələşmə qiymətinə əsaslanan
 - ☐ dəyərin toplanmasına əsaslanan
-

Sual: GDB-2 malın görmük dəyərinin təyininin ... üsulun tətbiqi zamanı istifadə olunur. (Çəki: 1)

- ☐ I
 - ☐ I - V
 - ☒ II – VI
 - ☐ II – V
 - ☐ III - IV
-

Sual: Gömrük orqanı tərəfindən GDB-nın hansı bölməsi doldurulur? (Çəki: 1)

- ☐ “Gömrük orqanı üçün”
 - ☐ “Maliyyə və tarif şurası üçün”
 - ☒ “Gömrük qeydiyyatı üçün”
 - ☐ “Gömrük imzası üçün”
 - ☐ “Yük şöbəsi üçün”
-

Sual: GDB-nın neçə əsas vərəqi olur? (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 1
 - ☐ 4
 - ☐ düzgün cavab yoxdur
-

Sual: GDB qeydiyyatı alınır (Çəki: 1)

- ☐ GDB təqdim olunmazdan əvvəl
 - ☐ GDB təqdim olunduqdan sonra
 - ☒ GDB ilə eyni vaxtda
 - ☐ mal sərhədi keçdikdən sonra
 - ☐ mal bəyan edilməmişdən əvvəl
-

Sual: GDB-nin əsas vərəqi neçə adda mal üçün nəzərdə tutulmuşdur? (Çəki: 1)

- ☐ 4
 - ☐ 1
 - ☐ 2
 - ☒ 3
 - ☐ düzgün cavab yoxdur
-

Sual: GDB hansı dildə doldurulur? (Çəki: 1)

- ☐ İngilis
 - ☐ Rus
 - ☐ İngilis, Rus və Fransız
 - ☐ düzgün cavab yoxdur
 - ☒ Azərbaycan
-

Sual: Hansı bazis şərti gömrük dəyərinin strukturuna uyğun gəlir? (Çəki: 1)

- ☐ DDP
 - ☐ POB
 - ☐ PAS
 - ☐ Exw
 - ☒ SİF
-

Sual: Malların eynicinsli olması müəyyən edən əsas meyarlar ola bilməz? (Çəki: 1)

- ☐ texniki
 - ☐ funksional
 - ☐ ticari
 - ☒ iqtisadi
 - ☐ bazardaki reputasiyası
-

Sual: Malların göndərmə şərtləri GDB-nın hansı qrafasında göstərilir? (Çəki: 1)

- ☐ 1
 - ☒ 20
 - ☐ 28
 - ☐ 45
 - ☐ 100
-

Sual: Gömrük dəyəri GDB-nın hansı qrafasında göstərilir? (Çəki: 1)

- ☐ 4
 - ☐ 34
 - ☐ 44
 - ☒ 45
 - ☐ 56
-

Sual: “Gömrük rüsumları və yığımlarının hesablanması” GDB-nın hansı qrafasında öz əksini tapır? (Çəki: 1)

- ☐ 4
 - ☐ 39
 - ☐ 44
 - ☐ 46
 - ☒ 47
-

Sual: “Preferensiya” , “İntiyaz” GDB-nın hansı qrafasında göstərilir? (Çəki: 1)

- ☒ 36
 - ☐ 45
 - ☐ 39
 - ☐ 44
 - ☐ 42
-

Sual: “Malın faktura dəyəri” GDB-nın hansı qrafasında göstərilir? (Çəki: 1)

- ☐ 35
 - ☐ 39
 - ☐ 44
 - ☒ 42
 - ☐ 45
-

Sual: Ödənişlərə möhlət GDB-nın hansı qrafasında göstərilir? (Çəki: 1)

- ☐ 45
 - ☒ 48
 - ☐ 42
 - ☐ 49
 - ☐ 39
-

Sual: Hansı şərt gömrük dəyər bəyannaməsinin 2-ci üsül üzrə qəbul etməyi mümkün etmir? (Çəki: 1)

- ☐ mallar Azərbaycan Respublikası ərazisinə gətirilmək üçün satılmalıdır
 - ☐ qiymətləndirilən mallarla eyni vaxtda və yaxud 90 gündən çox olmayan müddət ərzində gətirilmiş olmalı
 - ☐ qiymətləndirilən mallarla eyni miqdarda olmalı
 - ☐ qiymətləndirilən mallarla eyni kommersiya şərtləri daxilində gətirilmiş olmalıdır
 - ☒ qiymətləndirilən mallarla 25 gündən çox olmayan müddət ərzində olmalı
-

Sual: Eyni mallar dedikdə hansı mallar başa düşülür (Çəki: 1)

- ☒ eyniləşdirmə əlamətləri eyni olan
 - ☐ eyniləşdirmə əlamətləri müxtəlif olan
 - ☐ fiziki xüsusiyyətləri eyni olmayan
 - ☐ mənşə ölkəsi eyni olmayan
 - ☐ keyfiyyət göstəriciləri müxtəlif olan
-

Sual: Əgər malların layihəsi və istehsalı eyni ölkədə yerinə yetirilməmişsə onu eyni mallar hesab etmək olarmı? (Çəki: 1)

- ☐ bəli
 - ☒ xeyr
 - ☐ qismən
 - ☐ fiziki xüsusiyyətlərin eynidirsə, hə
 - ☐ keyfiyyət göstəricisi eynidirsə, hə
-

Sual: Əgər mal sökülmüş (yığılmamış) halda olarsa onu eyni hal kimi qəbul etmək olarmı (Çəki: 1)

- ☒ malın eyniləşdirmə əlamətləri eyni cür olarsa, hə
 - ☐ yalnız fiziki xüsusiyyətləri eyni olarsa mümkündür
 - ☐ yalnız keyfiyyət göstəriciləri eyni olarsa qəbul etmək olar
 - ☐ bazardakı reputasiyasından asılıdır
 - ☐ istehsalçının eyni olması kifayətdir
-

Sual: Baxılan malın istehsalçısı tərəfindən istehsal edilən eyni mallar barədə məlumatlar olmadıqda bu mallar eyni hesab edilə bilərmi? (Çəki: 1)

- ☐ əgər istehsalçısı və mənşə ölkəsi müxtəlif olsa belə hesab etmək olar
 - ☐ yox, mümkün deyil
 - ☒ müxtəlif şəxslər tərəfindən istehsal edilmiş olsa belə hesab etmək olar
 - ☐ fiziki xüsusiyyətlərin eyni olsa mümkündür
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Eynicinsli mallar dedikdə (Çəki: 1)

- ☒ bütün xassələri eyni olmasada dəyərləndirilən mallarla ümumi xüsusiyyətlərə malik və mənşə ölkəsi eyni mallar başa düşülür
 - ☐ bütün xassələri eyni olan mallar başa düşülür
 - ☐ bütün xassələri eyni olan lakin mənşə ölkəsi müxtəlif olan mallara başa düşülür
 - ☐ bütün xassələri eyni olan, amma ticarət markası müxtəlif olan mallar başa düşülür
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Üçüncü üsulun tətbiqi qaydaları hansı normativ hüquqi sənədlə müəyyən olunur? (Çəki: 1)

- ☐ Gömrük Məcəlləsi ilə, maddə 120
 - ☐ Cinayət Məcəlləsi ilə, maddə 207
 - ☐ Vergi Məcəlləsi ilə, maddə 110
 - ☐ Beynəlxalq Konvensiya ilə
 - ☒ "Gömrük tarifi haqqında" qanun, maddə 19
-

Sual: Malın daşınma sənədləri gömrük orqanına təqdim olunmadığı halda (Çəki: 1)

- ☐ I üsul tətbiq edilə bilər, digər üsul tətbiq olunmalıdır
 - ☒ I üsul tətbiq edilə bilməz
 - ☐ gömrük orqanı malın daşınma sənədini tələb etməlidir
 - ☐ gömrük orqanı malın daşınma sənədini özü tərtib etməlidir
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Malın daşınma xərclərinə daxil deyil (Çəki: 1)

- ☐ malın boşadılması və yüklənməsi xərcləri
 - ☐ malın saxlanma xərcləri
 - ☐ sığorta məbləği
 - ☐ yenidən yüklənməsi və daşınması xərcləri
 - ☒ düzgün cavab yoxdur
-

Sual: Əgər mal xarici ticarət müqaviləsi və DDP göndəriş şərtləri ilə müəyyən edilmişdirsə, onda... (Çəki: 1)

- ☐ gömrük dəyəri həmin şərtə uyğun müəyyən edilməlidir
- ☐ idxal gömrük rüsumları, vergi və yığımlar malın qiymətinə lavə olunmalıdır
- ☒ idxal gömrük rüsumları, vergi və yığımlar malın qiymətindən çıxılır

- ☐ yol xərcləri malın qiymətindən çıxılmaz
 - ☐ yol xərcləri malın qiymətinə əlavə olunur
-

Sual: Malların gömrük dəyəri malın qiymətində hansı məsrəfin çıxılması ilə dəqiqləşdirilə bilməz? (Çəki: 1)

- ☒ malların sərhəddə qədər daşınma xərcləri
 - ☐ malların Azərbaycan Respublikası ərazisində daşınma xərcləri
 - ☐ malların ölkəyə gətirildikdən sonra quraşdırma, yığma, sazlamaya görə xərclər
 - ☐ gətirilmə yerindən təyinat yerinə qədər çəkilən nəqliyyat xərcləri
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Gömrük dəyərinin təyinin I usulundan istifadə - deklarant tərəfindən təqdim edilməsini mütləq tələb etmir. (Çəki: 1)

- ☐ hesab faktura və invoys
 - ☐ mal-müşayət sənədlərinin
 - ☐ alqı-satqı müqaviləsində çıxarışı
 - ☐ sığorta sənədlərinin
 - ☒ düzgün cavab yoxdur
-

Sual: Gömrük dəyərinin təyinin 5-ci üsulu əsaslanır? (Çəki: 1)

- ☐ malların dəyişilmədən satıldığı qiymətə
 - ☐ eyni və eynicinsli malların sövdələşmə qiymətinə
 - ☐ gətirilən malların sövdələşmə qiymətinə
 - ☒ malın istehsalına çəkilən məsrəflər barədə məlumata
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Gömrük dəyərinin təyininin 4-cü üsulu əsaslanır (Çəki: 1)

- ☒ malların dəyişilmədən satıldığı qiymətə
 - ☐ eyni və eynicinsli malların sövdələşmə qiymətinə
 - ☐ gətirilən malların sövdələşmə qiymətinə
 - ☐ malın istehsalına çəkilən məsrəflər barədə məlumata
 - ☐ ehtiyat üsuluna
-

Sual: Gömrük dəyərinin təyininin II və III üsulu əsaslanır: (Çəki: 1)

- ☐ malların dəyişilmədən satıldığı qiymətə
 - ☒ eyni və eynicinsli malların sövdələşmə qiymətinə
 - ☐ gətirilən malların sövdələşmə qiymətinə
 - ☐ malın istehsalına çəkilən məsrəflər barədə məlumata
 - ☐ ehtiyat üsuluna
-

Sual: Gömrük dəyərinin təyininin I üsulu əsaslanır: (Çəki: 1)

- ☐ malların dəyişilmədən satıldığı qiymətə
- ☐ eyni və eynicinsli malların sövdələşmə qiymətinə
- ☒ gətirilən malların sövdələşmə qiymətinə

- ☐ malın istehsalına çəkilən məsrəflər barədə məlumat
 - ☐ ehtiyat üsuluna
-

Sual: Ehtiyat üsulu tətbiqi zamanı gömrük dəyərinin təyində istifadəsinə yol verilməyən qiymətlər (Çəki: 1)

- ☐ malın daxili bazardakı qiyməti
 - ☐ daxili bazarda Azərbaycan mənşəli malın qiyməti
 - ☐ ixrac edən ölkənin üçüncü ölkələrə göndərdiyi qiymətə
 - ☐ malın kortəbii müəyyən edilmiş qiyməti
 - ☒ yuxarıda göstərilənlərin hamısı
-

Sual: Gömrük orqanları düzəlişi GDB-nin hansı qrafasında aparılır (Çəki: 1)

- ☐ 10 “c”
 - ☒ 10 “b”
 - ☐ 10 “a”
 - ☐ 10
 - ☐ 10 “e”
-

Sual: Gömrük orqanları GDB-nin hansı qrafasında öz qeydiyyatını aparır (Çəki: 1)

- ☐ “gömrük düzəlişi üçün”
 - ☐ “gömrük orqanının imzası üçün”
 - ☒ “gömrük qeydiyyatı” üçün
 - ☐ “gömrük rəsmiləşdirilməsi” üçün
 - ☐ “gömrük hesabatı” üçün
-

Sual: GMO neçə nüsxədə və kim tərəfindən doldurulur? (Çəki: 1)

- ☐ 2 nüsxədə və deklarant tərəfindən
 - ☐ 3 nüsxədə və deklarant tərəfindən
 - ☒ 3 nüsxədə və icraçı inspektor tərəfindən
 - ☐ 2 nüsxədə və icraçı inspektor tərəfindən
 - ☐ düzgün cavab yoxdur
-

Sual: GMO tətbiq olunur: (Çəki: 1)

- ☐ yalnız hüquqi şəxslər üçün
 - ☐ yalnız fiziki şəxslər üçün
 - ☒ həm hüquqi həm də fiziki şəxslər üçün
 - ☐ gömrük orqanının vəzifəli şəxsləri üçün
 - ☐ düzgün cavab yoxdur
-

Sual: GMO hansı ödənişlər üçün tətbiq olunur (Çəki: 1)

- ☐ gömrük orqanları tərəfindən lisenziyaların verilməsi zamanı alınan yığımlar üçün
- ☐ malların saxlancına görə gömrük yığımlarının alınması üçün
- ☐ ilkin qərarların qəbuluna görə haqqın alınması üçün
- ☐ gömrük müşayiətinə görə gömrük yığımlarının alınması üçün

☒ yuxarıda göstərilən bütün hallar üçün

Sual: GMO hansı ödənişlər üçün tətbiq olunmur (Çəki: 1)

- ☐ gömrük orqanları tərəfindən lisenziyaların verilməsi zamanı alınan yığımlar üçün
 - ☒ gömrük rəsmiləşdirilməsi YGB ilə həyata keçirilərkən gömrük ödənişlərinin hesablanması və alınması üçün
 - ☐ vahid dərəcə ilə alınan gömrük ödənişləri üçün
 - ☐ ilkin qərarların qəbuluna görə haqqın alınması üçün
 - ☐ saxlanca görə haqqın alınması üçün
-

Sual: GMO üzrə hesablanmış gömrük tədiyyələrinin ödənişi onun doldurulduğu tarixdən ----- həyata keçirilməlidir (Çəki: 1)

- ☐ 2 iş günü ərzində
 - ☒ 3 iş günü ərzində
 - ☐ 1 iş günü ərzində
 - ☐ 4 iş günü ərzində
 - ☐ düzgün cavab yoxdur
-

Sual: GMO üzrə ödəniş nəğd formada həyata keçirilərsə icraçı inspektor onun nüsxələrinin necə paylayır (Çəki: 1)

- ☒ 1-ci nüsxə icraçı inspektorda qalır 2-ci və 3-cü vərəqi işə tədiyəçiyə verilir
 - ☐ 1-ci və 2-ci nüsxəsi icraçı inspektorda qalır, və 3-cü nüsxəsi işə tədiyəçiyə verilir
 - ☐ 1-ci və 3-cü nüsxəsi icraçı inspektorda qalır, 2-ci nüsxəsi işə tədiyəçiyə verilir
 - ☐ 2-ci və 3-cü nüsxəsi icraçı inspektorda qalır, 1-ci nüsxəsi işə tədiyəçiyə verilir
 - ☐ 3-cü nüsxəsi icraçı inspektorda qalır, 1-ci və 2-ci nüsxəsi işə tədiyəçiyə verilir
-

Sual: GYB-nin hansı qrafasında tədiyyələrin ödənilməsi haqqında gömrük orqanının qeydiyyatı aparılır (Çəki: 1)

- ☐ "A"
 - ☐ "B"
 - ☒ "S"
 - ☐ "C"
 - ☐ "F"
-

Sual: Qarşılıqlı asılı olan şəxslər dedikdə, nəzərdə tutulur (Çəki: 1)

- ☐ sövdələşmə iştirakçıları müəssisənin birgə sahibidirsə
 - ☐ sövdələşmə iştirakçıları əmək əlaqələri ilə bağlıdırsa
 - ☐ sövdələşmə iştirakçılarından biri digərinin vəzifəli şəxsidirsə
 - ☐ sövdələşmə iştirakçıları yaxın qohumdurlarsa
 - ☒ yuxarıda göstərilənlərin hamısı
-

Sual: Gömrük dəyərinin təyininin I üsulunda tətbiq oluna bilməz (Çəki: 1)

- ☐ alıcının qiymətləndirilən mal üzrə hüquqları sahəsində məhdudiyyətlər nəzərdə tutulduqda

- ☐ malın satışı və sövdələşmə qiyməti təsiri nəzərə alın bilməyən şərtlərinin yerinə yetirilməsindən asılıdırsa
- ☐ deklarant tərəfindən gömrük dəyərinin müəyyən ediloməsi zamanı istifadə olunan məlumatlar sənədlərlə təsdiq olunmamışsa
- ☐ sövdələşmə iştirakçıları qarşılıqlı asılı olarsa
- ☒ yuxarıda göstərilən bütün hallarda

Sual: Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən gömrük dəyərinin təyininin hansı üsulu daha çox tətbiq olunur (Çəki: 1)

- ☐ I üsul
- ☐ II və III üsullar
- ☐ IV üsul
- ☐ V üsul
- ☒ VI üsul

BÖLMƏ: 03

Ad	03
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Azərbaycan Respublikasının gömrük sərhədindən yol vegilərinin ödəyiciləri kimlərdir? (Çəki: 1)

- ☐ rezident müəssisələr
- ☐ rezident fiziki şəxslər
- ☒ xarici dövlətlərin avtonəqliyyat vasitələrinin sahibləri
- ☐ xarici dövlətlərin müəssisələri
- ☐ düzgen cavab yoxdur

Sual: Yol vergisi tutulur ? (Çəki: 1)

- ☐ Vergi nazirliyinin inspektorları
- ☐ DGK-nin maliyyə və tarif şöbəsi tərəfindən
- ☐ DGK-nin yük şöbəsi tərəfindən
- ☒ yol vergiləri şöbəsi tərəfindən
- ☐ düzgün cavab yoxdur

Sual: Minik avtomobilləri (mühərrikinin həcmi 2000 kub sm. və ölkə ərazisində qalma müddəti 1 aya qədər olduqda)üçün nə qədər yol vergisi tutulur? (Çəki: 1)

- ☐ 10 dol
- ☒ 15 dol
- ☐ 20 dol
- ☐ 25 dol

☐ 5 dol

Sual: Avtobuslar üçün yol vergisi hesablanır...? (Çəki: 1)

- ☒ Oturacaqların sayı və ölkə ərazisində qaldığı müddətə görə
 - ☐ Oxların sayına və ölkədə qaldığı müddətə görə
 - ☐ Yüklə birlikdə çəkisinə görə
 - ☐ Ölkə ərazisində qət edilən yolun hər kilometrinə görə
 - ☐ Daşıdığı yüklərin təhlükəlilik dərəcəsinə görə
-

Sual: Qeyri-rezidentlərin avtonəqliyyat vasitələri Azərbaycan respublikası ərazisində minimum hansı müddətə qala bilər? (Çəki: 1)

- ☒ 1 gün
 - ☐ 1 həftə
 - ☐ 1 ay
 - ☐ 3 aya qədər
 - ☐ 1 ilə qədər
-

Sual: Qeyri-rezidentlərin avtonəqliyyat vasitələri Azərbaycan respublikası ərazisində maksimum hansı müddətə qala bilər? (Çəki: 1)

- ☐ 1 gün
 - ☐ 1 həftə
 - ☐ 1 ay
 - ☐ 3 aya qədər
 - ☒ 1 ildən çox
-

Sual: Çəkisi yüklə birlikdə 20 ton olan ağır çəkili avtomobil Azərbaycan Respublikasının gömrük ərazisində qət edilən yolun hər kilometrinə görə nə qədər yol vergisi ödəməlidir? (Çəki: 1)

- ☐ 0.15 dol
 - ☐ 0.30 dol
 - ☒ 0 dol
 - ☐ 0.60 dol
 - ☐ 0.75 dol
-

Sual: Az təhlükəli yüklər üçün xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisindən istifadə edən avtonəqliyyat vasitələrinə tətbiq olunan yol vergisinin məbləği nə qədər artırılır? (Çəki: 1)

- ☒ 100 faiz
 - ☐ 200 faiz
 - ☐ 300 faiz
 - ☐ 400 faiz
 - ☐ düzgen cavab yoxdur
-

Sual: Təhlükəli yüklər üçün xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisindən istifadə edən avtonəqliyyat vasitələrinə tətbiq olunan yol vergisinin məbləği nə qədər artırılır? (Çəki: 1)

- ☐ 100 faiz
 - ☒ 200 faiz
 - ☐ 300 faiz
 - ☐ 400 faiz
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Xüsusi təhlükəli yüklər üçün xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisindən istifadə edən avtonəqliyyat vasitələrinə tətbiq olunan yol vergisinin məbləği nə qədər artırılır? (Çəki: 1)

- ☐ 100 faiz
 - ☐ 200 faiz
 - ☐ 300 faiz
 - ☒ 400 faiz
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Yol vergisini hesablamaq üçün xarici dövlətlərin avtonəqliyyat vasitələrinin sürücülərindən hansı sənəd tələb olunmur? (Çəki: 1)

- ☐ Avtonəqliyyat vasitəsinin texniki pasportu
 - ☐ Invoys
 - ☒ Yük gömrük bəyannaməsi
 - ☐ Yol nəqliyyat sənədi
 - ☐ Yükün mənşə və keyfiyyət sertifikatı
-

Sual: Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisində qalma müddətini kim müəyyən edir. (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının DGK
 - ☐ Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi
 - ☒ Azərbaycan Respublikasının Nazirlər Kabineti
 - ☐ Avtonəqliyyat vasitələrinin sahibi
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Xarici dövlətlərin avtonəqliyyat vasitələri hansı halda yol vergisindən azad edilir? (Çəki: 1)

- ☐ Yol hərəkəti qəzası nəticəsində avtonəqliyyat vasitəsi istifadə üçün yararsız vəziyyətə düşdükdə
 - ☐ Yük xüsusi təhlükəli olduqda
 - ☒ Nazirlər Kabinetinin xüsusi icazəsi ilə humanitar və ya texniki yardım gətirən xarici dövlətlərin avtonəqliyyat vasitələri
 - ☐ Avtonəqliyyat vasitələrinə idarə edən şəxsin zədələndikdə və ya həbs olunduqda
 - ☐ Təbii fəlakət baş verdikdə
-

Sual: Hansı halda nəqliyyat vasitəsi ölkə ərazisini tərk edə bilmədikdə əlavə yol vergisi hesablanır? (Çəki: 1)

- ☐ Avtonəqliyyat vasitəsinin ehtiyat hissəsinin sıradan çıxması nəticəsində avtomobilin hərəkəti mümkün olmadıqda
 - ☐ Yol hərəkəti qəzası nəticəsində avtonəqliyyat vasitəsi ölkə yollarından istifadə edilmədikdə
 - ☐ Avtonəqliyyat vasitəsinin idarə edən xəstələndikdə
 - ☐ Avtonəqliyyat vasitəsinə idarə edən həbs olunduqda
 - ☒ Avtonəqliyyat vasitəsinin idarə edən ölkənin qonaqpərvərliyindən sui istifadə etdikdə
-

Sual: Oturacaqlarının sayı 15 olan "Mercedes" markalı avtobus ölkə ərazisində 5 gün qaldıqda nə qədər yol vergisi ödəyir? (Çəki: 1)

- ☐ 15 dol
 - ☒ 30 dol
 - ☐ 45 dol
 - ☐ 20 dol
 - ☐ 50 dol
-

Sual: Oturacaqların sayı 10 olan avtobus ölkə ərazisində 1 gün qaldıqda nə qədər yol vergisi ödəyir? (Çəki: 1)

- ☒ 15 dol
 - ☐ 30 dol
 - ☐ 45 dol
 - ☐ 50 dol
 - ☐ 25 dol
-

Sual: Oturacaqların sayı 45 olan avtobus ölkə ərazisində 60 gün qaldıqda nə qədər yol vergisi ödəyir? (Çəki: 1)

- ☐ 140 dol
 - ☐ 150 dol
 - ☐ 100 dol
 - ☒ 500 dol
 - ☐ 400 dol
-

Sual: 5 oxlu yük avtomobili ölkə ərazisində 20 gün qaldıqda nə qədər yol vergisi ödəyir? (Çəki: 1)

- ☐ 20 dol
 - ☐ 40 dol
 - ☐ 30 dol
 - ☐ 80 dol
 - ☒ 280 dol
-

Sual: Üç oxlu yük avtomobili ölkə ərazisində 6 ay qalmaq üçün nə qədər yol vergisi ödəyir? (Çəki: 1)

- ☐ 2800 dol
- ☒ 1400 dol

- ☐ 400 dol
☐ 800 dol
☐ 280 dol
-

Sual: Yüklə birlikdə çəkisi 60 ton olan yük maşını ölkə ərazisindən 500km yol qət edərsə nə qədər yol vergisi ödəməlidir? (Çəki: 1)

- ☒ 225 dol
☐ 250 dol
☐ 800 dol
☐ 1000 dol
☐ 600 dol
-

Sual: Yol vergisi hansı valyuta ilə hesablanır? (Çəki: 1)

- ☐ Avro
☐ Manat
☒ ABŞ dolları
☐ SDR
☐ Düzgün cavab yoxdur
-

BÖLMƏ: 04

Ad	04
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İdxal olunan yaxtalara aksiz vergisi hesablanır? (Çəki: 1)

- ☐ İdxal olunan yaxtalara aksiz vergisi hesablanır?
☒ Mühərrikinin həcmnin hər 1 kub sm-nə görə 1 manat
☐ Mühərrikinin həcmnin hər 1 kub sm-nə görə 2 manat
☐ Mühərrikinin həcmnin hər 1 kub sm-nə görə 4 manat
☐ Düzgün cavab yoxdur
-

Sual: Aksizli malların siyahısını müəyyən edir? (Çəki: 1)

- ☒ Milli Məclis
☐ Nazirlər Kabineti
☐ Azərbaycan Respublikası DGK
☐ Vergi Nazirliyi
☐ Düzgün cavab yoxdur
-

Sual: Aksizlimalların siyahısını genişləndirə və ya ixtisar edə bilər ? (Çəki: 1)

- ☐ Milli Məclis

- ☒ Nazirlər Kabineti
 - ☐ Azərbaycan Respublikası DGK
 - ☐ Vergi Nazirliyi
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Aksiz dərəcələrini müəyyən edir? (Çəki: 1)

- ☒ Nazirlər Kabineti
 - ☐ Azərbaycan Respublikası DGK
 - ☐ Vergi Nazirliyi
 - ☐ Düzgün cavab yoxdur
 - ☐ Milli Məclis
-

Sual: Aksizli mal hesab olunmur (Çəki: 1)

- ☐ Spirtli içkilərin bütün növləri
 - ☐ Tütün məmulatları
 - ☐ Neft məhsulları
 - ☐ Minik avtomobilləri
 - ☒ Ət və ət məhsulları
-

Sual: İdxal olunan aksizli mallara aksiz vergisi hesablanır? (Çəki: 1)

- ☐ Gömrük dəyərindən müəyyən olunmuş faizlə
 - ☐ Spesifik qayda ilə
 - ☒ Həm spesifik, həm də advolar qaydada
 - ☐ Kombinə edilmiş üsulla
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Azərbaycan Respublikasının ərazisinə gətirilən spirtli içkilərin aksiz vergisi hesablanır? (Çəki: 1)

- ☐ Gömrük dəyərindən faizlə
 - ☒ Hər litr üçün ABŞ dolları ilə
 - ☐ Hər tona üçün ABŞ dolları ilə
 - ☐ Hər sm kubu üçün ABŞ dolları ilə
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Azərbaycan Respublikasının ərazisinə gətirilən bütün minik maşınlarının aksizləri hesablanır? (Çəki: 1)

- ☐ Gömrük dəyərində müəyyən olunmuş faizlə
 - ☒ Mühərrikin hər kub sm görə
 - ☐ Hər avtomobil vahidinə görə manatla
 - ☐ Hər avtomobil vahidinə görə ABŞ dolları ilə
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Azərbaycan Respublikasının ərazisinə gətirilən neft və neft məhsullarından aksiz vergisi hesablanır? (Çəki: 1)

- ☐ Gömrük dəyərindən faizlə
 - ☐ Hər lider görə ABŞ dollar ilə
 - ☒ Hər tona görə ABŞ dolları ilə
 - ☐ Hər kub sm-rə görə ABŞ dollar ilə
 - ☐ Hər tona görə manatla
-

Sual: Yeni minik avtomobilləri üçün nə qədər idxal rüsumu tutulur? (Çəki: 1)

- ☐ Mühərrikin hər kub sm-i üçün 0.7 ABŞ dolları
 - ☒ Mühərrikin hər kub sm-i üçün 0.4 ABŞ dolları
 - ☐ Mühərrikin hər kub sm-i üçün 1 ABŞ dolları
 - ☐ Mühərrikin hər kub sm-i üçün 0.5 ABŞ dolları
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Köhnə minik avtomobillər üçün nə qədər idxal rüsumu alınır? (Çəki: 1)

- ☐ Mühərrikin hər kub sm-i üçün 0.4 ABŞ dolları
 - ☒ Mühərrikin hər kub sm-i üçün 0.7 ABŞ dolları
 - ☐ Mühərrikin hər kub sm-i üçün 1 ABŞ dolları
 - ☐ Mühərrikin hər kub sm-i üçün 0.5 ABŞ dolları
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Azərbaycan respublikasının ərazisinə gətirilən mühərrikinin həcmi 2000 kub sm-dək olan minik avromobillərinə hansı aksiz dərəcəsi tətbiq olunur? (Çəki: 1)

- ☐ Mühərrikin hər kub sm-i üçün 1 manat
 - ☐ Mühərrikin hər kub sm-i üçün 0.5 manat
 - ☐ Mühərrikin hər kub sm-i üçün 2 manat
 - ☒ Mühərrikin hər kub sm-i üçün 0.15 manat
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Azərbaycan respublikasının ərazisinə gətirilən mühərrikinin həcmi 4000 kub sm-dək olan minik avromobillərinə hansı aksiz dərəcəsi tətbiq olunur? (Çəki: 1)

- ☐ Mühərrikin hər kub sm-i üçün 1 manat
 - ☐ 300 manat + 2001 kub sm-dən başlayaraq hər 1 kub sm üçün 1 manat
 - ☒ 1300 manat + 3001 kub sm-dən başlayaraq hər 1 kub sm üçün 2 manat
 - ☐ 3300 manat + 4001 kub sm-dən başlayaraq hər 1 kub sm üçün 4 manat
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Azərbaycan respublikasının ərazisinə gətirilən mühərrikinin həcmi 3000 kub sm-dək olan minik avromobillərinə hansı aksiz dərəcəsi tətbiq olunur? (Çəki: 1)

- ☐ hər kub sm-i üçün 0.15 manat
 - ☒ 300 manat + 2001kub sm-dən başlayaraq hər 1 kub sm üçün 1 manat
 - ☐ 1300 manat + 3001kub sm-dən başlayaraq hər 1 kub sm. üçün 2 manat
 - ☐ 3300 manat + 4001 kub sm-dən başlayaraq hər 1 kub sm üçün 4 manat
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Azərbaycan respublikasının ərazisinə gətirilən mühərrikinin həcmi 4000 kub sm-dək çox olan minik avromobillərinə hansı aksiz dərəcəsi tətbiq olunur? (Çəki: 1)

- ☐ Mühərrikin hər kub sm-i üçün 0.15 manat
- ☐ 300 manat + 2001 kub sm-dən başlayaraq hər 1 kub sm üçün 1 manat
- ☐ 1300 manat + 3001 kub sm-dən başlayaraq hər 1 kub sm üçün 2 manat
- ☒ 3300 manat + 4001 kub sm-dən başlayaraq hər 1 kub sm üçün 4 manat
- ☐ Düzgün cavab yoxdur

BÖLMƏ: 05

Ad	05
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: ƏDV və aksiz vergilərinin normativ hüquqi bazası? (Çəki: 1)

- ☐ "Gömrük tarifi haqqında" qanundur
- ☐ Cinayət Məcəlləsidir
- ☒ Vergi Məcəlləsidir
- ☐ ƏDV haqqında qanundur
- ☐ Düzgün cavab yoxdur

Sual: ƏDV məhsulun ... (Çəki: 1)

- ☐ Maya dəyərinə əlavə olunmuş dəyərdən tutulur
- ☒ Dəyərinə əlavə olunmuş dəyərdən tutulur
- ☐ Statistik dəyərinə əlavə olunmuş dəyərdən tutulur
- ☐ Faktura dəyərinə əlavə olunmuş dəyərdən tutulur
- ☐ Gömrük dəyərinə əlavə olunmuş dəyərdən tutulur

Sual: Aksiz və ƏDV (Çəki: 1)

- ☐ Birbaşa vergi növüdür
- ☒ Dolaylı vergi növüdür
- ☐ İstehsal prosesində yaranır
- ☐ İstehlakçıların cibinə heç bir zərər vermir
- ☐ Düzgün cavab yoxdur

Sual: ƏDV-yə şamil edilə bilər (Çəki: 1)

- ☐ Dolaylı vergi növüdür
- ☐ Satış prosesində yaranır
- ☐ Fiskal funksiya daşıyır
- ☐ Yeri istehlakçılar müdafiə edir
- ☒ Yuxarıda göstərilənlərin hamısı

Sual: ƏDV Azərbaycan Respublikasının gömrük ərazisində neçənci ildən tətbiq olunur? (Çəki: 1)

- ☐ 1992-ci ildən başlayaraq
 - ☐ 1993-cü ildən başlayaraq
 - ☒ 1995-ci ildən başlayaraq
 - ☐ 1997-ci ildən başlayaraq
 - ☐ 1996-cı ildən başlayaraq
-

Sual: ƏDV düsturla hesablanır (Çəki: 1)

- ☒ $\text{ƏDV} = (\text{MGD} + \text{GR} + \text{A}) * \text{ƏDV} \alpha : 100$
 - ☐ $\text{ƏDV} = \text{MGD} + \text{GR}$
 - ☐ $\text{ƏDV} = (\text{MGD} - \text{GR} + \text{A}) * 100 : \text{ƏDV} \alpha$
 - ☐ $\text{ƏDV} = (\text{MGD} - \text{GR} - \text{A}) * \text{ƏDV} \alpha : 100$
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Azərbaycan Respublikasının ərazisindən ƏDV-nin faiz dərəcəsi neçədir? (Çəki: 1)

- ☐ 28
 - ☐ 20
 - ☐ 15
 - ☒ 18
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: ƏDV-dən azad olan malların siyahısını kim müəyyən edir? (Çəki: 1)

- ☐ Milli Məclis
 - ☐ Azərbaycan Respublikasının GDK
 - ☒ Nazirlər Kabineti
 - ☐ Vergi Nazirliyi
 - ☐ İqtisadi İnkişaf Nazirliyi
-

Sual: ƏDV-dən azad olunan mallara aiddir? (Çəki: 1)

- ☐ Hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım etmək gətirilən mallar
 - ☐ Kommersiya məqsədləri üçün nəzərdə tutulması, dəyər 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kq-dan artıq olmayan mallar
 - ☐ Beynəlxalq təşkilatların xəttində gətirilən mallar
 - ☐ Xarici investisiyalı müəssisənin əcnəbi işçilərinin öz ehtiyacları üçün ölkə ərazisində gətirdikləri əmlak
 - ☒ Yuxarıda göstərilənlərin hamısı
-

Sual: Əgər mallara idxal rüsumu tətbiq olunmursa ƏDV düsturla hesablanır? (Çəki: 1)

- ☐ $\text{ƏDV} = (\text{MGD} + \text{GR} + \text{A}) * \text{ƏDV} \alpha : 100$
- ☐ $\text{ƏDV} = \text{MGD} + \text{GR}$
- ☐ $\text{ƏDV} = (\text{MGD} - \text{GR} + \text{A}) * 100 : \text{ƏDV} \alpha$
- ☒ $\text{ƏDV} = (\text{MGD} + \text{A}) * \text{ƏDV} \alpha : 100$

☐ Düzgün cavab yoxdur

Sual: Əgər idxal mallarına aksiz vergisi tətbiq olunmursa ƏDV hansı düsturla hesablanır? (Çəki: 1)

- ☐ $\text{ƏDV} = (\text{MGD} + \text{GR} + \text{A}) * \text{ƏDV} \alpha : 100$
 - ☒ $\text{ƏDV} = (\text{MGD} + \text{GR}) * \text{ƏDV} \alpha : 100$
 - ☐ $\text{ƏDV} = (\text{MGD} - \text{GR} + \text{A}) * 100 : \text{ƏDV} \alpha$
 - ☐ $\text{ƏDV} = (\text{MGD} + \text{A}) * \text{ƏDV} \alpha : 100$
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Əgər idxal mallarına idxal rüsumları və aksiz vergisi tətbiq olunmursa ƏDV hansı düsturla hesablanır? (Çəki: 1)

- ☒ $\text{ƏDV} = \text{MGD} * \text{ƏDV} \alpha : 100$
 - ☐ $\text{ƏDV} = (\text{MGD} + \text{GR} + \text{A}) * \text{ƏDV} \alpha : 100$
 - ☐ $\text{ƏDV} = (\text{MGD} - \text{GR} + \text{A}) * 100 : \text{ƏDV} \alpha$
 - ☐ $\text{ƏDV} = (\text{MGD} + \text{A}) * \text{ƏDV} \alpha : 100$
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Fiziki şəxslər gömrük sərhəddini keçməklə ümumi dəyəri və miqdarı nə qədər olan malı gömrük ödənişləri ödəmədən keçirə bilər? (Çəki: 1)

- ☒ Çəkisi 50 kiloqramadək və ya dəyəri 1000 ABŞ dollarına ekvivalent olan malları
 - ☐ Çəkisi 50 kiloqramdan və ya dəyəri 1000 ABŞ dollarıdan çox olan malları
 - ☐ Çəkisi 20 kiloqramdan və ya dəyəri 200 ABŞ dollarına ekvivalent olan malları
 - ☐ Çəkisi 20 kiloqramadək və ya dəyəri 500 ABŞ dollarına ekvivalent olan malları
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Fiziki şəxslər beynəlxalq poçt göndərişləri zamanı ümumi dəyəri və miqdarı nə qədər olan malı gömrük rüsum və vergiləri ödəmədən göndərə bilər? (Çəki: 1)

- ☐ Çəkisi 50 kiloqramadək olan və dəyəri 1000 ABŞ dollarına ekvivalent olan malları
 - ☐ Çəkisi 50 kiloqramdan və ya dəyəri 1000 ABŞ dollarıdan çox olan malları
 - ☐ Çəkisi 20 kiloqramadək və ya dəyəri 500 ABŞ dollarına ekvivalent olan malları
 - ☒ Çəkisi 20 kiloqramadək və ya dəyəri 200 ABŞ dollarına ekvivalent olan mallar
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Xarici ölkədən Azərbaycan Respublikasına daimi yaşamaq üçün köçüb gələn vətəndaş hansı miqdarda rüsumsuz əşya gətirə bilər? (Çəki: 1)

- ☐ 10.000 ABŞ dollarına ekvivalent dəyər həcmində məişət əşyalarına
 - ☐ 15.000 ABŞ dollarına ekvivalent dəyər həcmində məişət əşyalarına
 - ☒ 20.000 ABŞ dollarına ekvivalent dəyər həcmində məişət əşyalarına
 - ☐ 50.000 ABŞ dollarına ekvivalent dəyər həcmində məişət əşyalarına
 - ☐ Düzgün cavab yoxdur
-

BÖLMƏ: 06

Ad

06

Suallardan

9

Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Tarif eskalasiyası... (Çəki: 1)

- ☒ Malların emal səviyyəsinin artması ilə gömrük rüsumlarının yüksəlməsidir
- ☐ Malların emal səviyyəsinin azalması ilə gömrük rüsumlarının yüksəlməsidir
- ☐ Malların emal səviyyəsinin artması ilə gömrük rüsumlarının aşağı salınmasıdır
- ☐ Malların emal səviyyəsinin artması ilə gömrük rüsumlarının aşağı düşməsinə göstərir
- ☐ Düzgün cavab yoxdur

Sual: Malların emal səviyyəsi göstərilir? (Çəki: 1)

- ☐ Xammal- hazır məhsul - yarım fabrikat
- ☐ hazır məhsul –xammal – yarım fabrikat
- ☐ hazır məhsul– yarım fabrikat–xammal
- ☒ Xammal- yarım fabrikat -hazır məhsul
- ☐ Düzgün cavab yoxdur

Sual: Xammal- yarım fabrikat -hazır məhsul sxemi üzrə idxal rüsumu (Çəki: 1)

- ☒ artır
- ☐ dəyişməz qalır
- ☐ azalır
- ☐ Xammal- yarım fabrikat hissəsində azalır, yarım fabrikat- hazır məhsul hissəsində isə artır
- ☐ Düzgün cavab yoxdur

Sual: Xammal -- yarımfabrikat -- hazır məhsul sxemi üzrə ixrac rüsumu (Çəki: 1)

- ☐ artır
- ☒ azalır
- ☐ dəyişməz qalır
- ☐ xammal -- hazır məhsul hissəsində artır, yarımfabrikat -- hazır məhsul hissəsində isə azalır
- ☐ düzgün cavab yoxdur

Sual: Xammal -- yarımfabrikat -- hazır məhsul sxemi üzrə idxal rüsumu (Çəki: 1)

- ☒ artır
- ☐ azalır
- ☐ dəyişməz qalır
- ☐ xammal -- yarımfabrikat hissəsində azalır, yarımfabrikat -- hazır məhsul hissəsində isə artır
- ☐ düzgün cavab yoxdur

Sual: Xammal -- yarımfabrikat -- hazır məhsul sxemi üzrə ixrac rüsumu (Çəki: 1)

- ☐ artır
- ☒ azalır
- ☐ dəyişməz qalır
- ☐ xammal – yarımfabrikat hissəsində azalır, yarımfabrikat -- hazır məhsul hissəsində isə artır
- ☐ düzgün cavab yoxdur

Sual: Tarif eskalasiyasına görə inkişaf etməkdə olan ölkələr inkişaf etmiş ölkələrin bazarı üçün--- (Çəki: 1)

- ☐ hazır məhsul istehsal edir
- ☐ yarımfabrikatlar hazırlayır
- ☒ xammal bazasıdır
- ☐ avadanlıq göndərir
- ☐ düzgün cavab yoxdur

Sual: Tarif eskalasiyasına görə inkişaf etmiş ölkələrin bazarı inkişaf etməkdə olan ölkələrin hazır məhsullarına --- (Çəki: 1)

- ☐ açıqdır, çünki idxal rüsumları aşağıdır
- ☒ bağlıdır, çünki idxal rüsumları çox yüksəkdir
- ☐ açıqdır, ixrac rüsumları aşağıdır
- ☐ bağlıdır, çünki ixrac rüsumları yüksəkdir
- ☐ düzgün cavab yoxdur

Sual: İnkişaf etməkdə olan ölkələr inkişaf etmiş ölkələrin bazarına ancaq xammal ilə çıxı bilər, çünki (Çəki: 1)

- ☒ idxal rüsumları çox aşağıdır
- ☐ ixrac rüsumları çox yüksəkdir
- ☐ ixrac rüsumları aşağıdır
- ☐ idxal rüsumları çox yüksəkdir
- ☐ düzgün cavab yoxdur

BÖLMƏ: 07

Ad	07
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Optimal tarif – tarifi elə səviyyəsidir ki, milli iqtisadi rifahı (Çəki: 1)

- ☐ zəiflədir
- ☒ maksimum həddə yüksəldir

- ☐ minimum həddə salır
 - ☐ dəyişməz saxlayır
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Optimal tarif dərəcəsi – (Çəki: 1)

- ☒ həmişə müsbət olur
 - ☐ həm müsbət, həm də mənfi ola bilər
 - ☐ bir çox hallarda mənfi olur
 - ☐ dəyişməz qalır
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Optimal tarif dərəcəsi – (Çəki: 1)

- ☐ -1 ilə +1 aralığında dəyişir
 - ☐ E1 və E2 aralığında dəyişir
 - ☒ 0 ilə tarifi qadağan olunmuş dərəcəsi arasında dəyişir
 - ☐ 0 ilə 1 arasında dəyişir
 - ☐ -1 ilə 0 aralığında dəyişir
-

Sual: Optimal tarif dərəcəsi həmişə nisbətən (Çəki: 1)

- ☐ yüksək olur
 - ☐ dəyişməz qalır
 - ☒ aşağı olur
 - ☐ müəyyən səviyyələrdə dalğalanır
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Optimal tarif dərəcəsi idxal elastikliyi ilə (Çəki: 1)

- ☒ tərs mütənasibdir
 - ☐ düz mütənasibdir
 - ☐ heç bir asılılıqda deyil
 - ☐ bərabərdir
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Tarif kvotası malların müəyyən miqdar həddində idxalı zamanı (Çəki: 1)

- ☐ yüksək tarif dərəcəsinin tətbiqidir
 - ☐ tarifi kvota daxili baza dərəcəsinin tətbiqidir
 - ☒ aşağı tarif dərəcəsinin tətbiqidir
 - ☐ tarifi kvotadaxili yüksək tarif dərəcəsinin tətbiqidir
 - ☐ tarifi kvotadaxili aşağı tarif dərəcəsinin tətbiqidir
-

Sual: Tarif kvotası hansı müddətə tətbiq oluna bilər (Çəki: 1)

- ☐ qeyri məhdud müddətə
- ☒ məhdud müddətə
- ☐ 6 aya qədər
- ☐ 1 ilə qədər

☐ düzgün cavab yoxdur

Sual: Bunlardan hansı tarifin lehinə olan arqumentdir (Çəki: 1)

- ☐ tarif iqtisadi artımı zəiflədir
 - ☐ tarif istehlakçıların vergi yükünü artırır
 - ☒ tarif büdcə gəlirlərinin mühüm mənbəyidir
 - ☐ tarif ümumi məşğulluq səviyyəsini aşağı salır
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Bunlardan hansı tarifin əleyhinə olan arqumentidir (Çəki: 1)

- ☐ tarif milli istehsalı stimullaşdırır
 - ☐ tarif iqtisadiyyatın gənc sahələrini müdafiə edir
 - ☐ tarif milli təhlükəsizliyi təmin edir
 - ☒ bir tərəfli tarif tətbiqi ticarət müharibələrinə gətirib çıxarır
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Beynəlxalq iqtisadi nöqteyi nəzərinə kiçik ölkə (Çəki: 1)

- ☐ ərazisi çox kiçik ölkələrə deyilir
 - ☒ tərəfindən idxal mallarına tələbin dəyişməsi dünya qiymətlərinə heç bir təsir göstərmir
 - ☐ tərəfindən ixrac mallarına tələbin dəyişməsi dünya qiymətlərinə heç bir təsir göstərmir
 - ☐ əhalisi az olan ölkələrdir
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Beynəlxalq iqtisadi nöqteyi nəzərinə böyük ölkə (Çəki: 1)

- ☐ ərazisi çox böyük olan ölkələrə deyilir
 - ☐ siyasi cəhətdən güclü olan ölkələrə deyilir
 - ☐ iqtisadiyyatı güclü olan ölkələrə deyilir
 - ☒ tərəfindən idxal tarifləri tətbiq olunarsa malın dünya qiymətlər səviyyəsinə təsir edir
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Böyük ölkələr tərəfindən idxal rüsumlarının tətbiqinin əsas məqsədi (Çəki: 1)

- ☐ onun daxili bazarını xaricin arzu olunmaz rəqabətindən qorumaqdır
 - ☒ xarici bazarda özü üçün əlverişli ticarət şəraiti yaratmaqdır
 - ☐ kiçik ölkələri əzməkdir
 - ☐ özü üçün siyasi imic yaratmaqdır
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Kiçik ölkələr tərəfindən idxal rüsumlarının tətbiqinin əsas məqsədi (Çəki: 1)

- ☒ onun daxili bazarının xaricin arzuolunmaz rəqabətindən qorumaqdır
- ☐ xarici bazarda özü üçün əlverişli ticarət şəraiti yaratmaqdır
- ☐ özünü daha güclü etməkdir

- ☐ düzgün cavab yoxdur
 - ☐ özünün siyasi imicini möhkəmlətməkdir
-

Sual: Kiçik ölkələr idxal tarifi tətbiq etdikdə onun istehlak effekti (Çəki: 1)

- ☐ artır
 - ☒ azalır
 - ☐ dəyişməz qalır
 - ☐ müəyyən sərhəd daxilində dalğalanır
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Kiçik ölkələr idxal tarifi tətbiq etdikdə onun müdafiə effekti (Çəki: 1)

- ☒ artır
 - ☐ azalır
 - ☐ müəyyən sərhəd çərçivəsində dalğalanır
 - ☐ dəyişməz qalır
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Kiçik ölkələr idxal tarifi tətbiq etdikdə onun gəlir effekti (Çəki: 1)

- ☐ dəyişməz qalır
 - ☐ azalır
 - ☒ artır
 - ☐ müəyyən sərhəd arasında dəyişir
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Böyük ölkələr idxal tarifi tətbiq etdikdə daxili istehlak (Çəki: 1)

- ☒ azalır
 - ☐ artır
 - ☐ dəyişməz qalır
 - ☐ müəyyən sərhəd arasında dəyişir
 - ☐ düzgün cavab yoxdur
-

Sual: İdxal tariflərinin ölkə iqtisadiyyatına göstərdiyi müsbət təsir (Çəki: 1)

- ☐ ölkənin gənc sahələrini müdafiə edir
 - ☐ yerli istehsalı stimullaşdırır
 - ☐ büdcənin gəlirlərinin mühüm mənbəyidir
 - ☐ iqtisadi təhlükəsizliyi təmin edir
 - ☒ yuxarıda göstərilənlərin hamısı
-

Sual: İdxal tarifinin ölkə iqtisadiyyatına göstərdiyi mənfi təsir (Çəki: 1)

- ☐ iqtisadi artımı zəiflədir
 - ☐ birtərəfli tarif tətbiqi ticarət müharibələrinə gətirib çıxarır
 - ☐ istehlakçıların vergi yükünü artırır
 - ☐ ictimai məşğulluq səviyyəsini zəiflədir
 - ☒ yuxarıda göstərilənlərin hamısı
-

BÖLMƏ: 08

Ad	08
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Gömrük güzəştlərini (Çəki: 1)

- ☐ Milli Məclis qəbul edir
- ☐ Azərbaycan Respublikasının DGK əmri ilə verilir
- ☐ İqtisadi İnkişaf Nazirliyinin qərarı ilə verilir
- ☒ Nazirlər Kabinetinin qərarı ilə verilir
- ☐ düzgün cavab yoxdur

Sual: Tarif güzəştlərinə aiddir... (Çəki: 1)

- ☐ Sərhəddindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması
- ☐ Rüsum ödənişindən azad etmə
- ☐ Rüsum dərəcəsinin aşağı salınması
- ☐ Malın preferensial gətirilməsi üçün tarif kvotaları şəklində verilən güzəştlər
- ☒ Yuxarıdan göstərilənlərin hamısı

Sual: Tarif preferensiyaları verilə bilər (Çəki: 1)

- ☐ İnkişaf etmiş ölkələrə
- ☐ Azərbaycan Respublikası ilə yaxşı iqtisadi münasibətdə olan dövlətlərə
- ☐ Azərbaycan üçün əlverişli ticarət şəraiti yaratmaq üçün
- ☒ Mənşəcə , Azərbaycan Respublikası ilə gömrük ittifaqı yaradılmasına dair müqavilə imzalamış dövlətlərə mənsub olan mallara
- ☐ Düzgün cavba yoxdur

Sual: İdxal tariflərinin ölkə iqtisadiyyatına göstərdiyi müsbət təsir (Çəki: 1)

- ☐ Ölkənin gənc sahələrini müdafiə edir
- ☐ Yerli istehsalı stimullaşdırır
- ☐ Büdcənin gəlirlərinin mühüm mənbəyidir
- ☐ İqtisadi təhlükəsizliyi təmin edir
- ☒ Yuxarıdan göstərilənlərin hamısı

Sual: İdxal tarifi ölkə iqtisadiyyatına göstərdiyi mənfi təsir (Çəki: 1)

- ☐ İqtisadi artımı zəiflədir
- ☐ Birtərəfli tarif tətbiqi ticarət müharibələrinə gətirib çıxarır
- ☐ İstehlakçıların vergi yükünü artırır
- ☐ İctimai məşğulluq səviyyəsini zəiflədir
- ☒ Yuxarıdan göstərilənlərin hamısı

Sual: Tarif güzəştləri hansı mallar üzrə verilə bilər? (Çəki: 1)

- ☐ Müvəqqəti idxal-ixrac proseduru üzrə Azərbaycan Respublikasına gətirilən və həmin ərazidən aparılan mallara
- ☐ Hökumətlərarası sazişlərə müvafiq olaraq xaricdə investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün göndərilən mallara
- ☐ Müəyyən dövlət ehtiyacları üçün Azərbaycan respublikasının gömrük ərazisindən çıxarılan mallara
- ☐ Xarici müəssisələrlə nizamnamə fonduna pay şəklində ölkənin gömrük ərazisinə gətirilən mallara
- ☒ Yuxarıdan göstərilənlərin hamısı

Sual: Gömrük rüsumlarından azad oluna bilər (Çəki: 1)

- ☐ Minik avtomobilləri
- ☒ 3-cü ölkələr üçün nəzərdə tutulan və Azərbaycan respublikasının ərazisindən tranzit proseduru altında keçən mallar
- ☐ Ərzaq malları və kənd təsərrüfatı məhsulları
- ☐ Mebellər
- ☐ Müvəqqəti idxal prosedura altında ölkəyə gətirilən, sonra isə ölkənin gömrük ərazisində sərbəst dövriyyə üçün buraxılan mallar

Sual: Hansı mallara gömrük rüsumları tətbiq olunur? (Çəki: 1)

- ☒ Müvəqqəti idxal proseduru altında ölkəyə gətirilən, sonra isə ölkənin gömrük ərazisində sərbəst dövriyyə üçün buraxılan mallar
- ☐ Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən mallar
- ☐ 3-cü ölkələr üçün nəzərdə tutulan və Azərbaycan respublikasının ərazisindən tranzit proseduru altında keçən mallar
- ☐ Xarici ölkələri nümayəndələri tərəfindən şəxsi istifadə üçün gətirilən mallara
- ☐ Azərbaycan Respublikasının ərazisinə qaytarılan milli mədəniyyət sərvətləri

BÖLMƏ: 09

Ad	09
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Malın mənşə ölkəsinin təyin edilməsi qaydası müəyyənləşdirilir (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə
- ☐ Milli Məclis tərəfindən
- ☐ Azərbaycan Respublikasının DGK-nin əmri ilə
- ☒ Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə
- ☐ Düzgün cavab yoxdur

Sual: Malın mənşə ölkəsinin müəyyən edilməsi nə üçün lazımdır? (Çəki: 1)

- ☐ Malların gətirildiyi ölkələri tanımaq üçün
 - ☐ Həmin malın keyfiyyətinə zəmanət vermək üçün
 - ☐ Keyfiyyətsiz çalları geri qaytararkən ünvanı dəqiqləşdirmək üçün
 - ☒ Tarif tənzimlənməsini həyata keçirmək üçün
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Malın mənşəyi haqqında sertifikat olmasa? (Çəki: 1)

- ☐ Mal gömrük sərhəddindən buraxılmaz
 - ☐ Bu malın keyfiyyətini yoxlamaq üçün əsas olar
 - ☐ Bu malın məhv edilməsi üçün əsas ola bilər
 - ☒ Bu maldan iki qat rüsum almaq üçün əsas ola bilər
 - ☐ Malın dövlətin xeyrinə verilməsi
-

Sual: Malın mənşəyini təsdiq edən sənəd (Çəki: 1)

- ☐ lisenziyadır
 - ☐ standartdır
 - ☐ attestasiyadır
 - ☐ aktdır
 - ☒ sertifikatdır
-

Sual: Əgər malın gömrük dəyəri..... dollara qədər olarsa o zaman malın mənşəyi haqqında sertifikat tələb olunmur? (Çəki: 1)

- ☐ 500 ABŞ dolları
 - ☐ 50 ABŞ dolları
 - ☒ 5000ABŞ dolları
 - ☐ 1000 ABŞ dolları
 - ☐ 50000 ABŞ dolları
-

Sual: Malın mənşəyi haqqında sertifikat itirilsə (Çəki: 1)

- ☐ Yeni sertifikat alınması tələb olunur
 - ☐ Mal gömrük sərhəddindən buraxılmalıdır
 - ☐ Dövlətin məhv edilməlidir
 - ☒ Onun rəsmi təsdiq edilmiş surəti qəbul olunur
 - ☐ Dövlətin xeyrinə maldan imtina olunmalıdır
-

Sual: Malın mənşə ölkəsi dedikdə ? (Çəki: 1)

- ☐ Onun ölkəyə gətirilib sərbəst dövriyyəyə buraxılması başa düşülür
 - ☐ Onun gətirildiyi ölkədə istifadəsi nəzərdə tutulur
 - ☐ Onun ölkədən kənarda istifadəsi başa düşülür
 - ☒ Malın tamamilə həmin ölkədə istehsal olunduğu başa düşülür
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Malların gömrük dəyərinin qiymətləndirilməsi sistemiin tətbiqi qaydasını müəyyən edir... (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Prezidenti
 - ☐ Milli Məclis
 - ☐ Azərbaycan Respublikasının DGK
 - ☒ Azərbaycan Respublikasının Nazirlər Kabineti
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Malların gömrük dəyərinin bəyannamə formasını müəyyən edir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Prezidenti
 - ☒ Azərbaycan Respublikasının DGK
 - ☐ Milli Məclis
 - ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Azərbaycan Respublikasında ixrac və idxal rüsum dərəcələrinin son həddini müəyyən edir (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Prezidenti
 - ☒ Milli Məclis
 - ☐ Azərbaycan Respublikasının DGK
 - ☐ Nazirlər Kabineti
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: GMO-nun əlavə vərəqi neçə nüsxədə və kim tərəfindən doldurulur? (Çəki: 1)

- ☐ deklarant tərəfindən, 2 nüsxədə
 - ☐ broker tərəfindən, 2 nüsxədə
 - ☒ gömrük orqanının vəzifəli şəxsi tərəfindən, 2 nüsxədə
 - ☐ daşıyıcı tərəfindən, 3 nüsxədə
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Gömrük ödənişlərinin ödənilməsi üçün verilən möhlət üzrə faizlərə görə ödəmə hansı düsturla hesablanır? (Çəki: 1)

- ☐ $M_f = C * G * 365 / 100$
 - ☐ $M_f = C * G * 100 / 365$
 - ☐ $M_f = C * G * S / 365$
 - ☒ $M_f = C * G * S / 365 * 100$
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Spesifik dərəcə aksizli malların hər biri üçün ----- ifadə olunur? (Çəki: 1)

- ☐ avro ilə
 - ☐ dollarla
 - ☐ rublla
 - ☒ manatla
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Fiziki şəxslər tərəfindən gömrük sərhəddindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları keçirərkən gömrük ödənişləri (Çəki: 1)

- ☐ Adi qaydada alınır
- ☐ GGB-yə görə alınır
- ☐ GMO-ya görə alınır
- ☐ GDB-yə görə alınır
- ☒ sadələşdirilmiş qaydada alınır

BÖLMƏ: 10

Ad	10
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Fiskal funksiya nədir? (Çəki: 1)

- ☐ Milli istehsalın xarici rəqabətdən qorunması
- ☐ Ölkələr arasında olan maneələrin aradan qaldırılması
- ☐ Milli istehsalın dəstəklənməsi
- ☐ Azad bazar prinsipinə əsaslanma
- ☒ Dövlət büdcəsinin gəlir hissəsinin gömrük rüsüm və vergilərinin hesabına doldurulmasıdır

Sual: Gömrük qeyri-tarif məhdudiyyətlərinə aid deyil: (Çəki: 1)

- ☐ Xüsusi növ rüsumlar
- ☐ İdxal depozitləri
- ☐ Müxtəlif vergi və yığımlar
- ☐ Embargo
- ☒ Düzgün cavab yoxdur

Sual: Gömrük rüsumları tətbiq edilir: (Çəki: 1)

- ☒ gömrük sərhədindən keçirilən mallara;
- ☐ topdan satılan mallara;
- ☐ əmtəə birjasında satılan mallara;
- ☐ pərrakəndə satış mallarına
- ☐ tranzit mallara

Sual: Gömrük orqanlarına həvalə edilmiş icbari ödənişlər hansılardır? (Çəki: 1)

- ☐ ƏDV, yığım
- ☐ Aksiz, yol vergisi, ƏDV
- ☐ Aksiz, ƏDV
- ☐ Gömrük haqları, gömrük yığımları

☒ Düzgün cavab yoxdur

Sual: Gömrük ödənişlərini seçin: 1. Gömrük rüsumları 2. Əlavə Dəyər Vergisi 3. Aksizlər 4. Gömrük yığımları 5. Məlumatlandırmaya görə haqq 6. Yol vergisi 7. Dövlət rüsumu 8. İlk qərarların qəbuluna görə haqq 9. Gömrük hərəclarında iştiraka görə haqq (Çəki: 1)

- ☐ 1,2,7
☒ 1,2,3,4,5,6,8,9
☐ 1,2,6,9,7,8
☐ 1,5,6,8,9,7
☐ 3,4,5,6,7

Sual: Embarqo nə deməkdir? (Çəki: 1)

- ☒ İqtisadi qeyri-tarif məhdudiyyətinin bir növü olub, malların idxal və ixracına qadağa qoymaq deməkdir
☐ Malların idxalın qismən məhdudlaşdırılması deməkdir
☐ Tarif məhdudiyyətlərinin bir növü olub malların ixracının limitləşdirilməsi deməkdir
☐ İqtisadi qeyri-tarif məhdudiyyətinin bir növü olub, mallara əlavə sənə və əməliyyatların tələb edilməsi deməkdir
☐ İqtisadi tarif məhdudiyyətinin bir növü olub, mallara əlavə rüsumların tətbiqi deməkdir.

Sual: Gömrük sərhəddindən keçirilən mallara hansı rüsumlar tətbiq edilir? (Çəki: 1)

- ☐ Daşınma rüsumları
☐ Torpaqbasdı rüsumu
☐ Dövlət rüsumu
☒ Gömrük rüsumları
☐ Qeydiyyat rüsumları

BÖLMƏ: 11

Ad	11
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Gömrük tarifi dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən mallara tətbiq edilən rüsum növləri
☐ XİFMN - ə uyğun olaraq sistemləşdirilmiş rüsumların məcmusu
☐ Yerli malların xarici ölkələrə aparılması zamanı ödənilən vergilərin əks olunduğu cədvəl

- ☐ Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan mallara tətbiq edilən rüsumların məcmusu
 - ☒ MDB XİF MN-na görə müəyyən sistemə salınmış rüsum dərəcələrinin məcmusudur
-

Sual: Gömrük tarifi daşıdığı funksiyaların xarakterindən asılı olaraq neçə yerə bölünür və hansılardır? (Çəki: 1)

- ☐ 4: fiskal, nəzarətedici, tənzimləyici, integrasiyaedici
 - ☐ 3: nəzarətedici, tənzimləyici, integrasiyaedici
 - ☐ 2: qoruyucu, birləşdirici
 - ☒ 2: fiskal, proteksionist
 - ☐ 2: iqtisadi, inzibati
-

Sual: Gömrük tarifinin hansı tipləri var? (Çəki: 1)

- ☒ Sadə və mürəkkəb
 - ☐ İnzibati, qeyri-tarif
 - ☐ İqtisadi, inzibati
 - ☐ Sadə, qeyri-tarif
 - ☐ Adi, məhdudlaşdırıcı
-

Sual: Sadə tarif dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☒ Hər mal üçün bir gömrük dərəcəsi nəzərdə tutur ki, hansı ki, mənşə ölkəsindən asılı olmayaraq tətbiq olunur
 - ☐ Müəyyən mal qrupuna daxil olan əmtəələrə iki gömrük dərəcəsi tətbiq olunur
 - ☐ Hər mal üçün iki və ya daha çox gömrük rüsumu dərəcəsi müəyyən edir.
 - ☐ Bütün mallara eyni gömrük rüsumu tətbiq olunur.
 - ☐ Mənşə ölkəsindən asılı olaraq mallara iki və ya daha çox rüsum dərəcəsi tətbiq olunur.
-

Sual: Gömrük tarifinin əsas məqsədləri sırasına daxil deyil: (Çəki: 1)

- ☐ Ölkə iqtisadiyyatını xarici rəqabətdən qorumaq
 - ☐ Ölkə iqtisadiyyatının dünya təsərrüfatı ilə integrasiyasına şərait yaratmaq
 - ☐ Azərbaycan Respublikasının ərazisində malların gətirilməsi və çıxarılmasının, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək
 - ☐ Valyuta sərvətlərinin ölkə ərazisinə gətirilməsi və çıxarılması üzrə səmərəli nəzarəti təşkil etmək
 - ☒ düzgün cavab yoxdur
-

Sual: Sadə tarif: (Çəki: 1)

- ☒ Bir sütunludur;
 - ☐ Kənd təsərrüfatı mallarına tətbiq edilir;
 - ☐ İyirminci əsrin əvvəllərində tətbiq edilən tariflərdir.
 - ☐ İki sütunludur.
 - ☐ Rüsum dərəcələrinin aşağı həddi göstərilən tariftir
-

Sual: Sadə tarif hansı halda tətbiq olunur? (Çəki: 1)

- ☐ MDB istehsalı mallara tətbiq olunur
 - ☐ ƏTR müqaviləsi olan ölkələrdən gələn mallara tətbiq olunur.
 - ☐ Yerli istehsal mallarına tətbiq olunur
 - ☐ İKT üzvü olan ölkələrin mallarına tətbiq olunur
 - ☒ Mənşə ölkəsindən asılı olmayaraq tətbiq olunur və tarifi nominal səviyyəsidir
-

Sual: Mürəkkəb tarif: (Çəki: 1)

- ☒ çoxsütunlu tariftir
 - ☐ Rüsum dərəcələri 2 dəfə artırılan tariftir;
 - ☐ Rüsum dərəcələri 3 dəfə artırılan tariftir;
 - ☐ 0 rüsum dərəcəsi tətbiq edilən tariftir.
 - ☐ rüsum dərəcəsini gömrük orqanları müəyyən edir.
-

Sual: Mürəkkəb tarif tətbiq olunur... (Çəki: 1)

- ☐ Hər mal üçün bir rüsum dərəcəsi ilə müəyyən olunur;
 - ☐ Hər mal üçün əlverişli rüsum dərəcəsi müəyyən edilir.
 - ☐ Hər mal üçün rüsum dərəcələrini gömrük əməkdaşları müəyyən edir;
 - ☐ Hər mal üçün rüsum dərəcələrini Milli Məclis müəyyən edir;
 - ☒ Hər mal üçün iki və ya daha çox gömrük rüsumu dərəcəsi müəyyən edilir.
-

Sual: Hər mal üçün iki və ya daha çox gömrük rüsumu dərəcəsi müəyyən edən tarif necə adlanır? (Çəki: 1)

- ☐ Güzəştli tarif
 - ☒ Mürəkkəb tarif
 - ☐ Əlavə tarif
 - ☐ Qarışıq tarif
 - ☐ Konvension tarif.
-

Sual: Hər mal üçün yalnız bir gömrük rüsumu dərəcəsi müəyyən edən tarif necə adlanır? (Çəki: 1)

- ☐ Adi tarif;
 - ☐ Rəsmi tarif;
 - ☐ Müvəqqəti tarif
 - ☒ Sadə tarif;
 - ☐ Qeyri-rəsmi tarif;
-

Sual: Diskriminasion tarif: (Çəki: 1)

- ☐ Gömrük rüsumları hökumətlərarası müqavilələrə əsasən müəyyən olunur
 - ☐ Gömrük rüsumu qüvvədə olduğu müddət ərzində qarşılıqlı razılıq olmadan dəyişdirilməyən gömrük tariftir
 - ☒ İdxal olunan mallara onların mənsub olduğu ölkələrdən asılı olaraq müxtəlif rüsum dərəcələrinin tətbiq olunduğu gömrük tariftir
 - ☐ Malların ölkəyə gətirilməsi və çıxarılmasını qadağan edən gömrük tariftir
 - ☐ Xarici mallara güzəşt nəzərdə tutan gömrük tariftir.
-

Sual: Güzəştli tarif: (Çəki: 1)

- ☒ Ticarətdə əlverişli şərait rejiminin şamil edildiyi ölkələrdən gələn mallar üçün aşağı rüsum dərəcələrini nəzərdə tutan gömrük tarifidir
 - ☐ Malın mənsub olduğu ölkədən asılı olaraq güzəştli gömrük siyasətinin tətbiq olunmasına imkan verən gömrük tarifidir
 - ☐ Mala bu və ya digər həddin seçilməsi malın mənsub olduğu konkret ölkə ticarət siyasəti münasibətlərdən asılıdır
 - ☐ Daxili bazarın qorunması üçün tətbiq olunan gömrük tarifidir
 - ☐ Daha yüksək gömrük rüsumu tətbiq olunan tarif növüdür
-

Sual: Tarif sözünün hərfi mənası nədir? (Çəki: 1)

- ☐ Fars sözü olub, reyestr deməkdir
 - ☐ Yunan sözü olub, siyahı deməkdir
 - ☐ Türk sözü olub, tərif etmək deməkdir
 - ☐ İtalyan sözü olub, rüsum deməkdir
 - ☒ Ərəb sözü olub, cədvəl deməkdir
-

Sual: Mənşə ölkəsi müəyyənəndirilməyən mallara idxal gömrük rüsum dərəcələri neçə dəfə artırılır: (Çəki: 1)

- ☐ 3 dəfə
 - ☐ Artırılmır
 - ☒ 2 dəfə
 - ☐ 4 dəfə
 - ☐ 5 dəfə
-

Sual: İxrac gömrük rüsumlarının dərəcələri və onların tətbiq olunduğu malların siyahısı, həmçinin xarici iqtisadi tənzimlənmənin qeyri-tarif tədbirləri hansı orqan tərəfindən müəyyən olunur? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.
 - ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən olunur
 - ☐ Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən olunur
 - ☐ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunur
 - ☐ Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyən olunur
-

Sual: İxrac gömrük rüsumları dərəcələrinin son həddi hansı orqan tərəfindən müəyyən olunur? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunur
 - ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur
 - ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən olunur
 - ☐ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunur
 - ☐ Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyən olunur
-

BÖLMƏ: 12

Ad

12

Suallardan

4

Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İdxal olunan mallara ƏDV hansı prinsip üzrə tətbiq edilir? (Çəki: 1)

- ☒ “Son təyinat” prinsipi
- ☐ “Mənşə ölkəsi”
- ☐ “Azad ticarət sazişi”
- ☐ “İstehsal ölkəsi”
- ☐ “İstehsal ili”

Sual: ƏDV-nin hesablanması üçün əsas nədir? (Çəki: 1)

- ☐ Gömrük dəyəri, yığım
- ☐ Rüsum, dəyər
- ☒ Gömrük dəyəri, rüsum, aksiz
- ☐ Rüsum, yığım
- ☐ Mənşə ölkəsi, yol vergisi

Sual: ƏDV-dən güzəştlər əsasən hansı mallara verilir? (Çəki: 1)

- ☐ Ət və ət məhsullarına
- ☐ Avtonəqliyyat vasitələrinə
- ☒ milli və ya xarici valyutanın həmçinin qiymətli kağızların idxalı
- ☐ Aksizli mallara
- ☐ Elektrik avadanlıqlarına

Sual: Kənd təsərrüfatı üçün ölkə ərazisinə idxal olunan mineral gübrə və preparatlara ƏDV-dən güzəştlər verilirmi? (Çəki: 1)

- ☐ Verilmir
- ☐ Qismən verilir
- ☐ Vegilər Nazirliyinin müvafiq məktubu olduqda
- ☐ Yalnız Maliyyə Nazirliyi tərəfindən
- ☒ Verilir

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aksizli mallar hansı gömrük postunda rəsmiləşdirilir? (Çəki: 1)

- ☐ Maliyyə Nazirliyi
 - ☐ Nazirlər Kabineti
 - ☒ DGK aksiz postunda
 - ☐ Vergilər Nazirliyi
 - ☐ Maliyyə Nazirliyi və DGK
-

Sual: Aksizli malların ixarcı neçə dərəcə ilə vergiyə cəlb olunur? (Çəki: 1)

- ☒ 0 dərəcə
 - ☐ 15 dərəcə
 - ☐ 5 dərəcə
 - ☐ Maldan asılı olaraq
 - ☐ 10 dərəcə
-

Sual: Bütün növ tütün məmulatları üçün nə qədər aksiz vergisi alınır? (Çəki: 1)

- ☐ 1,8 %
 - ☐ 15 %
 - ☐ 18 %
 - ☒ 12.5%
 - ☐ Alınmır
-

Sual: Aksiz vergisinə cəlb olunmur: (Çəki: 1)

- ☐ Idman məqsədilə gətirilən yaxtalar
 - ☐ Tütün məmulatları
 - ☐ Neft məhsulları
 - ☒ 3 litr alkoqollu içki
 - ☐ Neft məhsulları
-

Sual: Aksizli malların ixracına tətbiq olunan dərəcəsi: (Çəki: 1)

- ☒ 0 dərəcə
 - ☐ 15%
 - ☐ 18%
 - ☐ 10%
 - ☐ 25%
-

Sual: Mühərrikinin həcmi 1600 sm3 olan avtomobil üçün aksiz vergisinin məbləği: (Çəki: 1)

- ☐ 160 manat;
 - ☒ 240 manat;
 - ☐ 300 manat;
 - ☐ 500 manat;
 - ☐ 1600 manat.
-

Sual: Mühərrikinin həcmi 2500 sm³ olan avtomobil üçün aksiz vergisinin məbləği:
(Çəki: 1)

- ☐ 250 manat;
 - ☐ 2500 manat;
 - ☒ 800 manat;
 - ☐ 500 manat.
 - ☐ 560 manat;
-

Sual: Mühərrikinin həcmi 4000 sm³ olan avtomobil üçün aksiz vergisinin məbləği:
(Çəki: 1)

- ☐ 4000 manat;
 - ☐ 480 manat;
 - ☐ 8000 manat;
 - ☒ 3300 manat;
 - ☐ 2300 manat.
-

Sual: Mühərrikinin həcmi 6300 sm³ olan avtomobil üçün aksiz vergisinin məbləği:
(Çəki: 1)

- ☒ 12500 manat;
 - ☐ 6300 manat;
 - ☐ 12600 manat;
 - ☐ 25200 manat;
 - ☐ 16500 manat.
-

Sual: Mühərrikinin həcmi 4400 sm³ olan idman yaxtası üçün aksiz vergisinin məbləği:
(Çəki: 1)

- ☐ 4900 manat
 - ☒ 4400 manat
 - ☐ 2000 manat
 - ☐ 4000 manat
 - ☐ 8800 manat
-

Sual: Oturacaqlarının sayı 15 olan avtobus ölkə ərazisində 1 həftə qalarsa yol vergisinin məbləği: (Çəki: 1)

- ☐ 15 \$
 - ☒ 40 \$
 - ☐ 25 \$
 - ☐ 48 \$
 - ☐ 30 man
-

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	5
Maksimal faiz	5

Sualları qarışdırmaq



Suallar təqdim etmək

1 %

Sual: İxracın əsas dövlət tənzimlənmə vasitələrinə aid edilmir? (Çəki: 1)

- ☐ Tarif – vergi tənzimlənməsi
- ☒ Antidemping rüsumları
- ☐ Qeyri-tarif vasitələri
- ☐ Valyuta nəzarəti
- ☐ İxracın məhdudlaşdırılması

Sual: Texniki yardım hesabına idxal olunan mallardan hansı gömrük ödənişləri alınır? (Çəki: 1)

- ☐ ƏDV, rüsum
- ☐ Dövlət rüsumu
- ☐ Bütün gömrük ödənişləri
- ☒ Alınmır
- ☐ Gömrük rüsumu

Sual: Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənmə vasitələri hansılardır? (Çəki: 1)

- ☐ İqtisadi, inzibati
- ☐ Tarif, qeyri – tarif
- ☐ İdxal kvotaları, ixrac məhdudiyyətləri
- ☐ Lisenziyalar, icazələr
- ☒ Yuxarıda göstərilənlərin hamısı

Sual: Embarqo nədir? (Çəki: 1)

- ☐ Dövlət orqanları tərəfindən verilən icazə üsulu ilə ixrac-idxal əməliyyatlarının dövlət tənzimlənməsidir
- ☒ Beynəlxalq təcrübədə tanınan, qeyri-tarif xarakterli, daha möhkəm qadağanedici ticarət-siyasi tədbirdir
- ☐ Daxili bazarda tələb və təklifi tənzimləmək, daxili bazarı qorumaq və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün həyata keçirilən tədbirdir
- ☐ Minimal və maksimal gömrük dəyərinə nəzarətin həyata keçirilməsini təmin edən tədbirlər toplusudur
- ☐ Büdcəyə daha çox maliyyə vəsaitinin cəlb edilməsi ilə bağlı tədbir.

Sual: Paratarif tədbirlərinə aşağıdakılardan hansı daxil deyil? (Çəki: 1)

- ☐ Diskretləşdirilmiş gömrük qiymətləndirilməsi
- ☐ Daxili bərabərləşdirici vergi və yığımlar
- ☐ Gömrük əlavələri
- ☐ Əlavə yığımlar
- ☒ kvota

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisi 57 tonadək olduqda yol vergisi məbləği yolun hər kilometri üçün nə qədər artırılır? (Çəki: 1)

- ☐ 0,15 ABŞ dolları
- ☒ 0,45 ABŞ dolları
- ☐ 0,75 ABŞ dolları
- ☐ 2 ABŞ dolları
- ☐ 1,8 ABŞ dolları

Sual: Yük avtomobilləri üçün az təhlükəli yüklərin daşınmasına görə vergi məbləği hansı faizlə artırılır? (Çəki: 1)

- ☐ 200%
- ☐ 400%
- ☐ 50%
- ☒ 100%
- ☐ 150%

Sual: Azərbaycan Respublikasının ərazisinə daxil olan oturmaqlarının sayı 8 olan, xarici dövlətlərin avtonəqliyyat vasitələri ölkə ərazisinə 1 həftə qalarsa, nə qədər yol vergisi ödəməlidir? (Çəki: 1)

- ☒ 30 \$
- ☐ 50 \$
- ☐ Alınmır
- ☐ 25 \$
- ☐ 40 \$

Sual: Xarici ölkəyə məxsus 17 yerlik avtobus 20 gün respublikamızın ərazisində qalması planlaşdırırsa, sərhəddə nə qədər yol vergisi ödəməlidir? (Çəki: 1)

- ☐ 200 manat
- ☒ 140 ABŞ dolları
- ☐ 100 avro
- ☐ 300 manat
- ☐ 164 ABŞ dolları

Sual: Xarici dövlətə məxsus 11 yerlik avtobus 37 gün qalmaq şərtlə Azərbaycan Respublikasının ərazisinə daxil olarkən nə qədər yol vergisi ödəməlidir? (Çəki: 1)

- ☐ 200 ABŞ dolları

- ☐ 250 manat
 - ☐ 370 ABŞ dolları
 - ☐ 110 ABŞ dolları
 - ☒ 100 ABŞ dolları
-

Sual: Xarici dövlətə məxsus 35 yerlik avtobus bir ilə qədər qalmaq şərtlə Azərbaycan Respublikasının ərazisinə daxil olarkən nə qədər yol vergisi ödəməlidir? (Çəki: 1)

- ☐ 2000 ABŞ dolları
 - ☐ 350 manat
 - ☐ 400 manat
 - ☒ 1750 ABŞ dolları
 - ☐ 1500 ABŞ dolları
-

Sual: Xarici dövlətə məxsus 25 yerlik avtobus üç aya qədər qalmaq şərtlə Azərbaycan Respublikasının ərazisinə daxil olarkən nə qədər yol vergisi ödəməlidir? (Çəki: 1)

- ☐ 250 ABŞ dolları
 - ☐ 300 ABŞ dollar
 - ☐ 500 ABŞ dolları
 - ☐ 450 ABŞ dolları
 - ☒ 400 ABŞ dolları
-

Sual: Xarici dövlətə məxsus 26 yerlik avtobus bir ilə qədər qalmaq şərtlə Azərbaycan Respublikasının ərazisinə daxil olarkən nə qədər yol vergisi ödəməlidir? (Çəki: 1)

- ☐ 1600 ABŞ dolları
 - ☐ 260 ABŞ dolları
 - ☐ 300 ABŞ dolları
 - ☒ 1400 ABŞ dolları
 - ☐ 2600 ABŞ dolları
-

Sual: Xarici dövlətə məxsus 20 yerlik avtobus bir həftəlik qalmaq şərtlə Azərbaycan Respublikasının ərazisinə daxil olarkən nə qədər yol vergisi ödəməlidir? (Çəki: 1)

- ☒ 40 ABŞ dolları
 - ☐ 200 ABŞ dolları
 - ☐ 70 ABŞ dolları
 - ☐ 80 ABŞ dolları
 - ☐ 100 ABŞ dolları
-

Sual: Xarici dövlətə məxsus 7 yerlik avtobus 1 gün qalmaq şərtlə Azərbaycan Respublikasının ərazisinə daxil olarkən nə qədər yol vergisi ödəməlidir? (Çəki: 1)

- ☐ 70 ABŞ dolları
 - ☒ 15 ABŞ dolları
 - ☐ 20 manat
 - ☐ 15 manat
 - ☐ Vergi ödəmirlər
-

Sual: Xarici dövlətə məxsus 2 oxlu, yüklə birgə çəkisi 40 ton olan yükmaşını təhlükəli olmayanyüklə birgə 778 km yol qət edəcəyi və 12 gündən sonra gömrük ərazisini tərk edəcəyi məlum olduğu halda, Azərbaycan Respublikasının ərazisinə daxil olarkən nə qədər yol vergisi ödəməlidir? (Çəki: 1)

- ☐ 778 ABŞ dolları
 - ☒ 156,7 ABŞ dolları
 - ☐ 125,9 ABŞ dolları
 - ☐ 820 ABŞ dolları
 - ☐ 900 ABŞ dolları
-

Sual: Xarici dövlətə məxsus 2 oxlu, yüklə birgə çəkisi 40 ton olan yükmaşını az təhlükəli yüklə birgə 778 km yol qət edəcəyi və 12 gündən sonra gömrük ərazisini tərk edəcəyi məlum olduğu halda, Azərbaycan Respublikasının ərazisinə daxil olarkən nə qədər yol vergisi ödəməlidir? (Çəki: 1)

- ☐ 860 ABŞ dolları
 - ☐ 340,6 ABŞ dolları
 - ☒ 313,4 ABŞ dolları
 - ☐ 778 ABŞ dolları
 - ☐ 569 ABŞ dolları
-

Sual: Xarici dövlətə məxsus 4 oxlu, yüklə birgə çəkisi 60 ton olan yükmaşını təhlükəli olmayan yüklə birgə 400 km yol qət edəcəyi və 6 gündən sonra gömrük ərazisini tərk edəcəyi məlum olduğu halda, Azərbaycan Respublikasının ərazisinə daxil olarkən nə qədər yol vergisi ödəməlidir? (Çəki: 1)

- ☒ 380 ABŞ dolları
 - ☐ 400 ABŞ dolları
 - ☐ 600 ABŞ dolları
 - ☐ 900 ABŞ dolları
 - ☐ 460 ABŞ dolları
-

Sual: Xarici dövlətə məxsus 4 oxlu, yüklə birgə çəkisi 80 ton olan yükmaşını az təhlükəli yüklə birgə 400 km yol qət edəcəyi və 6 gündən sonra gömrük ərazisini tərk edəcəyi məlum olduğu halda, Azərbaycan Respublikasının ərazisinə daxil olarkən nə qədər yol vergisi ödəməlidir? (Çəki: 1)

- ☒ 800 ABŞ dolları
 - ☐ 760 ABŞ dolları
 - ☐ 480 ABŞ dolları
 - ☐ 1100 ABŞ dolları
 - ☐ 1200 ABŞ dolları
-

Sual: Xarici dövlətə məxsus 8 oxlu, yüklə birgə çəkisi 90 ton olan yükmaşını çox təhlükəli yüklə birgə 550 km yol qət edəcəyi və 9 gündən sonra gömrük ərazisini tərk edəcəyi məlum olduğu halda, Azərbaycan Respublikasının ərazisinə daxil olarkən nə qədər yol vergisi ödəməlidir? (Çəki: 1)

- ☐ 3600 ABŞ dolları
- ☐ 990 ABŞ dolları

- ☐ 1000 ABŞ dolları
 - ☐ 5500 ABŞ dolları
 - ☒ 5350 ABŞ dolları
-

Sual: Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş xarici dövlətlərin avtonəqliyyat vasitələri müəyyən edilmiş müddətdə ölkə ərazisini tərk etmədikdə hansı tədbirlər görülür? (Çəki: 1)

- ☐ Avtonəqliyyat vasitəsi müsadirə edilir
 - ☐ Əlavə qaldıqları gün üçün ikiqat yol vergisi ödənilir
 - ☒ Əlavə qaldıqları günlər üçün verginin məbləği həmin avtonəqliyyat vasitəsitələri ölkə ərazisini tərk etdikdə alınır
 - ☐ Maksimum dərəcədə vergiyə cəlb olunurlar
 - ☐ Avtonəqliyyat vasitəçisinin sahibinə məktub yazılır
-

Sual: Azərbaycan Respublikasının nəqliyyat sahəsində qoşulduğu beynəlxalq konvensiyalara aid deyil: (Çəki: 1)

- ☐ BYD kitabçasından istifadə etməklə yüklərin beynəlxalq daşınması haqqında beynəlxalq konvensiya
 - ☒ Yol hərəkətləri haqqında Brüssel Konvensiyası
 - ☐ Beynəlxalq Yüklə daşınması müqaviləsi haqqında beynəlxalq konvensiya
 - ☐ Konteynerlərə aid gömrük konvensiyası
 - ☐ Beynəlxalq avtomagistrallar haqqında Avropa Sazişi (15.11.1975, Cenevrə)
-

Sual: Xarici dövlətlərin qoşqulu avtonəqliyyat vasitələrindən yol vergisi alınır: (Çəki: 1)

- ☐ Yol vergisinə cəlb olunmurlar
 - ☐ Oxlarının sayına əsasən
 - ☒ Oxların sayından, yüklə birlikdə ümumi çəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən, yüklərin təhlükəlilik dərəcəsindən və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq
 - ☐ Oxlarının sayı, ölkədə qalma müddətindən asılı olaraq
 - ☐ Yüklə birgə ümumi çəkisindən və ölkədə qalma müddətindən asılı olaraq
-

Sual: Oturacaqlarının sayı 30 olan avtobus ölkə ərazisində 1 il müddətində qalarsa nə qədər yol vergisi ödəməlidir (Çəki: 1)

- ☒ 1400 ABŞ dolları
 - ☐ 1750 ABŞ dolları
 - ☐ 1050 ABŞ dolları
 - ☐ 2000 ABŞ dolları
 - ☐ 500 ABŞ dolları
-

Sual: Yol vergiləri ödəyicilərdən alınaraq..... bank günü ərzində köçürülür..... (Çəki: 1)

- ☐ 2 bank Büdcədən kənar inkişaf fonduna
- ☒ 1 bank, Dövlət büdcəsinə
- ☐ 3 bank Yol vergiləri İdarəsinin xüsusi bank hesabına
- ☐ 3 bank Sosial fondalara

○ 1 bank DGK-nin hesabına

BÖLMƏ: 1301

Ad	1301
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakı fikirlərdən hansı yanlıştır? (Çəki: 1)

- ☐ Məhsulun qiymətlərinin artması ilə ölkədə istehlakçıların tələbi azalır
- ☐ Məhsulun qiymətinin artması ilə xarici istehsalçıların təklifi artır
- ☐ Ölkə istehsalçıları tərəfindən təklif artanda idxala tələb aşağı düşür
- ☒ Tarif ölkədə qiyməti qaldıranda ticarətin həcmi artır
- ☐ Böyük ölkələrin idxal rüsumunu tətbiq etməsi onlar üçün əlverişli ticarət şəraiti yaradır

Sual: Hansı fikir doğrudur? (Çəki: 1)

- ☒ Gömrük rüsumu – ticarət siyasətinin ən qədim forması olmaqla, dövlət üçün ənənəvi gəlir mənbəyidir
- ☐ Gömrük rüsumu – gömrük əməkdaşlarının maaşlarının verilməsi üçün toplanan vəsaitdir
- ☐ Gömrük rüsumu – gömrük rəsmiləşdirilməsinin aparılması xərclərinin ödənilməsi məqsədilə alınır
- ☐ Gömrük rüsumu – gömrük nəzarətinin təşkili xərclərinin ödənilməsi məqsədilə alınır
- ☐ Gömrük rüsumu – gömrük sərhədlərinin qorunması, gömrük rəsmiləşdirilməsinin aparılması və gömrük orqanlarının saxlanılması xərclərinin ödənilməsi məqsədilə alınır

Sual: Kiçik ölkələrin iqtisadiyyatına gömrük tarifi necə təsir edir? (Çəki: 1)

- ☐ Qiymət artıqca xarici istehsalçıların təklifi azalır, həmin ölkənin istehlakçılarının tələbləri isə artır. Ona görə də ixrac üçün malların təklifi artır
- ☐ Qiymət artıqca xarici istehsalçıların təklifi artır, həmin ölkənin istehlakçılarının tələbləri isə azalır. Ona görə də ixrac üçün malların təklifi azalır
- ☐ Qiymət artıqca xarici istehsalçıların təklifi artır, həmin ölkənin istehlakçılarının tələbləri artır. Ona görə də ixrac üçün malların təklifi azalır
- ☒ Ölkədə daxili istehsal stimullaşır büdcə gəlirləri artır
- ☐ Qiymət artıqca xarici istehsalçıların təklifi azalır, həmin ölkənin istehlakçılarının tələbləri azalır. Ona görə də ixrac üçün malların təklifi azalır

Sual: Hansı fikir doğrudur: (Çəki: 1)

- ☐ Xaricdə qiymətin qalxması düşməsi istehsalçılar tərəfindən təklifin aşağı salınmasına və istehlakçılar tərəfindən tələbin artmasına səbəb olur. Bu halda isə ixrac üçün təklifin həcmi azalır
- ☐ Xaricdə qiymətin aşağı düşməsi istehsalçılar tərəfindən təklifin qalxmasına salınmasına və istehlakçılar tərəfindən tələbin artmasına səbəb olur. Bu halda isə ixrac üçün təklifin həcmi azalır
- ☒ Xaricdə qiymətin aşağı düşməsi istehsalçılar tərəfindən təklifin aşağı salınmasına və istehlakçılar tərəfindən tələbin artmasına səbəb olur. Bu halda isə ixrac üçün təklifin həcmi azalır
- ☐ Xaricdə qiymətin qalxması düşməsi istehsalçılar tərəfindən təklifin aşağı salınmasına və istehlakçılar tərəfindən tələbin düşməsinə səbəb olur. Bu halda isə ixrac üçün təklifin həcmi azalır
- ☐ Xaricdə qiymətin aşağı düşməsi istehsalçılar tərəfindən təklifin aşağı salınmasına və istehlakçılar tərəfindən tələbin aşağı düşməsinə səbəb olur. Bu halda isə ixrac üçün təklifin həcmi artır

Sual: Xaric tərəfindən ixraca olan təklif: (Çəki: 1)

- ☒ Xaric tərəfindən ixraca olan təklif bu ölkənin istehsalçılarının istehlakçılarının tələbindən artıq istehsal etdikləridir
- ☐ Xaric tərəfindən ixraca olan təklif bu ölkənin istehsalçılarının istehsal etdikləridir
- ☐ Xaric tərəfindən ixraca olan təklif bu ölkənin istehsalçılarının istehlakçılarının tələbi miqdarında istehsal etdikləridir
- ☐ Xaric tərəfindən ixraca olan ÜTT-nin kvotasında göstərilən miqdar həddindədir
- ☐ Xaric tərəfindən ixraca olan təklif dövlətlərarası qarşılıqlı razılaşma sazişində göstərilən həddədir

Sual: İdxal mallarına tariflərin tətbiqi: (Çəki: 1)

- ☐ İdxal mallarına tariflərin tətbiqi, daxili istehsalçıların eyni mallar üçün qiymətləri aşağı salmağa imkan yaradır
- ☐ İdxal mallarına tariflərin tətbiqi, xarici istehsalçıların eyni mallar üçün qiymətləri qaldırmağa imkan yaradır
- ☒ İdxal mallarına tariflərin tətbiqi, daxili istehsalçıların eyni mallar üçün qiymətləri qaldırmağa imkan yaradır
- ☐ İdxal mallarına tariflərin tətbiqi, xarici istehsalçıların eyni mallar üçün qiymətləri aşağı salmağa imkan yaradır
- ☐ İdxal mallarına tariflərin tətbiqi, daxili istehlakçıların tələblərini artırır

BÖLMƏ: 1401

Ad	1401
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İstehlakçının uduşu: (Çəki: 1)

- ☒ Alqı-satqı zamanı real olaraq ödədiyi qiymətlə, ödəməyə hazır olduğu qiymət arasındakı fərq hesabına əldə etdiyi xeyir;
- ☐ Alqı satqı zamanı əldə etdiyi mənfəət;
- ☐ Satıcının etdiyi qiymət güzəşti nəticəsində əldə etdiyi mənfəət;
- ☐ Keyfiyyətli və ucuz mallardan istifadə etmək şansı;
- ☐ Alqı-satqı anındakı qiymətin alqı satqıdan sonra yüksəlməsi nəticəsində qiymətlər arasındakı fərqdən irəli gələn uduş

Sual: İstehsalçının uduşu: (Çəki: 1)

- ☐ İstehsalçı daha ucuz qiymətə malı istehsal edə bildikdə uduş əldə edə bilər
- ☒ İstehsalçı 2 dollara satmağa hazır olduğu malı qiymətlər 5 dollar olduğu zaman satarkən 3 dollar uduş əldə edir ki, buna da istehsalçının uduşu deyilir
- ☐ İstehsalçı malı 2 dollara satmağa hazır olduğu zaman, həmin malı 1 dollara istehsal edə bilirsə, buna istehsalçının uduşu deyilir
- ☐ Bazarda qiyməti 3 dollara olan malı istehsalçı 2 dollara istehsal edə bilirsə, buna istehsalçının uduşu deyilir
- ☐ İstehsalçı istehsal etdiyi bütün mal partiyasını sata bilirsə, buna istehsalçının uduşu deyilir

Sual: Gömrük rüsumunun tətbiqi malın qiymətinə necə təsir edir? (Çəki: 1)

- ☐ Gömrük rüsumu malın qiymətini ixrac edən ölkədə qaldırır, idxal edən ölkədə isə aşağı salır
- ☐ Gömrük rüsumu malın qiymətini idxal edən ölkədə aşağı salır, ixrac edən ölkədə isə qaldırır
- ☐ Gömrük rüsumu malın qiymətini idxal edən ölkədə və həm də ixrac edən ölkədə qaldırır
- ☐ Gömrük rüsumu malın qiymətinə təsir etmir
- ☒ Gömrük rüsumu malın qiymətini idxal edən ölkədə qaldırır

BÖLMƏ: 1901

Ad	1901
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: MDB XİF MN Azərbaycan Respublikasının gömrük ərazisində neçənci ildə tətbiq olunmuşdur? (Çəki: 1)

- ☐ 20 may 2001-ci il
- ☐ 2 may 2002-ci il
- ☐ 2 may 2003-cü il
- ☐ 22 may 2004-cü il
- ☒ 1 yanvar 1999-cu il

Sual: Avropa Birliyinin Kombinə Edilmiş Nomenklaturası hansı sistem əsasında qurulur: (Çəki: 1)

- ☐ BMT standart Beynəlxalq ticarət təsnifatı
 - ☐ Brüssel Gömrük nomenklaturası
 - ☒ harmonikləşdirilmiş sistem nomenklaturası əsasında
 - ☐ QIYŞ XTBƏN
 - ☐ Gömrük əməkdaşlığı şurası nomenklaturası
-

Sual: Mal nomenklaturası (Çəki: 1)

- ☒ təsnifat sisteminə uyğun olaraq yerləşdirilən malların geniş siyahısıdır
 - ☐ təsnifatlandırılan obyektlərin sistemləşdirilmiş siyahısıdır
 - ☐ abstrakt və şərti simvolların sistemidir
 - ☐ təsnifatlandırılan obyektlərin müfəssəl siyahısıdır
 - ☐ abstrakt və şərti simvolların sistemləşdirilmiş siyahısıdır
-

Sual: Malların təsvir və kodlaşdırılmasının harmonikləşdirilmiş sistemi nomenklaturası (HSN) haqqında Beynəlxalq Konvensiya imzalanmışdır. (Çəki: 1)

- ☒ 14 iyun 1983-cü ildə Brüsseldə
 - ☐ 14 iyun 1981-ci ildə Brüsseldə
 - ☐ 16 may 1984-cü ildə Brüsseldə
 - ☐ 16 may 1981-ci ildə Brüsseldə
 - ☐ 14 iyun 1982-ci ildə Brüsseldə
-

Sual: İdxal gömrük rüsumları nə üçün lazımdır? (Çəki: 1)

- ☐ iqtisadi təhlükəsizliyin təmin olunması üçün
 - ☐ Gənc istehsal sahələrinin müdafiəsi
 - ☐ Yerli məşğulluğun artırılması
 - ☐ büdcənin gəlir hissəsinin doldurulması üçün
 - ☒ Bütün cavablar doğrudur
-

Sual: İdxal rüsumları ölkə istehlakçılarına necə təsir göstərir? (Çəki: 1)

- ☒ İstehlakçıların alıcılıq qabiliyyətini aşağı salır
 - ☐ İdxalı əvəz edən məhsullarının istehsalçılarına əlavə fayda qazandırır
 - ☐ Dövlətə hər bir halda əlavə gəlir gətirir
 - ☐ Bütün cavablar doğrudur
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Qeyri-tarif məhdudiyyətlərinin məqsədi nədir? (Çəki: 1)

- ☐ İdxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi;
- ☐ Milli sənayenin müdafiəsi, əhalinin həyat və sağlamlığının, ətraf mühitin, əxlaqın, dinin və milli təhlükəsizliyin qorunması;
- ☒ İdxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi, milli sənayenin müdafiəsi, əhalinin həyat və sağlamlığının, ətraf mühitin, əxlaqın, dinin və milli təhlükəsizliyin qorunması;

- ☐ Əxlaqın, dinin və milli təhlükəsizliyin qorunması;
- ☐ İdxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi, milli sənayenin müdafiəsi;

BÖLMƏ: 1501

Ad	1501
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycan Respublikasının ixracında xüsusi çəkisi böyük olan dövlətlər hansılardır? (Çəki: 1)

- ☐ Almaniya, İtaliya
- ☐ Ukrayna, Türkiyə
- ☐ Yaponiya, Koreya
- ☐ Gürcüstan, İran
- ☒ Türkiyə, İtaliya

Sual: Azərbaycan Respublikasının idxalında xüsusi çəkisi böyük olan dövlətlər: (Çəki: 1)

- ☒ Rusiya, Türkiyə
- ☐ Almaniya, İran
- ☐ ABŞ, İsrail
- ☐ Ruanda, Çad
- ☐ Çin, Fransa

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Mənşəyinə görə rüsumların növləri: (Çəki: 1)

- ☐ Daimi, dəyişkən, qarışıq
- ☐ Nominal, səmərəli
- ☐ Sabit, köməkçi
- ☐ İdxal, ixrac, tranzit
- ☒ Avtonom, konvension, preferensial

Sual: Gömrük Məcəlləsinə əsasən aşağıdakı vergi növlərindən hansı gömrük ödənişi hesab edilmir? (Çəki: 1)

- ☐ ƏDV
 - ☐ Aksizlər
 - ☐ Dövlət rüsumu
 - ☒ Torpaq vergisi
 - ☐ Yol vergisi
-

Sual: Gömrük rüsumlarının formalaşdırılmasının obyektiv əsası nədir? (Çəki: 1)

- ☒ Dünya və milli xərclər arasındakı fərqlər
 - ☐ Ölkələrin qeyri-bərabər inkişafı
 - ☐ Miqrasiya prosesləri
 - ☐ Global proseslər
 - ☐ Həyata keçirilən iqtisadi siyasət
-

Sual: Gömrük orqanları tərəfindən alınan vergi hansıdır? (Çəki: 1)

- ☐ Dövlət rüsumu
 - ☐ Torpaq vergisi
 - ☒ Aksiz
 - ☐ Gömrük müşayiətinə görə yığım
 - ☐ Mənfəət vergisi
-

Sual: Alınması gömrük orqanlarına həvalə edilmiş icbari ödənişlər? (Çəki: 1)

- ☒ ƏDV, aksiz, yol vergisi
 - ☐ Rüsum, rəsmiləşdirməyə görə yığım
 - ☐ ƏDV, yol vergisi
 - ☐ Malların saxlancına görə yığım, gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı yığımlar
 - ☐ Mənfəət vergisi, gömrük rəsmiləşdirilməsinə görə yığım
-

Sual: Gömrük rəsmiləşdirilməsi zamanı mal və nəqliyyat vasitələri hansı vergilərə cəlb oluna bilər? (Çəki: 1)

- ☒ gömrük rüsumu, ƏDV, Aksiz, Yol vergisi
 - ☐ mənfəət vergisi, yol vergisi, aksiz vergisi
 - ☐ cəlb olunmurlar
 - ☐ ƏDV, Aksiz vergisi, Yol vergisi
 - ☐ torpaq vergisi, əmlak vergisi, aksiz vergisi, ƏDV
-

Sual: Gömrük rüsumlarının iqtisadi roluna aid deyil: (Çəki: 1)

- ☐ Xarici əmtəənin daxili bazarda satışı zamanı qiyməti qaldıran alətdir
- ☐ Çox zaman satışı zəif olan malların müdafiəsi üçün istifadə olunur
- ☐ Daxili bazarın tənzimlənməsi vasitəsi kimi istifadə olunur
- ☐ Fiskal funksiyanı yerinə yetirir

☒ Rəqibləri müəyyən güzəştlərə getməyə məcbur etmək məqsədilə təzyiq vasitəsi kimi geniş istifadə olunur

Sual: Gömrük rüsumlarının digər vergilərdən fərqi: (Çəki: 1)

- ☒ Mal gömrük sərhəddindən keçdiyi zaman alınır
- ☐ Milli iqtisadiyyatın stimulyatorlarıdır
- ☐ Fiskal funksiyanı yerinə yetirir
- ☐ Ölkənin bütün ərazisində eyni tətbiq olunur
- ☐ Mütləq məcburi ödəmədir

Sual: Gömrük rüsumunun xüsusiyyətlərinə aiddir: (Çəki: 1)

- ☒ Vergi xassəli olması;
- ☐ Vergi xassəli olmaması;
- ☐ Ölkənin bütün ərazisində müxtəlif cür tətbiq olunması;
- ☐ Büdcədən kənar fondlara daxil edilməsi;
- ☐ Gömrük fəaliyyətinin təşili xərclərinin qarşılığı olaraq alınması

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Gömrük rüsum dərəcələri hansı orqan tərəfindən təyin edilir? (Çəki: 1)

- ☐ Dövlət Gömrük Komitəsi
- ☐ Maliyyə Nazirliyi
- ☒ Nazirlər Kabineti
- ☐ Tarif Şurası
- ☐ Milli Məclis

Sual: Xüsusi növ rüsumlara hansılar daxildir? (Çəki: 1)

- ☒ Xüsusi, antidempinq və kompensasiya
- ☐ İdxal və ixrac
- ☐ Kompensasiya, ixrac və idxal
- ☐ Mövsümi və xüsusi
- ☐ Qoruyucu, məhdudlaşdırıcı

Sual: Spesifik rüsumlar necə hesablanır? (Çəki: 1)

- ☐ Malın gömrük dəyərinə görə
- ☐ Mal vahidinə görə faizlə
- ☐ Malın daşdığı funksiyaya görə

- ☐ Hər iki növü birləşdirməklə
 - ☒ Mal kəmiyyət göstəricisinə görə
-

Sual: Mövsümi rüsumların qüvvədə olma müddəti? (Çəki: 1)

- ☐ 1 ilə qədər
 - ☐ İldə 6 aydan çox
 - ☐ 2 ilə qədər
 - ☐ 3 ilə qədər
 - ☒ İldə 6 aya qədər
-

Sual: Kombinə edilmiş növ rüsumlar necə hesablanır? (Çəki: 1)

- ☐ Xüsusi və Antidempinq növ rüsumları ödəməklə birləşdirməklə
 - ☐ Kompensasiya və Spesifik növ rüsumlarının birləşdirməklə
 - ☒ Advalor və Spesifik növ rüsumları birləşdirməklə
 - ☐ Advalor və Xüsusi növ rüsumları birləşdirməklə
 - ☐ Xüsusi və spesifik rüsumları birləşdirməklə
-

Sual: Antidempinq rüsumları nə zaman tətbiq olunmur? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasında istehsalın təşkili və genişləndirilməsinə maneəçilik yaratdıqda
 - ☐ İdxal olunan malların qiyməti Azərbaycan Respublikası gömrük ərazisinə gətirildiyi anda ixrac olunduğu ölkədəki real dəyərindən xeyli aşağı olduqda
 - ☐ Büdcəyə əlavə vəsait cəlb etmək lazım olduqda
 - ☐ İdxal olunan mallar bu qəbildən olan malların yerli istehsalçısına ziyan vurduqda
 - ☒ İdxal olunan malların qiyməti Azərbaycan Respublikası gömrük ərazisinə gətirildiyi anda ixrac olunduğu ölkədəki real dəyərindən xeyli yuxarı olduqda
-

Sual: Gömrük rüsumunun iqtisadi roluna aid deyil: (Çəki: 1)

- ☐ Xarici malın daxili bazarda satışı zamanı onun qiymətini qaldıran qiymətdir
 - ☐ Fiskal funksiyanı yerinə yetirir
 - ☐ Daxili bazarın tənzimlənməsi
 - ☐ Rüsum çox zaman zəif olan sahənin müdafiəsi məqsədilə istifadə oluna bilər
 - ☒ Rüsum qiymət baryeri yaratmaqla milli iqtisadiyyatın müəyyən sahələrini xarici əmtəələrin rəqabətindən qoruyur
-

Sual: Qoyulma obyektinə görə rüsumların növləri: (Çəki: 1)

- ☐ İdxal, ixrac, tranzit
 - ☐ Advalor, spesifik
 - ☐ Effektiv, fərdi
 - ☐ Sadə, mürəkkəb
 - ☒ İdxal, ixrac
-

Sual: Spesifik rüsumlar nəyə əsasən alınır? (Çəki: 1)

- ☐ Çəkiyə

- ☐ Ədədə
 - ☐ Uzunluğuna
 - ☐ Həcminə
 - ☒ Kəmiyyətinə
-

Sual: İxrac gömrük rüsumları hansı qərarla tənzimlənir? (Çəki: 1)

- ☒ Nazilər Kabinetinin 12.04.2001- ci il tarixli 80 sayılı
 - ☐ Maliyyə Nazirliyinin 27.07.1998- ci il tarixli 91 sayılı
 - ☐ Nazilər Kabinetinin 12.12.2007 – ci il tarixli 128 sayılı
 - ☐ DGK-nin 01.12.2010 tarixli, 215 sayılı
 - ☐ Vergilər Nazirliyinin 05.08.2005 – ci il tarixli 33 sayılı
-

Sual: Stavka (dərəcəsinə) görə rüsumlar bölünür: (Çəki: 1)

- ☒ Daimi, dəyişkən
 - ☐ Müvəqqəti, kompensasiya, xüsusi
 - ☐ Müvəqqəti, kompensasiya, xüsusi
 - ☐ Sabit, avtonom
 - ☐ Xüsusi, antidempinq
-

Sual: Hesablanma qaydasına görə gömrük rüsumunun növləri: (Çəki: 1)

- ☐ İdxal, ixrac
 - ☐ Fərdi, konvension
 - ☐ Sadə, mürəkkəb
 - ☐ Nominal, effektiv
 - ☒ Effektiv, preferensial
-

Sual: Xüsusi rüsumun tətbiq olunma səbəbi: (Çəki: 1)

- ☒ Dövlət və ya dövlətlər birliyinin qərəzli şəkildə ucuz malı ölkə ərazisinə daxil etməsinin qarşısını almaq.
 - ☐ Daha çox vəsaitin büdcəyə daxil olmasını təmin etmək
 - ☐ Yerli istehsalı qorumaq
 - ☐ Daxili bazarda qiymətlərin səviyyəsini aşağı salmaq.
 - ☐ Yerli sənaye mallarının rəqabət qabiliyyətini artırmaq.
-

Sual: Gömrük rüsumları: (Çəki: 1)

- ☒ malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növü;
 - ☐ avtonəqliyyat vasitələrinin gömrük sərhəddindən keçdiyi zaman alınan vergi;
 - ☐ Yük Gömrük Bəyannaməsinin doldurulması üçün verilən ödəniş;
 - ☐ Gömrük orqanları əməkdaşlarının gömrük sərhəddində göstərdiyi xidmətin müqabilində alınan ödəniş.
 - ☐ Gömrük rəsmiləşdirilməsinə görə alınan yığım.
-

Sual: Xüsusi növ rüsumlara aiddir: (Çəki: 1)

- ☐ Antidempinq, kompensasiya
 - ☒ Xüsusi, antidempinq, kompensasiya
 - ☐ Advalor, spesifik, qarışıq
 - ☐ Mövsümi, xüsusi
 - ☐ Qarışıq, sadə
-

Sual: Artıq ödənilmiş və ya alınmış gömrük rüsumları hansı müddətdə qaytarılır? (Çəki: 1)

- ☐ İki il ərzində
 - ☒ Bir il ərzində
 - ☐ 45 gün ərzində
 - ☐ İstənilən vaxt
 - ☐ Qaytarılmır
-

Sual: Azərbaycan Respublikasında tətbiq edilən gömrük rüsumlarının növünə aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ Advalor- malların gömrük dəyərinə görə hesablanan
 - ☐ Mövsümi rüsumlar - malların ixracını və idxalını operativ tənzimləmək üçün bəzi mallara tətbiq olunan
 - ☐ Spesifik- Mal vahidinə görə müəyyən olunmuş dəyərle hesablanan
 - ☐ Kombinə edilmiş- hər iki növü birləşdirməklə hesablanan
 - ☒ Birdəfəlik- bir dəfə tətbiq edilməklə hesablanan
-

Sual: Malların idxal və ixracını operativ tənzimləmək üçün mallara tətbiq edilən rüsum növü hansıdır? (Çəki: 1)

- ☐ Xüsusi
 - ☒ Mövsümi
 - ☐ Antidempinq
 - ☐ Komdinə edilmiş
 - ☐ Advalor
-

Sual: Mövsümi rüsumların tətbiqi zamanı mallar hansı dərəcə ilə rüsumla cəlb olunur? (Çəki: 1)

- ☒ Nazirlər Kabinetinin müəyyən etdiyi formada
 - ☐ 15%
 - ☐ Mal dəyərindən asılı olaraq
 - ☐ Malın çəkisindən asılı olaraq
 - ☐ Mal vahidindən asılı olaraq
-

Sual: İdxal olunan mallara müvəqqəti olaraq tətbiq olunan rüsum növləri hansılardır? (Çəki: 1)

- ☒ Xüsusi, antidempinq, kompensasiya
- ☐ Antidempinq, kombinə edilmiş
- ☐ Advalor, spesifik
- ☐ Kombinə edilmiş, əlahiddə

☐ Xüsusi, kompensasiya

Sual: Kombinə edilmiş rüsum növü necə hesablanır? (Çəki: 1)

- ☐ Mal vahidinə görə
☐ Malın gömrük dəyərinə görə
☐ Malın çəkisinə görə
☐ Malın gömrük dəyərinə görə faizlə
☒ Advalor və spesifik rüsum növlərinin birləşdirilməsi yolu ilə

Sual: Konkret mallar üzrə gömrük rüsum dərəcələrini müəyyən edir: (Çəki: 1)

- ☐ Milli Məclis
☐ İqtisadi İnkişaf Nazirliyi
☐ Dövlət Gömrük komitəsi
☐ Sərhəd Xidməti
☒ Nazirlər Kabineti

Sual: Gömrük rüsumundan azad olunmuş mallar siyahısına daxil deyil: (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının ərazisinə qaytarılan milli mədəniyyət sərvətləri;
☒ yığma komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölkəyə gətirilən idman avadanlığı, texnikası və malları
☐ cins damazlıq mal-qara
☐ üçüncü ölkələr üçün nəzərdə tutulmuş və Azərbaycan Respublikasının gömrük ərazisindən tranzit rejimi ilə gömrük nəzarəti altında keçən mallar
☐ birgə müəssisənin nizamnamə fonduna pay şəklində göndərilən mallar

Sual: İdxal gömrük rüsumları hansı orqan tərəfindən müəyyən olunur? (Çəki: 1)

- ☐ Tarif Şurası
☒ Nazirlər Kabineti
☐ Milli Məclis
☐ Maliyyə Nazirliyi
☐ Dövlət Gömrük Komitəsi

Sual: Advalor gömrük rüsumu dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ Sabit miqdarda hesablanan gömrük rüsumu
☐ Mal vahidinə görə müəyyən olunmuş dəyərlə hesablanan gömrük rüsumu
☐ 50 % güzəştə hesablanan gömrük rüsumu
☐ Hər iki növü birləşdirməklə hesablanan
☒ Malın gömrük dəyərinə görə faizlə hesablanan gömrük rüsumu

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	☒

Suallar təqdim etmək2 %

Sual: Gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hansıdır? (Çəki: 1)

- ☐ Ehtiyat üsulu
 - ☐ Dəyərin toplanma üsulu
 - ☐ Dəyərin çıxılma üsulu
 - ☒ Gətirilən malların sövdələşmə qiyməti üsulu
 - ☐ Eyni malların sövdələşmə qiyməti üsulu
-

Sual: Qiymətləndirmənin ehtiyat üsulu nə vaxt tətbiq olunur? (Çəki: 1)

- ☐ Əvvəlki 4 üsuldən istifadə mümkün olmadıqda
 - ☐ Gətirilən malların sövdələşmə qiyməti üsulundan istifadə mümkün olmadıqda
 - ☒ Əvvəlki 5 üsuldən istifadə mümkün olmadıqda
 - ☐ Əvvəlki 6 üsuldən istifadə mümkün olmadıqda
 - ☐ Gömrük orqanlarının vəzifəli şəxsi tövsiyə etdikdə
-

Sual: Gömrük dəyərinin müəyyən edilməsinin neçə üsulu var? (Çəki: 1)

- ☒ 6
 - ☐ 5
 - ☐ 7
 - ☐ 15
 - ☐ 4
-

Sual: Gömrük ödənişləri hansı valyuta ilə ödənilir? (Çəki: 1)

- ☐ Milli valyuta
 - ☐ Malın mənşə ölkəsinin valyutası ilə
 - ☐ Xarici valyuta
 - ☒ Milli, müstəsna hallarda xarici valyuta
 - ☐ ABŞ dolları
-

Sual: Gömrük dəyəri kim tərəfindən müəyyən edilir? (Çəki: 1)

- ☒ Bəyannaməçi
 - ☐ Gömrük orqanları
 - ☐ DGK
 - ☐ Gömrük mütəxəssisi
 - ☐ Mal sahibi
-

Sual: Gömrük rüsumları qoyulan subyekt: (Çəki: 1)

- ☒ Bəyannaməçi
- ☐ Gömrük sərhəddindən keçirilən mallar
- ☐ Mal sahibi
- ☐ İstifadəçi
- ☐ Sərnişinlər

Sual: Qiymətləndirmənin ehtiyat üsulu nə zaman tətbiq olunur? (Çəki: 1)

- ☐ İstənilən vaxt
 - ☐ Dəyərin toplanması üsulundan istifadə etmək mümkün olmadıqda
 - ☒ Digər üsullarla gömrük dəyərini müəyyən etmək mümkün olmadıqda
 - ☐ Gətirilən malların sövdələşmə qiyməti ilə müəyyən etmək mümkün olmadıqda
 - ☐ Eyni malların sövdələşmə qiyməti üsulunu tətbiq etmək mümkün olmadıqda
-

Sual: Malın gömrük qiymətləndirilməsi sistemi hansı beynəlxalq prinsipə əsaslanır? (Çəki: 1)

- ☒ GATT-ın VII maddəsinə
 - ☐ GATT-ın II maddəsinə
 - ☐ ÜTT-nin "Çoxtərəfli Ticarət Sazişləri"-nə
 - ☐ TRİPS sazişinə
 - ☐ BYD Sazişinə
-

Sual: Seçilmiş gömrük dəyər qiymətləndirilməsi üsulunun düzgünlüyünə kim nəzarət edir? (Çəki: 1)

- ☐ Bəyannaməçi
 - ☒ Gömrük orqanları
 - ☐ Dövlət Gömrük Komitəsi
 - ☐ Gömrük brokeri
 - ☐ Beynəlxalq müşahidəçi
-

Sual: Mənşəyi dəqiq müəyyən olunmamış mallar hansı dərəcə ilə gömrük rüsumuna cəlb olunur? (Çəki: 1)

- ☐ Gömrük sərhəddindən buraxılmasına icazə verilmir
 - ☒ Gömrük tarifinin maksimum dərəcələri ilə gömrük rüsumuna cəlb olunur
 - ☐ Adi qayda ilə cəlb olunur
 - ☐ 50%
 - ☐ Yerli mal kim
-

Sual: Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malın gömrük dəyəri dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ Malın gömrük sərhədindən keçirildiyi anda bu mal üçün faktiki ödənilmiş və ya ödəniləcək pərakəndə satış qiyməti
 - ☐ Malın gömrük sərhədindən keçdikdən sonra bu mal üçün faktiki ödənilmiş və ya ödəniləcək bazar qiyməti
 - ☒ Malın gömrük sərhədindən keçirildiyi anda bu mal üçün faktiki ödənilmiş və ya ödəniləcək sövdələşmə qiyməti
 - ☐ Malın gömrük sərhədindən keçirildikdən sonra bu mal üçün istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri
 - ☐ Malın alqı satqı qiyməti
-

Sual: Ehtiyat üsulu ilə malın gömrük dəyərinin müəyyən edilməsində aşağıdakılardan hansı əsas götürülə bilər? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının daxili bazarında malın qiyməti
 - ☒ Malın mənşə ölkəsinin müəyyən edilməsi
 - ☐ İxrac edən ölkənin üçüncü ölkələrə göndərdiyi malların qiyməti
 - ☐ Malın kortəbii müəyyən edilmiş və ya dəqiqləşdirilməmiş qiyməti
 - ☐ Gömrük orqanlarının vəzifəli şəxsinin ağına gələn istənilən qiymət
-

Sual: Malın gömrük dəyəri dəyərin toplanması üsulu ilə müəyyən edilərkən, aşağıdakılardan hansı əsas götürülmür? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikasına belə malların göndərilməsi nəticəsində idxal edən əldə etdiyi mənfəət
 - ☐ Materialların dəyəri və istehsalçı tərəfindən qiymətləndirilən malın istehsal xərcləri
 - ☐ Azərbaycan Respublikasına belə malların göndərilməsi nəticəsində ixrac edən əldə etdiyi mənfəət
 - ☐ İxrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclər, o cümlədən nəqliyyat, yüklənmə sığorta xərcləri
 - ☐ İstehsalçının satış qiyməti və mənfəəti
-

Sual: Gömrük dəyər qiymətləndirilməsi üsullarından hansının tətbiqi ardıcılığının dəyişdirilməsinə yol verilə bilər? (Çəki: 1)

- ☐ 2 və 3-cü
 - ☐ 1 və 6-cı
 - ☐ 2 və 3-cü
 - ☒ 4 və 5-ci
 - ☐ 3 və 4-cü
-

Sual: Gömrük qiymətləndirilməsi sisteminin tətbiqi qaydaları Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiq edilmişdir? (Çəki: 1)

- ☒ 12 Yanvar 1998- ci il 7 sayılı
 - ☐ 31 Yanvar 2005-ci il 11 sayılı
 - ☐ 23 iyun 2003 – cü il 115 sayılı
 - ☐ 29 Aprel 2002-ci il 140 sayılı
 - ☐ 23 Aprel 2008-ci il 78 sayılı
-

Sual: Hansı halda gömrük orqanı gömrük dəyərinə müstəqil şəkildə müəyyən edə bilər? (Çəki: 1)

- ☐ Yüksək rüsumlu malların idxalına
 - ☐ Tez xarab olan malların idxalına
 - ☐ Deklarant özünü şübhəli apardıqda
 - ☒ Bəyan olunan gömrük dəyərinin səviyyəsinə əsaslı şübhələr olduqda
 - ☐ Malların gömrük dəyəri 1000 manata ekvivalent məbləği keçmirse
-

BÖLMƏ: 1601

Ad

1601

Suallardan	51
Maksimal faiz	51
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	5 %

Sual: Tranzit keçən mallardan hansı qaydada rüsum alınır? (Çəki: 1)

- ☐ Malın gömrük dəyərinə görə
- ☐ Malın mənşə ölkəsi və gömrük dəyərinə görə
- ☒ Alınmır
- ☐ Daşınana yükün çəkisinə görə
- ☐ Daşınan yükün çəkisi və qət edəcəyi məsafəyə görə

Sual: Gömrük rəsmiləşdirilməsi üçün alınmış gömrük yığımları geri qaytarıla bilərmi? (Çəki: 1)

- ☐ Bilər
- ☒ Qaytarılmır
- ☐ Nazirlər Kabinetinin qərarı ilə qaytarılır
- ☐ DGK-nın qərarı ilə qaytarıla bilər
- ☐ Maliyyə Nazirliyinin qərarı ilə qaytarıla bilər

Sual: Malların təsvir və kodlaşdırılmasının harmonikləşdirilmiş sistemi nomenklaturası (HSN) haqqında Beynəlxalq Konvensiya imzalanmışdır: (Çəki: 1)

- ☐ 24 iyul 1983- cü ildə Brüsseldə
- ☐ 23 iyun 1942 ci ildə Kölnə
- ☐ 14 iyul 1985- ci ildə Londonda
- ☒ 14 iyun 1983-cü ildə Brüsseldə
- ☐ 24 iyun 1983- cü ildə Parisdə

Sual: Harmonikləşdirilmiş Sistemin Mal Nomenklaturası ibarətdir: (Çəki: 1)

- ☐ 21 bölmə, 99 fəsil, 1241 mal mövqeyi
- ☐ 17 bölmə, 97 fəsil, 3553 mal mövqeyi
- ☐ 19 bölmə, 95 fəsil, 4554 mal mövqeyi
- ☒ 21 bölmə, 99 fəsil, 1241 mal mövqeyi, 3553 submövqe
- ☐ 21 bölmə, 97 fəsil, 1241 mal mövqeyi, 3553 submövqe

Sual: XİFMN – də ehtiyat qrup hansıdır? (Çəki: 1)

- ☐ 67-ci qrup
- ☒ 77-ci qrup
- ☐ 97-ci qrup
- ☐ 101-ci qrup
- ☐ 87-ci qrup

Sual: HSN –ə əsasən 123458 –də ilk iki rəqəm bildirir: (Çəki: 1)

- ☐ Mal mövqeyini
 - ☒ Mal qrupunu
 - ☐ Submövqeni
 - ☐ Mənşə ölkəsini
 - ☐ Bölməni
-

Sual: ÜTT hansı təşkilatın varisidir? (Çəki: 1)

- ☒ GATT
 - ☐ ÜGT
 - ☐ PROON
 - ☐ NAFTA
 - ☐ GƏŞ
-

Sual: Ümumdünya Gömrük Təşkilatının yaranma tarixi: (Çəki: 1)

- ☐ 1978
 - ☐ 1956
 - ☒ 1952
 - ☐ 1986
 - ☐ 1970
-

Sual: Ticarət və Tarif üzrə Baş Saziş nə zaman imzalanıb? (Çəki: 1)

- ☒ 1949
 - ☐ 1947
 - ☐ 1975
 - ☐ 1960
 - ☐ 1942
-

Sual: Ticarətin lazımsız qarşısının alınması, ticarət maneələrinin aradan qaldırılması hansı təşkilat tərəfindən tənzimlənir? (Çəki: 1)

- ☒ ÜTT
 - ☐ ÜGT
 - ☐ BİA
 - ☐ BVF
 - ☐ UNESCO
-

Sual: Aşağıdakılardan hansı gömrük işi sahəsində beynəlxalq təşkilatlara daxil deyil? (Çəki: 1)

- ☐ ÜGT
 - ☐ ASTA
 - ☐ ASEAN
 - ☐ İƏT
 - ☒ NAFTA
-

Sual: Aşağıdakı ölkələrdən hansı ÜTT-ə üzv deyil? (Çəki: 1)

- ☐ Panama, Yəmən
 - ☐ Qırğızıstan, Latviya
 - ☐ Xorvatiya, Ermənistan
 - ☐ Almaniya, Fransa
 - ☒ Azərbaycan, Rusiya
-

Sual: Azərbaycan hansı dövlətlərlə sərbəst ticarət rejimindədir? (Çəki: 1)

- ☐ Ukrayna, Gürcüstan, Türkmənistan
 - ☐ Rusiya, Türkiyə, Özbəkistan, Qırğızıstan, Belarusiya
 - ☒ Ukrayna, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Belarusiya, Rusiya
 - ☐ İtaliya, Türkiyə, Rusiya, İran
 - ☐ İndoneziya, Filippin, Pakistan, Əfqanıstan, Kuveyt
-

Sual: Harmonikləşdirilmiş Sistem Nomenklaturasında istifadə olunur: (Çəki: 1)

- ☐ Doqquzrəqəmli kodlaşdırmadan
 - ☐ Onrəqəmli kodlaşdırmadan
 - ☐ Onbirrəqəmli kodlaşdırma
 - ☒ Altırrəqəmli kodlaşdırmadan
 - ☐ On üç rəqəmli kodlaşdırmadan
-

Sual: Hansı ölkə ÜTT-də müşahidəçi statusuna malik deyil (Çəki: 1)

- ☐ Azərbaycan
 - ☐ Ermənistan
 - ☒ Türkmənistan
 - ☐ Rusiya
 - ☐ Qazaxıstan
-

Sual: Azərbaycan Respublikasının XİFMN-i müəyyən olunur: (Çəki: 1)

- ☒ Nazirlər Kabineti
 - ☐ Milli Məclis
 - ☐ İqtisadi İnkişaf Nazirliyi
 - ☐ Vergilər Nazirliyi
 - ☐ Gömrük orqanları
-

Sual: ASMN-in bölmələri üzrə mallar hansı əlamətlərə əsasən təsnifatlandırılır? (Çəki: 1)

- ☐ Mənşə, funksional təyinat
 - ☐ Əmtəənin hazırlandığı material
 - ☐ Fiziki və kimyəvi tərkibi
 - ☐ Mənşə, dəyər
 - ☒ Mənşə, funksional təyinat, əmtəənin hazırlandığı material, kimyəvi tərkibi
-

Sual: Mal nomenklaturasında malın kodu neçə rəqəmlə işarə olunur? (Çəki: 1)

- ☐ 13
 - ☒ 10
 - ☐ 6
 - ☐ 11
 - ☐ 8
-

Sual: Ahəngdar sistemin hazırlanması zamanı malların qruplara bölünməsinin hansı başlıca prinsipləri rəhbər tutulurdu? (Çəki: 1)

- ☐ Malın müstəqil fərqləndirici xüsusiyyətlərə malik olması
 - ☒ Təsnifat sisteminə daxil edilmiş mal ən azı bir neçə ölkə üçün maraq daşmalı və müstəqil fərqləndirici xüsusiyyətlərə malik olmalı idi
 - ☐ Funksional təyinatı önəmli hesab olunurdu
 - ☐ Malın yeni ixtira olunması
 - ☐ Malın mənşə xüsusiyyətləri
-

Sual: Mal və əmtəələrin sistemləşdirilmiş cədvəli: (Çəki: 1)

- ☒ XİFMN
 - ☐ Tarif
 - ☐ ASN
 - ☐ BN
 - ☐ GƏŞ
-

Sual: Hansı dövlətlərdən gətirilən mallar üçün idxal rüsumu alınmır? (Çəki: 1)

- ☐ Rusiya Federasiyası, Ukrayna, Özbəkistan, Qazaxıstan, Belorusiya
 - ☐ Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, Qazaxıstan, Moldova
 - ☒ Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, Qazaxıstan, Belorusiya
 - ☐ Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, Tacikistan, Belorusiya
 - ☐ Rusiya Federasiyası, Ukrayna, İran, Qazaxıstan, Belorusiya
-

Sual: Müvəqqəti idxalın tipi: (Çəki: 1)

- ☐ alınan rüsum və vergilərin qaytarılması
 - ☐ rüsum və vergilərin tam həcmdə alınması
 - ☒ rüsum və vergilərdən qismən azad etmə
 - ☐ 3 il müddətinə rüsum və vergilərdən azad etmə
 - ☐ 10 il müddətinə rüsum və vergilərdən azad etmə
-

Sual: Azərbaycan Respublikasının əlverişli ticarət rejimi tətbiq etdiyi ölkələrin malları üçün ixrac gömrük rüsumlarının son həddi: (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur
- ☐ DGK ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur
- ☒ Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müəyyən olunur
- ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunur

☐ DGK tərəfindən müəyyən olunur

Sual: Gömrük ödənişlərinin ödənilməsi üçün möhlət verilməsi və vaxtın uzadılması (Çəki: 1)

☒ gömrük ödənişlərinin (dövlət rüsumu istisna olmaqla) ödənilməsi üçün müstəsna hallarda ödəyiciyə möhlət verilə və ya vaxt uzadıla bilər. Gömrük ödənişlərinin ödənilməsi üçün möhlət verilməsi və vaxtın uzadılması barədə qərarı gömrük rəsmiləşdirilməsini həyata keçirən AR gömrük orqanı qəbul edir. Gömrük ödənişlərinin ödənilməsi üçün verilən möhlət və uzadılan vaxt gömrük bəyannaməsinin qəbul edildiyi gündən etibarən iki aydan artıq olmamalıdır

☐ gömrük ödənişlərinin (dövlət rüsumu daxil olmaqla) ödənilməsi üçün ödəyiciyə möhlət verilə və ya vaxt uzadıla bilər. Gömrük ödənişlərinin ödənilməsi üçün möhlət verilməsi və vaxtın uzadılması barədə qərarı gömrük rəsmiləşdirilməsini həyata keçirən AR gömrük orqanı qəbul edir. Gömrük ödənişlərinin ödənilməsi üçün verilən möhlət və uzadılan vaxt gömrük bəyannaməsinin qəbul edildiyi gündən etibarən iki aydan artıq olmamalıdır

☐ gömrük ödənişlərinin (dövlət rüsumu istisna olmaqla) ödənilməsi üçün müstəsna hallarda ödəyiciyə möhlət verilə və ya vaxt uzadıla bilər. Gömrük ödənişlərinin ödənilməsi üçün möhlət verilməsi və vaxtın uzadılması barədə qərarı gömrük rəsmiləşdirilməsini həyata keçirən AR gömrük orqanı qəbul edir. Gömrük ödənişlərinin ödənilməsi üçün verilən möhlət və uzadılan vaxt gömrük bəyannaməsinin qəbul edildiyi gündən etibarən 10 gündən artıq olmamalıdır

☐ gömrük ödənişlərinin (dövlət rüsumu daxil olmaqla) ödənilməsi üçün müstəsna hallarda ödəyiciyə möhlət verilə və ya vaxt uzadıla bilər. Gömrük ödənişlərinin ödənilməsi üçün möhlət verilməsi və vaxtın uzadılması barədə qərarı gömrük rəsmiləşdirilməsini həyata keçirən AR gömrük orqanı qəbul edir. Gömrük ödənişlərinin ödənilməsi üçün verilən möhlət və uzadılan vaxt gömrük bəyannaməsinin qəbul edildiyi gündən etibarən 10 gündən artıq olmamalıdır

☐ gömrük ödənişlərinin (dövlət rüsumu daxil olmaqla) ödənilməsi üçün müraciət edilən hər bir halda ödəyiciyə möhlət verilə və ya vaxt uzadıla bilər. Gömrük ödənişlərinin ödənilməsi üçün möhlət verilməsi və vaxtın uzadılması barədə qərarı gömrük rəsmiləşdirilməsini həyata keçirən AR gömrük orqanı qəbul edir. Gömrük ödənişlərinin ödənilməsi üçün verilən möhlət və uzadılan vaxt gömrük bəyannaməsinin qəbul edildiyi gündən etibarən iki aydan artıq olmamalıdır

Sual: Ödənilməmiş gömrük ödənişləri hansı orqanlar tərəfindən tutulur? (Çəki: 1)

☐ ödənilməmiş gömrük ödənişləri, ödəməmə faktının aşkar edilməsi vaxtından asılı olmayaraq AR-in Maliyyə Nazirliyi tərəfindən tutulur

☐ ödənilməmiş gömrük ödənişləri, ödəməmə faktının aşkar edilməsi vaxtından asılı olmayaraq AR Milli Bankı tərəfindən tutulur

☐ ödənilməmiş gömrük ödənişləri, ödəməmə faktının aşkar edilməsi vaxtından asılı olmayaraq AR vergi orqanları tərəfindən tutulur

☐ heç bir orqan tərəfindən tutulmur

☒ ödənilməmiş gömrük ödənişləri, ödəməmə faktının aşkar edilməsi vaxtından asılı olmayaraq AR gömrük orqanları tərəfindən tutulur

Sual: Ödənilməmiş gömrük ödənişləri ilə bağlı məsuliyyət tədbirləri: (Çəki: 1)

- ☐ borclu olma müddəti üçün ödənilmə günü də daxil olmaqla hər gecikdirilən günə görə borc məbləğinin 0.1 faizi miqdarında penya (dəbbə pulu) alınır. Ödəyicinin pul vəsaiti olmadıqda ödənilməli olan məbləğ ödəyicinin əmlakından tutula bilməz
- ☐ borclu olma müddəti üçün ödənilmə günü də daxil olmaqla hər gecikdirilən günə görə borc məbləğinin 0.2 faizi miqdarında penya (dəbbə pulu) alınır. Ödəyicinin pul vəsaiti olmadıqda ödənilməli olan məbləğ ödəyicinin əmlakından tutula bilməz
- ☐ borclu olma müddəti üçün ödənilmə günü də daxil olmaqla hər gecikdirilən günə görə borc məbləğinin 180 faizi miqdarında penya (dəbbə pulu) alınır. Ödəyicinin pul vəsaiti olmadıqda ödənilməli olan məbləğ ödəyicinin əmlakından tutula bilməz
- ☐ borclu olma müddəti üçün ödənilmə günü də daxil olmaqla hər gecikdirilən günə görə borc məbləğinin 0.3 faizi miqdarında penya (dəbbə pulu) alınır. Ödəyicinin pul vəsaiti olmadıqda ödənilməli olan məbləğ ödəyicinin əmlakından tutula bilməz
- ☒ borclu olma müddəti üçün ödənilmə günü də daxil olmaqla hər gecikdirilən günə görə borc məbləğinin 0.3 faizi miqdarında penya (dəbbə pulu) alınır. Ödəyicinin pul vəsaiti olmadıqda ödənilməli olan məbləğ ödəyicinin əmlakından tutulur
-

Sual: Gömrük ödənişlərinin tutulması və məsuliyyət tədbirləri: (Çəki: 1)

- ☐ gömrük ödənişləri ödəməkdən yayınma cəhdi edildikdə AR-in gömrük işini aparan icra hakimiyyəti orqanı ödəyicinin faktiki ödənilmə anına qədər bütün hesabları üzrə əməliyyatların dayandırılması haqqında qərar qəbul edə bilməz
- ☐ gömrük ödənişləri ödəməkdən yayınma cəhdi edildikdə banklar və kredit təşkilatları ödəyicinin faktiki ödənilmə anına qədər bütün hesabları üzrə əməliyyatların dayandırılması haqqında qərar qəbul etmək hüququna malikdir
- ☐ gömrük ödənişləri ödəməkdən yayınma cəhdi edildikdə AR-in gömrük işini aparan icra hakimiyyəti orqanı ödəyicinin faktiki ödənilmə anına qədər bütün hesabları üzrə əməliyyatların dayandırılması haqqında qərar qəbul etmək və onu icra etmək hüququna malikdir
- ☒ gömrük ödənişləri ödəməkdən yayınma cəhdi edildikdə AR-in gömrük işini aparan icra hakimiyyəti orqanı ödəyicinin faktiki ödənilmə anına qədər bütün hesabları üzrə əməliyyatların dayandırılması haqqında qərar qəbul etmək hüququna malikdir. Belə qərar banklar və kredit təşkilatları tərəfindən icra edilməlidir
- ☐ gömrük ödənişləri ödəməkdən yayınma cəhdi edildikdə AR-in gömrük işini aparan icra hakimiyyəti orqanı ödəyicinin faktiki ödənilmə anına qədər bütün hesabları üzrə əməliyyatların dayandırılması haqqında qərar qəbul etmək hüququna malikdir. Belə qərar banklar və kredit təşkilatları tərəfindən icra edilməyə bilər
-

Sual: AR ərazisinə gətirilən tekstil mallarına nə qədər gömrük idxal rüsumu tətbiq olunur? (Çəki: 1)

- ☐ gömrük idxal rüsumundan azaddır. Vergiyə cəlb olunan idxalın 18% həcmində ƏDV tətbiq olunur
- ☒ dəyərinin 15%-i həcmində gömrük idxal rüsumu və vergiyə cəlb olunan idxalın 18% həcmində ƏDV tətbiq olunur
- ☐ dəyərinin 2%-i həcmində gömrük idxal rüsumu və vergiyə cəlb olunan idxalın 18% həcmində ƏDV tətbiq olunur
- ☐ dəyərinin 5%-i həcmində gömrük idxal rüsumu və vergiyə cəlb olunan idxalın 18% həcmində ƏDV tətbiq olunur
- ☐ dəyərinin 15%-i həcmində gömrük idxal rüsumu tətbiq olunur. ƏDV tətbiq olunur
-

Sual: Respublikamıza gətirilən plastmas məişət əşyalarından nə qədər gömrük vergi və rüsumu alınır? (Çəki: 1)

- ☐ gömrük idxal rüsumundan azaddır. Vergi tutulan idxalın 18%-i həcmində isə ƏDV-yə cəlb edilir
 - ☐ 15% dərəcəsi ilə gömrük idxal rüsumuna cəlb edilir. ƏDV-yə cəlb edilmir
 - ☒ 15% dərəcəsi ilə gömrük idxal rüsumuna və vergi tutulan idxalın 18%-i həcmində isə ƏDV-yə cəlb edilir
 - ☐ 10% dərəcəsi ilə gömrük idxal rüsumuna və vergi tutulan idxalın 18%-i həcmində isə ƏDV-yə cəlb edilir
 - ☐ 2% dərəcəsi ilə gömrük idxal rüsumuna və vergi tutulan idxalın 18%-i həcmində isə ƏDV-yə cəlb edilir
-

Sual: AR-dən daimi yaşayış məqsədi ilə xarici ölkələrə köçüb gedən fiziki şəxslər rüsumsuz apara bilirlər: (Çəki: 1)

- ☐ Qaydası nəzərdə tutulan mallar və adambaşına (16 yaşdan yuxarı) 1000 ABŞ dolları həcmində qiymətli metal və daşlardan hazırlanmış məmulatlar
 - ☐ adambaşına ümumi dəyəri 10000 ABŞ dolları məbləğində şəxsi istifadə üçün nəzərdə tutulan mallar və adambaşına (16 yaşdan yuxarı) 5000 ABŞ dolları həcmində qiymətli metal və daşlardan hazırlanmış məmulatlar
 - ☐ adambaşına ümumi dəyəri 20000 ABŞ dolları məbləğində şəxsi istifadə üçün nəzərdə tutulan mallar və adambaşına (16 yaşdan yuxarı) 5000 ABŞ dolları həcmində qiymətli metal və daşlardan hazırlanmış məmulatlar
 - ☐ adambaşına ümumi dəyəri 10000 ABŞ dolları məbləğində şəxsi istifadə üçün nəzərdə tutulan mallar və adambaşına (16 yaşdan yuxarı) 2000 ABŞ dolları həcmində qiymətli metal və daşlardan hazırlanmış məmulatlar
 - ☒ adambaşına ümumi dəyəri 10000 ABŞ dolları məbləğində şəxsi istifadə üçün nəzərdə tutulan mallar və adambaşına (16 yaşdan yuxarı) 1000 ABŞ dolları həcmində qiymətli metal və daşlardan hazırlanmış məmulatlar
-

Sual: AR ərazisinə gətirilən mallara ƏDV-nin tətbiq edilməsi qaydaları haqqında Təlimata əsasən, ƏDV-nin hesablanması qaydası üzrə: (Çəki: 1)

- ☐ AR ərazisinə gətirilən MDB üzvü olan dövlətlərin hüdudlarından kənarda istehsal edilmiş, habelə MDB üzvü olan dövlətlərin istehsalı olub MDB hüdudları kənarından gətirilən mallara ƏDV-nin hesablanması üçün malın gömrük dəyəri, aksizə düşən mallar üçün isə həmçinin aksiz məbləğinin cəmi əsas götürülür
- ☐ AR ərazisinə gətirilən MDB üzvü olan dövlətlərin hüdudlarından kənarda istehsal edilmiş, habelə MDB üzvü olan dövlətlərin istehsalı olub MDB hüdudları kənarından gətirilən mallara ƏDV-nin hesablanması üçün malın gömrük rüsumu, aksizə düşən mallar üçün isə həmçinin aksiz məbləğinin cəmi əsas götürülür
- ☐ AR ərazisinə gətirilən MDB üzvü olan dövlətlərin hüdudlarından kənarda istehsal edilmiş, habelə MDB üzvü olan dövlətlərin istehsalı olub MDB hüdudları kənarından gətirilən mallara ƏDV-nin hesablanması üçün malın gömrük dəyərinin və gömrük rüsumunun ikiqat cəmi, aksizə düşən mallar üçün isə həmçinin aksiz məbləğinin cəmi əsas götürülür
- ☐ AR ərazisinə gətirilən MDB üzvü olan dövlətlərin hüdudlarından kənarda istehsal edilmiş, habelə MDB üzvü olan dövlətlərin istehsalı olub MDB hüdudları kənarından gətirilən mallara ƏDV-nin hesablanması üçün malın gömrük dəyərinin və gömrük rüsumunun üçqat cəmi, aksizə düşən mallar üçün isə həmçinin aksiz məbləğinin cəmi əsas götürülür

● AR ərazisinə gətirilən MDB üzvü olan dövlətlərin hüduqlarından kənarda istehsal edilmiş, habelə MDB üzvü olan dövlətlərin istehsalı olub MDB hüduqları kənarından gətirilən mallara ƏDV-nin hesablanması üçün malın gömrük dəyərinin və gömrük rüsumunun cəmi, aksizə düşən mallar üçün isə həmçinin aksiz məbləğinin cəmi əsas götürülür

Sual: AR ərazisinə gətirilən mallara ƏDV-nin tətbiq edilməsi qaydaları haqqında Təlimata əsasən: (Çəki: 1)

- gömrük orqanları tərəfindən yük gömrük bəyannaməsi qəbul edildiyi tarixdən ƏDV-ni ödəmək üçün 2 ay müddətinə qədər möhlət verilə bilər
 - gömrük orqanları tərəfindən yük gömrük bəyannaməsi qəbul edilməmiş ƏDV-ni ödəmək üçün 2 ay müddətinə qədər möhlət verilə bilər
 - gömrük orqanları tərəfindən yük gömrük bəyannaməsi qəbul edildiyi tarixdən ƏDV-ni ödəmək üçün 1 ay müddətinə qədər möhlət verilə bilər
 - gömrük orqanları tərəfindən yük gömrük bəyannaməsi qəbul edildiyi tarixdən ƏDV-ni ödəmək üçün üç ay müddətinə qədər möhlət verilə bilər
 - gömrük orqanları tərəfindən yük gömrük bəyannaməsi qəbul edildiyi tarixdən ƏDV-ni ödəmək üçün 10 gün müddətinə qədər möhlət verilə bilər
-

Sual: Gömrük-tarif tənzimlənməsində proteksionist funksiya: (Çəki: 1)

- ticarətin gücləndirilməsinə xidmət edir
 - istehsalın gücləndirilməsinə xidmət edir
 - milli istehsalçıların mənafeələrini müdafiə edir
 - xarici investorların maraqlarına xidmət edir
 - kiçik biznesin inkişafına yönəldilir
-

Sual: Gömrük-tarif tənzimlənməsində fiskal funksiya: (Çəki: 1)

- sahibkarların mənafeələrini müdafiə edir
 - dövlət büdcəsinə vəsait yığılmasını təmin edir
 - dövlət büdcəsinin kəsirini aradan qaldırır
 - maliyyə fəaliyyətinə nəzarət edir
 - investisiya artımını təmin edir
-

Sual: Qanunvericiliyə görə mövsümi rüsumların qüvvədə olduğu müddət: (Çəki: 1)

- 10 gündən
 - 1 aydan
 - 1 rüb
 - yarım il
 - 1 ildən artıq ola bilməz
-

Sual: Qanunvericiliyə görə gömrük rüsumlarının xüsusi növləri hansılardır? (Çəki: 1)

- fərdi
- məxfi
- antidempink
- kommersiya
- məcburi

Sual: Qanunvericiliyə görə gömrük güzəştləri hansılar hesab olunur? (Çəki: 1)

- ☐ əvvəl ödənilmiş rüsumun ləğv edilməsi
 - ☒ rüsum ödənişindən azad etmə
 - ☐ rüsum dərəcələrinin sabitliyi
 - ☐ malın güzəştli gətirilməsi (çıxarılması) üçün tarif kvotalarının ləğv edilməsi
 - ☐ rüsumun tam ödənilməsi
-

Sual: Gömrük orqanlarının işinin yer və vaxtından kənarda gömrük tərtibi üçün hansı şərtlərlə vergi alınır? (Çəki: 1)

- ☐ adəti üzrə
 - ☐ müəyyən edilmiş yer və vaxtda gömrük vergisi tətbiq edildikdə
 - ☐ üçqat ölçüdə
 - ☒ ikiqat ölçüdə
 - ☐ beşqat ölçüdə
-

Sual: Əmtəələri yerdəyişmə istiqamətindən asılı olaraq gömrük rüsumu necə təsnif edilir? (Çəki: 1)

- ☐ advalor, spesifik, kombinəlaşdırılmış
 - ☐ idxal, ixrac
 - ☐ aparılması və gətirilməsi
 - ☐ mövsümü, xüsusi
 - ☒ idxal, ixrac, tranzit
-

Sual: Hesablama üsullarından asılı olaraq gömrük dərəcələrinin üsulları necə ola bilər? (Çəki: 1)

- ☐ idxal, ixrac
 - ☒ advalor, spesifik, kombinəlaşdırılmış
 - ☐ idxal və ixrac edilmiş
 - ☐ tranzit, əsas
 - ☐ mövsümü, xüsusi
-

Sual: Aşağıda adları göstərilən rüsum növlərindən elələrini seçin ki, onlar daxili bazarın və vətən istehsalının qorunmasında xidmət etmiş olsun: (Çəki: 1)

- ☒ xüsusi, antidempink və kompensasiya
 - ☐ mövsümü və diferensial
 - ☐ qarışıq və preferensial
 - ☐ daxili və tranzit
 - ☐ maksimum və sıfır
-

Sual: Gömrük rüsumlarının alınmasından azad olan əmtəə kateqoriyaları hansı sənəddə müəyyənləşdirilir? (Çəki: 1)

- ☐ Gömrük Məcəlləsi
- ☒ "Gömrük tarifi haqqında" Qanunda
- ☐ "Valyuta tənzimi haqqında" Qanunda

- ☐ AR Konstitusiyasında
 - ☐ AR-in “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunda
-

Sual: Gömrük tarifində nəzərdə tutulmuş gömrük dərəcələrinin ölçüləri nə adlanır? (Çəki: 1)

- ☐ minimal
 - ☐ möhlətli
 - ☒ baza
 - ☐ şərt
 - ☐ qeyd edilmiş
-

Sual: Advalor dərəcəsi üzrə aksizlər hesablanarkən vergi bazasına nə daxildir? (Çəki: 1)

- ☐ gömrük dəyəri
 - ☐ gömrük rüsumu
 - ☐ gömrük rüsumu və gömrük tərtibatı üçün vergi
 - ☒ gömrük dəyəri və rüsum
 - ☐ gömrük vergiləri
-

Sual: Gömrük rüsumlarının formalaşmasının obyektiv əsasları nədir? (Çəki: 1)

- ☒ dünya və milli xərcləri arasında fərqlər
 - ☐ ölkələrin qeyri-bərabər inkişafı
 - ☐ bəzi ölkələrin iqtisadi siyasəti
 - ☐ əməyin beynəlxalq bölgüsü
 - ☐ miqrasiya prosesləri
-

Sual: Gömrük rüsumları digər vergilərdən nə ilə fərqlənir? (Çəki: 1)

- ☐ Birbaşa dövlət büdcəsinə ödənilir
 - ☐ Nazirlər Kabinetinin qərarı ilə tətbiq olunur
 - ☒ mal gömrük sərhədindən keçirildiyi zaman alınır
 - ☐ əvəzində heç nə verilmir
 - ☐ ödənişi məcburidir
-

Sual: İlk gömrük tarifləri yaranmışdır: (Çəki: 1)

- ☒ 17-18-ci əsrlərdə Avropada
 - ☐ 20-ci əsrdə ABŞ-da
 - ☐ Eramızdan əvvəl 9-cu əsrdə Misirdə
 - ☐ Eramızdan əvvəl Midiyada
 - ☐ 4 min il əvvəl Şumerdə
-

Sual: Gömrük rüsumunun bir vergi növü olduğunu göstərən xassələr: (Çəki: 1)

- ☐ əvəzinin verilməsi, dövlət büdcəsinə ödənilməsi
- ☐ sərhəddə alınması, proteksionist məqsədlər üçün istifadə olunması

- ☐ Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi, malın dəyərində və ya kimliyinə görə hesablanması
- ☒ Mütləq məcburi ödənilmə, əvəzinin verilməməsi, ekvivalentinin olmaması
- ☐ Arici ticarətin tənzimlənməsində istifadə olunması, bürbaşa dövlət büdcəsinə ödənilməsi

Sual: Gömrük rüsumunun iqtisadi rolu: (Çəki: 1)

- ☒ Xarici əmtəənin qiymətini qaldırır, yerli istehsalın inkişafını stimullaşdırır, fiskal funksiya yerinə yetirir
- ☐ Milli sənayeyə investisiyaları həvəsləndirir
- ☐ Kənd təsərrüfatı məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətini artırır
- ☐ Milli valyutanın məzənnəsini möhkəmləndirir
- ☐ Kiçik sahibkarlığın inkişafını stimullaşdırır

Sual: Gömrük rüsumunu ticari-siyasi rolu bunlardır: (Çəki: 1)

- ☒ Milli istehsalı xarici əmtəələrin rəqabətindən qoruyur, rəqibləri qarşılıqlı güzəştə getmək üçün təzyiq vasitəsi kimi istifadə olunur.
- ☐ Ticarətin canlanmasına və liberallaşmasına səbəb olur;
- ☐ Daha keyfiyyətli xarici malların daxili bazara gətirilməsinə səbəb olur;
- ☐ Dövlət büdcəsinin zənginləşməsinə səbəb olur;
- ☐ Daha çox milli istehsal məhsullarının xarici bazarlarda satılmasını həvəsləndirir.

Sual: Hansı fikir doğrudur? (Çəki: 1)

- ☒ Gömrük rüsumu – ticarət siyasətinin ən qədim forması olmaqla, dövlət üçün ənənəvi gəlir mənbəyidir;
- ☐ Gömrük rüsumu – gömrük əməkdaşlarının maaşlarının verilməsi üçün toplanan vəsaitdir;
- ☐ Gömrük rüsumu – gömrük rəsmiləşdirilməsinin aparılması xərclərinin ödənilməsi məqsədilə alınır;
- ☐ Gömrük rüsumu – gömrük nəzarətinin təşkili xərclərinin ödənilməsi məqsədilə alınır;
- ☐ Gömrük rüsumu – gömrük sərhədlərinin qorunması, gömrük rəsmiləşdirilməsinin aparılması və gömrük orqanlarının saxlanılması xərclərinin ödənilməsi məqsədilə alınır.

BÖLMƏ: 1701

Ad	1701
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Kiçik ölkənin tətbiq etdiyi gömrük rüsumu dünya qiymətlərinə necə təsir edir? (Çəki: 1)

- ☐ Qiymətlər artır
 - ☒ Heç bir təsir göstərmir
 - ☐ Qiymətlər tətbiq edilən rüsumun dərəcəsi qədər dəyişir
 - ☐ Qiymətlər tətbiq edilən rüsumun yarısı qədər dəyişir
 - ☐ Qiymətlər azalır
-

Sual: Kiçik ölkənin tətbiq etdiyi gömrük siyasətinin region ölkələrinə təsiri: (Çəki: 1)

- ☐ Region ölkələri də öz gömrük siyasətlərinə dəyişiklik etməyə məcbur olurlar
 - ☐ Region ölkələrinin gömrük siyasəti tətbiq edilən gömrük siyasətinə uyğunlaşdırılır
 - ☐ Region ölkələrinin daxili bazarlarında qiymətlər dəyişir
 - ☒ Region ölkələrinin gömrük siyasətinə heç bir təsir olmur
 - ☐ Region ölkələrinin milli istehsalına təsir edir
-

Sual: Kiçik ölkə malın gömrük rüsumunu artırarsa: (Çəki: 1)

- ☐ Dünya bazarında malın qiyməti aşağı düşər
 - ☐ Dünyz bazarında malın qiyməti yüksələr
 - ☒ Dünya bazarında malın qiyməti heç bir təsire məruz qalmaz
 - ☐ Dünya bazarında mala tələb artar
 - ☐ Dünya bazarında mala tələb azalar
-

Sual: Kiçik ölkə malın gömrük rüsumunu azaldarsa: (Çəki: 1)

- ☐ Dünya bazarında mala tələb artar
 - ☐ Dünya bazarında malın təklifi artar
 - ☐ Dünya bazarında mala tələb azalar
 - ☐ Dünya bazarında malın təklifi azalar
 - ☒ Dünya bazarına heç bir təsir göstərməz
-

Sual: Dünya qiymətlərinin kiçik ölkənin gömrük siyasətinə təsiri (Çəki: 1)

- ☒ Dünya qiymətləri kiçik ölkənin gömrük siyasətinə təsir edir
 - ☐ Dünya qiymətləri kiçik ölkənin gömrük siyasətinə təsir etmir
 - ☐ Dünya qiymətləri kiçik ölkənin daxili bazar qiymətlərinə təsir edir
 - ☐ Dünya qiymətləri kiçik ölkənin daxili bazar qiymətlərinə təsir etmir
 - ☐ Dünya qiymətləri kiçik ölkənin gömrük siyasətinə təsiri həyata keçirilən gömrük siyasətindən asılıdır
-

Sual: Hansı ölkələr "kiçik ölkə" adlanır (Çəki: 1)

- ☐ ərazisi kiçik olan ölkələr
 - ☐ əhalisi az olan ölkələr
 - ☒ iqtisadi siyasətlərinin dünya iqtisadiyyatına təsir gücü olmayan ölkələr
 - ☐ ərazisi və əhalisi eyni zamanda az olan ölkələr
 - ☐ hərbi gücü olmayan ölkələr.
-

Sual: Dünya qiymətləri dəyişdikdə, hökumət heç bir iqtisadi siyasət tədbiri həyata keçirtməyi halda: (Çəki: 1)

- ☒ Kiçik ölkənin daxili bazar qiymətləri dəyişir
- ☐ Kiçik ölkənin daxili bazar qiymətləri dəyişmir
- ☐ Kiçik ölkənin daxil bazar qiymətləri yalnız idxal olan mal üzrə dəyişir
- ☐ Kiçik ölkənin daxili bazar qiymətləri yalnız milli istehsal olan mal üzrə dəyişir
- ☐ Kiçik ölkənin daxili bazar qiymətləri yalnız ixrac olunan yerli mal üzrə dəyişir

BÖLMƏ: 1801

Ad	1801
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Böyük ölkənin tətbiq etdiyi gömrük rüsumu dünya qiymətlərinə necə təsir edir? (Çəki: 1)

- ☐ Qiymətlər artır
- ☐ Heç bir təsir göstərmir
- ☒ Qiymətlər tətbiq edilən rüsumun yarısı qədər dəyişir
- ☐ Qiymətlər tətbiq edilən rüsumun yarısı qədər dəyişir
- ☐ Qiymətlər azalır

Sual: Böyük ölkənin tətbiq etdiyi gömrük siyasətinin region ölkələrinə təsiri: (Çəki: 1)

- ☐ Region ölkələri də öz gömrük siyasətlərinə dəyişiklik etməyə məcbur deyillər
- ☒ Region ölkələrinin gömrük siyasəti tətbiq edilən gömrük siyasətinə uyğunlaşdırılır
- ☐ Region ölkələrinin daxili bazarlarında qiymətlər dəyişmir
- ☐ Region ölkələrinin gömrük siyasətinə heç bir təsir olmur
- ☐ Region ölkələrinin milli istehsalına təsir etmir

Sual: Böyük ölkə malın gömrük rüsumunu artırırsa: (Çəki: 1)

- ☐ Dünya bazarında malın qiyməti dəyişməz
- ☒ Dünya bazarında malın qiyməti yüksələr
- ☐ Dünya bazarında malın qiyməti heç bir təsire məruz qalmaz
- ☐ Dünya bazarında malın qiyməti aşağı düşər
- ☐ Dünya bazarında mala tələb dəyişməz

Sual: Böyük ölkə malın gömrük rüsumunu azaldarsa: (Çəki: 1)

- ☐ Dünya bazarında mala tələb dəyişməz
- ☐ Dünya bazarında malın təklifi dəyişməz
- ☐ Dünya bazarında mala tələb azalmaz
- ☒ Dünya bazarında malın qiyməti azalar
- ☐ Dünya bazarına heç bir təsir göstərməz

Sual: Dünya qiymətlərinin böyük ölkənin gömrük siyasətinə təsiri (Çəki: 1)

- ☒ Dünya qiymətləri böyük ölkənin gömrük siyasətinə təsir edir
- ☐ Dünya qiymətləri böyük ölkənin gömrük siyasətinə təsir etmir
- ☐ Dünya qiymətləri yalnız böyük ölkənin daxili bazar qiymətlərinə təsir edir
- ☐ Dünya qiymətləri böyük ölkənin daxili bazar qiymətlərinə təsir etmir
- ☐ Dünya qiymətləri böyük ölkənin gömrük siyasətinə təsiri həyata keçirilən gömrük siyasətindən asılıdır

Sual: Hansı ölkələr “böyük ölkə” adlanır (Çəki: 1)

- ☐ ərazisi böyük olan ölkələr
- ☐ əhalisi çox olan ölkələr
- ☒ iqtisadi siyasətlərinin dünya iqtisadiyyatına təsir gücü olan ölkələr
- ☐ ərazisi və əhalisi eyni zamanda az olan ölkələr
- ☐ hegemon gücə malik ölkələr.

BÖLMƏ: 1903

Ad	1903
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Malın mənşə ölkəsinin təyin edilməsi meyarları hansılardır? (Çəki: 1)

- ☐ emal texnologiyası üzrə
- ☐ əmtəənin tərkibi meyarı
- ☒ Malın tam istehsal edildiyi ölkə hesab ediləcək malların siyahısının müəyyən edilməsi
- ☐ Hazır mallar üzrə
- ☐ Texnoloji proseslər üzrə

Sual: Xarici iqtisadi fəaliyyəti – aşağıdakılardan hansı qruplar şərtləndirir? (Çəki: 1)

- ☒ Xarici ticarət əməliyyatları
- ☐ Alqı-satqı əməliyyatları
- ☐ Maliyyə əməliyyatları
- ☐ Valyuta əməliyyatları
- ☐ Barter əməliyyatları

Sual: Konsiqnasiya yolu ilə ixrac əməliyyatlarının rəsmiləşdirilməsində gömrük orqanları tərəfindən tələb olunmayan sənəd hansıdır? (Çəki: 1)

- ☐ Xarici tərəflə bağlanmış müqavilə
- ☐ Mənşə sertifikatı

- ☐ İstehsalçı ilə ixracatçı arasında müqavilə
 - ☐ "zəmanət öhdəliyi"
 - ☒ əmtəənin qəbulu aktı
-

Sual: Əmtəə nomenklaturası nədir? (Çəki: 1)

- ☐ əmtəə istehsalı texnologiyası
 - ☐ əmtəənin satıldığı bazar
 - ☒ əmtəə və malların adlarının məcmusu
 - ☐ əmtəələrin şifrlənmiş adları
 - ☐ əmtəə istehsalı obyektləri
-

Sual: Əmtəənin təsnifatlandırılması sistemi nədir? (Çəki: 1)

- ☐ hazır məhsulların bölüşdürülməsi
 - ☐ əmtəənin qabarit ölçüləri
 - ☐ əmtəələrin qiymət cədvəli
 - ☒ əmtələrin sinif, yarım sinif, qrup, yarım qrup, növ və çeşidlərə bölünməsi
 - ☐ əmtələrə kodların verilməsi
-

Sual: Brüssel Beynəlxalq Konvensiyası neçənci ildə imzalanmışdır? (Çəki: 1)

- ☐ 1903-cü ildə
 - ☒ 1913-cü ildə
 - ☐ 1914-cü ildə
 - ☐ 1921-ci ildə
 - ☐ 1938-ci ildə
-

Sual: Brüssel Beynəlxalq Konvensiyasını neçə ölkə imzalamışdır? (Çəki: 1)

- ☐ 13 ölkə
 - ☐ 19 ölkə
 - ☒ 29 ölkə
 - ☐ 31 ölkə
 - ☐ 41 ölkə
-

Sual: Brüssel əmtəə nomenklaturası neçə bölmədən və neçə mövqedən ibarət idi? (Çəki: 1)

- ☐ 3 bölmə 106 mövqe
 - ☒ 5 bölmə 186 mövqe
 - ☐ 4 bölmə 176 mövqe
 - ☐ 7 bölmə 96 mövqe
 - ☐ 2 bölmə 86 mövqe
-

Sual: Beynəlxalq Ticarət Statistikası üçün malların minimal siyahısı neçənci ildə dərc edilmişdir? (Çəki: 1)

- ☐ 1913-cü ildə
- ☐ 1919-ci ildə

- ☐ 1928-ci ildə
☒ 1938-ci ildə
☐ 1940-cı ildə

Sual: Ahəngdar Sistemin Əmtəə Nomenklaturası neçə bölmədən və qrupdan ibarətdir? (Çəki: 1)

- ☐ 12 bölmə və 33 qrupdan;
☒ 21 bölmə və 99 qrupdan;
☐ 18 bölmə və 55 qrupdan;
☐ 23 bölmə və 88 qrupdan;
☐ 14 bölmə və 44 qrupdan;

Sual: Ahəngdar Sistem Haqqında Beynəlxalq Konvensiya nə vaxt və harada imzalanmışdır? (Çəki: 1)

- ☒ 14 iyun 1983-cü ildə Brüsseldə
☐ 14 iyun 1981 ildə Brüsseldə
☐ 16 may 1984-cü ildə Brüsseldə
☐ 16 may 1981-ci ildə Brüsseldə
☐ 14 iyun 1982-ci ildə Brüsseldə

BÖLMƏ: 11

Ad	11
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İdxal əməliyyatlarında qeyri-tarif məhdudiyyətlərinin (QTM) mahiyyəti nədir? (Çəki: 1)

- ☐ Rüsumların artırılması xarakterli tədbirlər kompleksi;
☐ Rüsumların artırılması xarakterli tədbirlər kompleksi;
☐ Qadağan xarakterli tədbirlər kompleksi;
☐ Xarici malların daxili bazara nüfuz etməsinin qarşısını alan məhdudlaşdırma – rüsumların artırılması xarakterli tədbirlər kompleksi;
☒ Xarici malların daxili bazara nüfuz etməsinin qarşısını alan qadağa xarakterli tədbirlər kompleksi.

Sual: Qeyri-tarif məhdudiyyətlərinin məqsədi nədir? (Çəki: 1)

- ☐ İdxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi;
☐ Milli sənayenin müdafiəsi, əhəlinin həyat və sağlamlığının, ətraf mühitin, əxlaqın, dinin və milli təhlükəsizliyin qorunması;

- ☒ İdxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi, milli sənayenin müdafiəsi, əhalinin həyat və sağlamlığının, ətraf mühitin, əxlaqın, dinin və milli təhlükəsizliyin qorunması;
 - ☐ Əxlaqın, dinin və milli təhlükəsizliyin qorunması;
 - ☐ İdxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi, milli sənayenin müdafiəsi;
-

Sual: İqtisadi qeyri tarif məhdudiyyətlərinə aşağıdakılar aiddir: (Çəki: 1)

- ☐ xüsusi növ rüsumlar, müxtəlif vergi və yığımlar, idxal depozitləri;
 - ☐ xüsusi növ rüsumlar, müxtəlif vergi və yığımlar;
 - ☐ müxtəlif vergi və yığımlar, idxal depozitləri, valyuta tənzimlənməsi tədbirləri;
 - ☒ xüsusi növ rüsumlar, müxtəlif vergi və yığımlar, idxal depozitləri, valyuta tənzimlənməsi tədbirləri;
 - ☐ idxal depozitləri, valyuta tənzimlənməsi tədbirləri.
-

Sual: İnzibati qeyri tarif məhdudiyyətlərinə aşağıdakılar aiddir: (Çəki: 1)

- ☐ lisenziyalaşdırma və kvotalaşdırma;
 - ☐ ixracın məhdudlaşdırılması, əlavə gömrük sənədləri və əməliyyatları;
 - ☒ embarqo (qadağa), lisenziyalaşdırma və kvotalaşdırma, ixracın məhdudlaşdırılması, inhisarçı tədbirlər, proteksionist məqsədlər üçün standart və texniki normalardan istifadə edilməsi, əlavə gömrük sənədləri və əməliyyatları;
 - ☐ embarqo (qadağa), lisenziyalaşdırma və kvotalaşdırma;
 - ☐ embarqo (qadağa), lisenziyalaşdırma və kvotalaşdırma, ixracın məhdudlaşdırılması.
-

Sual: Kvotalaşdırma nədir? (Çəki: 1)

- ☒ İdxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;
 - ☐ İdxalına icazə verilməyən malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;
 - ☐ İdxalına icazə verilmiş malların dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;
 - ☐ İdxalına icazə verilməyən malların dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;
 - ☐ İdxalına icazə verilmiş malların fiziki həcmnin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;
-

Sual: Lisenziyalaşdırma nədir? (Çəki: 1)

- ☐ İdxalına icazə verilmiş malların fiziki həcmnin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;
 - ☐ İdxala müvafiq hakimiyyət orqanlarının verdiyi xüsusi icazələrin tətbiqi;
 - ☐ İxraca müvafiq hakimiyyət orqanlarının verdiyi xüsusi icazələrin tətbiqi;
 - ☒ İdxal və ixraca müvafiq hakimiyyət orqanlarının verdiyi xüsusi icazələrin tətbiqi;
 - ☐ İdxalına icazə verilməyən malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri.
-

BÖLMƏ: 10

Ad	10
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Valyuta nəzarətinin məqsədi nədir? (Çəki: 1)

- ☐ Beynəlxalq ticarətdə valyuta qanunvericiliyinə riayət olunmasının təmin edilməsi;
- ☒ Valyuta əməliyyatlarında valyuta qanunvericiliyinə riayət olunmasının təmin edilməsi;
- ☐ Aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olmasına nəzarət;
- ☐ Xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanması;
- ☐ Valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanması.

Sual: Valyuta nəzarətinin əsas istiqamətləri hansılardır? (Çəki: 1)

- ☐ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması.
- ☒ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.
- ☐ - rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.
- ☐ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.
- ☐ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.

Sual: İxracatçılar tərəfindən aparılan ixrac əməliyyatlarının hesablaşmalar hissəsinə nəzarəti kim həyata keçirir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük orqanları;
- ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi;
- ☐ Azərbaycan Respublikasının Milli Bankı;
- ☒ Azərbaycan Respublikasının müvəkkil bankları;

☐ Benefisiar.

Sual: İxrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənişinə nəzarətin mərhələləri aşağıdakılardır: (Çəki: 1)

- ☐ 1. Məlumat-analitik nəzarət 2. Bitkin sənədli nəzarət.
 - ☐ 1. İlkin nəzarət 2. Məlumat-analitik nəzarət
 - ☐ 1. İlkin nəzarət 2. Bitkin sənədli nəzarət.
 - ☒ 1. İlkin nəzarət 2. Məlumat-analitik nəzarət 3. Bitkin sənədli nəzarət.
 - ☐ 1. İlkin nəzarət 2. Məlumat-analitik nəzarət 3. Gömrük baxışı 4. Bitkin sənədli nəzarət.
-

Sual: İlkin nəzarət zamanı hansı əməliyyatlar keçirilir? (Çəki: 1)

- ☐ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət;
 - ☒ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət; - həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət; - hesabatların formalaşdırılması və DGK-ya təqdim edilməsi;
 - ☐ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət; - hesabatların formalaşdırılması və DGK-ya təqdim edilməsi;
 - ☐ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət; - həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət;
 - ☐ - həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət; - hesabatların formalaşdırılması və DGK-ya təqdim edilməsi.
-

Sual: Məlumat - analitik nəzarət zamanı hansı əməliyyatlar keçirilir? (Çəki: 1)

- ☐ - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi); - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.
 - ☐ - gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi); - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.
 - ☐ - gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.
 - ☐ - gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi);
 - ☒ - gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi); - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.
-

Sual: Bitkin sənədli nəzarət zamanı hansı əməliyyatlar keçirilir? (Çəki: 1)

- ☐ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama
 - ☐ - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi.
 - ☐ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama; - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi.
 - ☐ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama; - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi;; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi.
 - ☒ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama; - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.
-

Sual: İxrac əməliyyatlarına valyuta nəzarəti uçot kartoçkası (UK) nədir? (Çəki: 1)

- ☐ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə müvəkkil bank tərəfindən tərtib edilən sənəd;
 - ☐ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə gömrük orqanı tərəfindən tərtib edilən sənəd;
 - ☐ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə deklarant tərəfindən doldurulan, gömrük orqanı tərəfindən təsdiq edilən sənəd;
 - ☐ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə müvəkkil bank tərəfindən doldurulan, gömrük orqanı tərəfindən təsdiq edilən sənəd;
 - ☒ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə deklarant tərəfindən doldurulan, müvəkkil bank tərəfindən təsdiq edilən sənəd.
-

Sual: İxracatçı tərəfindən təqdim valyuta sənədlərinin tamlığı və düzgünlüyünə ilkin nəzarəti kim həyata keçirir? (Çəki: 1)

- ☐ Gömrük orqanları;
 - ☐ Müvəkkil bank;
 - ☐ Benefisiar;
 - ☒ Gömrük rəsmiləşdirilməsini aparan yük şöbəsi;
 - ☐ Müvəkkil bank və gömrük orqanı.
-

Sual: Konsiqnasiya yolu ilə ixrac əməliyyatları nəyi nəzərdə tutur? (Çəki: 1)

- ☒ Xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüdudlarından kənarda satışı gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunmaqla malların ixracını;
- ☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən ticarət;
- ☐ Haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat;
- ☐ Xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların dəyişdirilmədən Azərbaycan Respublikasına qaytarılması şərtilə ixracı;

☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən və ya haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat.

Sual: Konsiqnasiya yolu ilə ixrac əməliyyatlarının rəsmiləşdirilməsində gömrük orqanları tərəfindən tələb olunan sənədlər hansılardır? (Çəki: 1)

☒ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 4) ixrac olunan mal dövlət müəssisəsində istehsal edilmişdirsə, onun dəyərinin istehsalçıya tam ödənilməsinə təsdiq edən müvafiq bank sənədi; 5) Valyuta zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK); 7) Yük Gömrük Bəyannaməsi (YGB).

☐ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə.

☐ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə.

☐ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 4) ixrac olunan mal dövlət müəssisəsində istehsal edilmişdirsə, onun dəyərinin istehsalçıya tam ödənilməsinə təsdiq edən müvafiq bank sənədi; 5) Valyuta zəmanət öhdəliyi.

☐ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 4) ixrac olunan mal dövlət müəssisəsində istehsal edilmişdirsə, onun dəyərinin istehsalçıya tam ödənilməsinə təsdiq edən müvafiq bank sənədi; 5) Valyuta zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK).

Sual: Barter əməliyyatları nədir? (Çəki: 1)

☐ Xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüdudlarından kənarda satışı gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunmaqla malların ixracını;

☒ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən ticarət;

☐ Haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat;

☐ Xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların dəyişdirilmədən Azərbaycan Respublikasına qaytarılması şərtlə ixracı;

☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən və ya haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat.

Sual: Barter əməliyyatlarında ekvivalent məbləğdə malların göndərilməsi və alınması arasındakı müddət qanunla neçə günədək müəyyən olunmuşdur? (Çəki: 1)

☐ 30

☐ 60

☒ 90

☐ 120

☐ 180

Sual: Malların barter yolu ilə ixracı zamanı gömrük orqanları tərəfindən tələb olunan sənədlər aşağıdakılardır: (Çəki: 1)

☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi.

☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı.

☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı; 5) ekvivalent məbləğdə malların vaxtında gətiriləcəyi barədə zəmanət öhdəliyi.

☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı; 5) ekvivalent məbləğdə malların vaxtında gətiriləcəyi barədə zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK).

☒ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı; 5) ekvivalent məbləğdə malların vaxtında gətiriləcəyi barədə zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK); 7) Yük Gömrük Bəyannaməsi (YGB).

Sual: Kredite ixrac əməliyyatları nədir? (Çəki: 1)

☐ Xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüduqlarından kənarda satışı gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunmaqla malların ixracını;

☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən ticarət;

☒ Haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat;

☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən və ya haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat.

☐ Xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların dəyişdirilmədən Azərbaycan Respublikasına qaytarılması şərtlə ixracı;

Sual: Gömrük nəzarəti zamanı ixrac əməliyyatlarına valyuta nəzarəti uçot kartoçkası (UK): (Çəki: 1)

☐ UK reyestrinə salınır;

☐ DGK Valyuta Nəzarəti şöbəsinə göndirilir;

☒ UK reyestrinə salınır və onun surəti DGK Valyuta Nəzarəti şöbəsinə göndirilir;

☐ UK reyestrinə salınır və onun surəti müvəkkil banka göndirilir;

☐ Müvəkkil banka və surəti DGK Valyuta Nəzarəti şöbəsinə göndirilir;

Sual: Uçot kartoçkası nə zaman nəzarətdən çıxarılır? (Çəki: 1)

- ☐ valyuta vəsaitlərinin daxil olması barədə müvəkkil bank tərəfindən təsdiq edilmiş Uçot kartoçkası gömrük orqanına təqdim edildiyi təqdirdə;
 - ☐ malların geri qaytarılması barədə deklarant tərəfindən tərtib edilmiş idxal YGB ixracatçı tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə;
 - ☒ valyuta vəsaitlərinin daxil olması barədə müvəkkil bank tərəfindən təsdiq edilmiş Uçot kartoçkası və ya malların geri qaytarılması barədə deklarant tərəfindən tərtib edilmiş idxal YGB ixracatçı tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə;
 - ☐ YGB ixracatçı tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə;
 - ☐ nəzarətdən çıxarılmır.
-

Sual: “Azərbaycan Respublikası İnzibati Xətlər” Məcəlləsinin 262-ci maddəsinə görə, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə hansı cəza tədbiri tətbiq olunur? (Çəki: 1)

- ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 50 % miqdarında cərimə;
 - ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 5 % miqdarında cərimə;
 - ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 5 %-dən 10 %-dək miqdarında cərimə;
 - ☒ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 5 %-dən 50 %-dək miqdarında cərimə;
 - ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 10 %-dən 50 %-dək miqdarında cərimə.
-

Sual: Gömrük orqanlarında bəyan etməklə rezidentlər və qeyri rezidentlər nə qədər valyuta sərvətləri Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilirlər? (Çəki: 1)

- ☐ 2 000 ABŞ dolları ekvivalentinədək;
 - ☐ 5 000 ABŞ dolları ekvivalentinədək;
 - ☐ 10 000 ABŞ dolları ekvivalentinədək;
 - ☐ 50 000 ABŞ dolları ekvivalentinədək;
 - ☒ məhdudiyyət qoyulmadan.
-

Sual: Əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən rezidentlər və qeyri rezidentlər gömrük orqanlarında bəyan etməklə hansı məbləği Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilirlər? (Çəki: 1)

- ☐ 2.000 ABŞ dolları ekvivalentinədək;
 - ☐ 5 000 ABŞ dolları ekvivalentinədək;
 - ☐ 10 000 ABŞ dolları ekvivalentinədək;
 - ☒ 50 000 ABŞ dolları ekvivalentinədək;
 - ☐ məhdudiyyət qoyulmadan.
-

Sual: Rezidentlər Azərbaycan Respublikasından hansı məbləğdə valyuta sərvətlərini sənəd təqdim etmədən, gömrük orqanlarında bəyan edilməklə nağd şəkildə çıxara bilirlər? (Çəki: 1)

- ☐ 2 000 ABŞ dolları ekvivalenti;
- ☐ 5 000 ABŞ dolları ekvivalenti;
- ☒ 10 000 ABŞ dolları ekvivalenti;

- ☐ 50 000 ABŞ dolları ekvivalenti;
☐ məhdudiyyət qoyulmadan.

Sual: Qeyri rezidentlər Azərbaycan Respublikasından hansı məbləğdə valyuta sərvətlərini sənəd təqdim etmədən, gömrük orqanlarında bəyan edilməklə nağd şəkildə çıxara bilirlər? (Çəki: 1)

- ☒ 2 000 ABŞ dolları ekvivalenti;
☐ 5 000 ABŞ dolları ekvivalenti;
☐ 10 000 ABŞ dolları ekvivalenti;
☐ 50 000 ABŞ dolları ekvivalenti;
☐ məhdudiyyət qoyulmadan.

BÖLMƏ: 09

Ad	09
Suallardan	32
Maksimal faiz	32
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Malların gömrük dəyəri hansı məqsədlə hesablanır? (Çəki: 1)

- ☐ Gömrük ödənişlərini hesablamaq.
☐ Gömrük ödənişlərini hesablanmaq, başqa gömrük məqsədləri üçün malların dəyərini müəyyən etmək.
☐ Gömrük ödənişlərini hesablamaq, başqa gömrük məqsədləri üçün malların dəyərini müəyyən etmək, o cümlədən cərimələrin tutulması və gömrük qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq məsuliyyət tətbiq etmək.
☐ Gömrük statistikasını aparmaq.
☒ Gömrük ödənişlərini hesablamaq, başqa gömrük məqsədləri üçün malların dəyərini müəyyən etmək, o cümlədən cərimələrin tutulması və gömrük qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq məsuliyyət tətbiq etmək və gömrük statistikasını aparmaq.

Sual: Malların gömrük dəyərini kim və nə zaman hesablayır? (Çəki: 1)

- ☐ Bəyannamə verən şəxs (deklarant) tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən müəyyən edilir.
☒ Bəyannamə verən şəxs (deklarant) tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən keçirilərkən müəyyən edilir.
☐ Gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən keçirilərkən müəyyən edilir.
☐ Gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən müəyyən edilir.
☐ Bəyannamə verən şəxs (deklarant) tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılarkən müəyyən edilir

Sual: Azərbaycan Respublikasının "Gömrük Tarifi haqqında" Qanununun müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyəri hansı üsullarla müəyyən edilir? (Çəki: 1)

- ☐ 1) gətirilən malların sövdələşmə qiyməti ilə; 2) eyni malların sövdələşmə qiyməti ilə; 3) eynicinsli malların sövdələşmə qiyməti ilə;
 - ☐ 1) dəyərin çıxılması üsulu ilə; 2) dəyərin toplanması üsulu ilə; 3) ehtiyat üsulu ilə.
 - ☐ 1) gətirilən malların sövdələşmə qiyməti ilə; 2) eyni malların sövdələşmə qiyməti ilə; 3) eynicinsli malların sövdələşmə qiyməti ilə; 4) dəyərin çıxılması üsulu ilə;
 - ☐ 1) gətirilən malların sövdələşmə qiyməti ilə; 2) eyni malların sövdələşmə qiyməti ilə; 3) eynicinsli malların sövdələşmə qiyməti ilə; 4) dəyərin çıxılması üsulu ilə; 5) dəyərin toplanması üsulu ilə;
 - ☒ 1) gətirilən malların sövdələşmə qiyməti ilə; 2) eyni malların sövdələşmə qiyməti ilə; 3) eynicinsli malların sövdələşmə qiyməti ilə; 4) dəyərin çıxılması üsulu ilə; 5) dəyərin toplanması üsulu ilə; 6) ehtiyat üsulu ilə.
-

Sual: Gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hansıdır? (Çəki: 1)

- ☒ Gətirilən malların sövdələşmə qiyməti ilə.
 - ☐ Eyni malların sövdələşmə qiyməti ilə.
 - ☐ Eynicinsli malların sövdələşmə qiyməti ilə.
 - ☐ Dəyərin çıxılması.
 - ☐ Dəyərin toplanması.
-

Sual: Gömrük dəyərinin müəyyən edilməsi üsullarından hansı ardıcılıqla istifadə olunur? (Çəki: 1)

- ☐ Hər biri ardıcıl olaraq tətbiq edilir.
 - ☐ Benefisiarla gömrük orqanının səlahiyyətli nümayəndəsi arasında razılaşma yolu ilə istənilən üsul tətbiq edilir.
 - ☐ Dəyərin toplanması, dəyərin çıxılması, malların sövdələşmə qiyməti ilə.
 - ☒ Hər bir sonrakı üsulun tətbiqi gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda həyata keçirilir.
 - ☐ Eyni malların sövdələşmə qiyməti ilə, dəyərin toplanması və dəyərin çıxılması üsulu ilə.
-

Sual: Gətirilən malların gömrük dəyərinin "sövdələşmə qiyməti ilə müəyyən edilməsi üsulu" nədir? (Çəki: 1)

- ☒ Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənbə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal

vahidinin qiymətindən komisiyon xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.

○ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edənin əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.

Sual: Gömrük dəyərinin müəyyən edilməsi üçün “eyni malların sövdələşmə qiyməti üsulu” nədir? (Çəki: 1)

○ Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.

● Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənsə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.

○ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.

○ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komisiyon xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.

○ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edənin əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.

Sual: Gömrük dəyərinin müəyyən edilməsi üçün “eynicinsli malların sövdələşmə qiyməti üsulu” nədir? (Çəki: 1)

○ Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.

○ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənsə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.

● Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.

○ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komisiyon xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.

○ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edənin əldə etdiyi

mənfiətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.

Sual: Gömrük dəyərinin müəyyən edilməsi üçün “dəyərin çıxılması üsulu” nədir? (Çəki: 1)

- ☐ Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.
 - ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.
 - ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.
 - ☒ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komisiyon xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.
 - ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edənin əldə etdiyi mənfiətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.
-

Sual: Gömrük dəyərinin müəyyən edilməsi üçün “dəyərin toplanması üsulu” nədir? (Çəki: 1)

- ☐ Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.
 - ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.
 - ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.
 - ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komisiyon xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.
 - ☒ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edənin əldə etdiyi mənfiətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.
-

Sual: Gömrük dəyərinin müəyyən edilməsi üçün “ehtiyat üsul” nədir? (Çəki: 1)

● Gömrük dəyəri, “Gömrük Tarifi haqqında” Qanunun 18—22-ci maddələrində göstərilən üsulların ardıcıl tətbiqi nəticəsində deklarant tərəfindən müəyyən edilə bilmirsə və ya gömrük orqanları gömrük dəyərinin müəyyən edilməsində bu üsullardan istifadə oluna bilməməsini əsaslandırırlarsa, malların gömrük dəyərinin beynəlxalq təcrübəyə əsasən müqayisələr yolu ilə müəyyən edilən qiyməti.

○ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.

○ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.

○ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komisiyon xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.

○ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edən əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.

Sual: Malın mənşə ölkəsi nədir? (Çəki: 1)

○ Malın tamamilə həmin ölkədə istehsal olunduğu ölkə.

○ “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan meyarlar əsasında kifayət qədər yenidən emala məruz qaldığı ölkə.

○ Malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya yenidən emala məruz qaldığı ölkə.

● Malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan meyarlar əsasında kifayət qədər yenidən emala məruz qaldığı ölkə.

○ Malın ixrac olunduğu ölkə.

Sual: Müəyyən ölkədə tam istehsal olunmuş mallar hansılardır? (Çəki: 1)

○ 1. Onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan faydalı qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa); 2. Onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları; 3. Orada doğulub və bəslənilmiş heyvanlar.

○ 1. Onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan faydalı qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa); 2. Onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları; 3. Orada doğulub və bəslənilmiş heyvanlar; 4. Həmin ölkədə bəslənilmiş heyvanlardan alınmış məhsullar; 5. Orada istehsal edilmiş ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsulları.

○ 1. Onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan faydalı qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa); 2. Onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları; 3. Orada doğulub və bəslənilmiş heyvanlar; 4. Həmin ölkədə bəslənilmiş heyvanlardan alınmış məhsullar; 5. Orada istehsal edilmiş ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsulları; 6. Dünya okeanında həmin ölkənin gəmiləri ilə və ya

onun icarəyə (fraxta) götürdüyü gəmilərlə ovlanmış və istehsal edilmiş dəniz vətəgəsi məhsulları; 7. Həmin ölkədəki istehsalın və başqa əməliyyatların nəticəsi olan təkrar xammal və tullantılar.

● 1. Onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan faydalı qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa); 2. Onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları; 3. Orada doğulub və bəslənilmiş heyvanlar; 4. Həmin ölkədə bəslənilmiş heyvanlardan alınmış məhsullar; 5. Orada istehsal edilmiş ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsulları; 6. Dünya okeanında həmin ölkənin gəmiləri ilə və ya onun icarəyə (fraxta) götürdüyü gəmilərlə ovlanmış və istehsal edilmiş dəniz vətəgəsi məhsulları; 7. Həmin ölkədəki istehsalın və başqa əməliyyatların nəticəsi olan təkrar xammal və tullantılar; 8. Həmin ölkəyə məxsus olan və ya onun icarəyə götürdüyü kosmik gəmilər vasitəsilə açıq kosmosda alınmış yüksək texnologiya məhsulları; 9. Müstəsna olaraq həmin ölkədə tam istehsal edilmiş məhsullarından istehsal edilmiş mallar.

○ Onun ərazisində istehsal edilmiş məhsullar;

Sual: Müəyyən bir ölkədə malların kifayət qədər emalının meyarları hansılardır? (Çəki: 1)

○ Emal nəticəsində Əmtəə nomenklaturasında hər hansı birinci dörd rəqəm səviyyəsində mal mövqeyinin (malın təsnifat kodunun) dəyişməsi.

○ Malın müəyyən ölkə mənşəli hesab olunması üçün kifayət edən və ya etməyən istehsal-texnoloji əməliyyatların yerinə yetirilməsi.

○ Advalor pay qaydası — istifadə olunmuş materialların dəyərinin və ya əlavə dəyər göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar malın dəyərinin dəyişməsi.

○ 1. Emal nəticəsində Əmtəə nomenklaturasında hər hansı birinci dörd rəqəm səviyyəsində mal mövqeyinin (malın təsnifat kodunun) dəyişməsi; 2. Malın müəyyən ölkə mənşəli hesab olunması üçün kifayət edən və ya etməyən istehsal-texnoloji əməliyyatların yerinə yetirilməsi;

● 1. Emal nəticəsində Əmtəə nomenklaturasında hər hansı birinci dörd rəqəm səviyyəsində mal mövqeyinin (malın təsnifat kodunun) dəyişməsi; 2. Malın müəyyən ölkə mənşəli hesab olunması üçün kifayət edən istehsal-texnoloji əməliyyatların yerinə yetirilməsi; 3. Advalor pay qaydası — istifadə olunmuş materialların dəyərinin və ya əlavə dəyər göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar malın dəyərinin dəyişməsi.

Sual: Azərbaycan Respublikasının gömrük ərazisindən mal çıxarırlarkən malın mənşə sertifikatını kim və nə zaman verir? (Çəki: 1)

● Kontraktlarda, ölkənin qanunvericilik aktlarında və ya Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərində nəzərdə tutulmuşsa, müvafiq dövlət orqanı tərəfindən verilir.

○ İstənilən vaxt, müvafiq dövlət orqanı tərəfindən verilir.

○ İstənilən vaxt, dövlət gömrük orqanları tərəfindən verilir.

○ Kontraktlarda nəzərdə tutulmuşsa, müvafiq dövlət orqanı tərəfindən verilir.

○ Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərində nəzərdə tutulmuşsa, müvafiq dövlət orqanı tərəfindən verilir.

Sual: Azərbaycan Respublikasının gömrük ərazisinə mal gətirilərkən hansı hallarda malın mənşəyi haqqında sertifikat təqdim olunmalıdır? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara;
 - ☐ 1. Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara; 2. Gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallara.
 - ☐ 1. Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara; 2. Gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallara; 3. Azərbaycan Respublikasının həyati mənafeləri sahəsindəki qanunvericilik aktlarında nəzərdə tutulmuşsa.
 - ☒ 1. Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara; 2. Gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallara; 3. Azərbaycan Respublikasının həyati mənafeləri sahəsindəki qanunvericilik aktlarında nəzərdə tutulmuşsa; 4. Bəyan edilən məlumatların qeyri-dəqiqliyini təsdiq etmək üçün əsas olduğu hallarda.
 - ☐ 1. Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara; 2. Gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallara; 3. Azərbaycan Respublikasının həyati mənafeləri sahəsindəki qanunvericilik aktlarında nəzərdə tutulmuşsa; 4. Bəyan edilən məlumatların qeyri-dəqiqliyini təsdiq etmək üçün əsas olduğu hallarda; 5. Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərində nəzərdə tutulmuşsa.
-

Sual: Azərbaycan Respublikasının gömrük orqanı malın buraxılmasından nə vaxt imtina edə bilər? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərə müvafiq olaraq, malları buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsas olarsa;
 - ☐ Malın Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, malları buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsas olarsa;
 - ☒ Həmin malın Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərə və ya Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, malları buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsas olarsa;
 - ☐ Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərə və ya Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, malları buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsas olarsa;
 - ☐ Kifayət qədər əsas olarsa.
-

Sual: Mənşəyi dəqiq müəyyən olunmamış mallara hansı gömrük rüsumları tətbiq olunur? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikasının gömrük tariflərinin maksimum dərəcələri;
 - ☐ Gömrük tarifinin iki misli;
 - ☐ Advalor gömrük rüsumu;
 - ☐ Spesifik gömrük rüsumu;
 - ☐ Kombinə gömrük rüsumu.
-

Sual: Tarif güzəştləri (tarif preferensiyaları) dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması;

- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azad etmə;
 - ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azad etmə, rüsum dərəcələrinin aşağı salınması;
 - ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azad etmə, rüsum dərəcələrinin aşağı salınması, malın preferensial gətirilməsi üçün tarif kvotaları şəklində verilən güzəştlər;
 - ☒ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azad etmə, rüsum dərəcələrinin aşağı salınması, malın preferensial gətirilməsi və ya çıxarılması üçün tarif kvotaları şəklində verilən güzəştlər.
-

Sual: Nəqliyyat vasitələrinin istismarı zamanı hansı mallar gömrük rüsumlarından azad edirlər? (Çəki: 1)

- ☐ Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onlarn qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat malları;
 - ☐ Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onlarn qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları;
 - ☐ Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onlarn qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları və ərzaq;
 - ☐ Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onlarn qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları və yanacaq;
 - ☒ Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onlarn qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları, yanacaq və ərzaq.
-

Sual: Dənizdə balıq ovlayan gəmilərin fəaliyyəti zamanı hansı mallar gömrük rüsumlarından azad edirlər? (Çəki: 1)

- ☒ Gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, yanacaq, ərzaq və başqa əmlak, habelə həmin gəmilərdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları;
- ☐ Gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları;
- ☐ Gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, həmin gəmilərdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları;
- ☐ Gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, yanacaq, habelə həmin gəmilərdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları;
- ☐ Yanacaq, ərzaq və başqa əmlak və Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları.

Sual: Gəza və dağıntılardan, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədi ilə və ya humanitar yardım kimi hansı mallar gömrük rüsumlarından azad edirlər?

(Çəki: 1)

- ☐ Bu məqsədlərlə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallar;
 - ☒ Bu məqsədlərlə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallar, o cümlədən məktəblər, məktəbəqədər müəssisələr və müalicə ocaqları üçün pulsuz dərş vəsaitləri;
 - ☐ Məktəblər, məktəbəqədər müəssisələr və müalicə ocaqları üçün pulsuz dərş vəsaitləri;
 - ☐ Məktəblər üçün pulsuz dərş vəsaitləri;
 - ☐ Məktəblər və məktəbəqədər müəssisələr üçün pulsuz dərş vəsaitləri.
-

Sual: Təmənnasız yardım və xeyriyyə təyinatlı hansı mallar gömrük rüsumlarından azad edirlər? (Çəki: 1)

- ☐ Hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar;
 - ☒ Texniki yardım da daxil olmaqla dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar, habelə qrant haqqında müqaviləyə və ya qərara əsasən qrant kimi alınan pul və (və ya) digər maddi yardımlar;
 - ☐ Texniki yardım da daxil olmaqla dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar;
 - ☐ Dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar;
 - ☐ Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar, habelə qrant haqqında müqaviləyə və ya qərara əsasən qrant kimi alınan pul və (və ya) digər maddi yardımlar.
-

Sual: Üçüncü ölkələr üçün nəzərdə tutulmuş və Azərbaycan Respublikasının gömrük ərazisindən tranzit rejimi ilə keçən mallar: (Çəki: 1)

- ☐ Gömrük rüsumlarından azad edilmirlər;
 - ☐ Gömrük rüsumlarından azad edirlər;
 - ☐ rüsumlarından
 - ☒ Gömrük nəzarəti altında keçərkən gömrük rüsumlarından azad edirlər;
 - ☐ Gömrük rüsumları güzəştli və sadələşdirilmiş qaydada ödənilir.
-

Sual: Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan və ya bu əraziyə gətirilən hansı mallar gömrük rüsumlarından azad edirlər? (Çəki: 1)

- ☐ Şəxsi istifadə üçün nəzərdə tutulmuş mallar;
- ☐ İstehsal və kommersiya təyinatı olmayan və yalnız şəxsi istifadə üçün nəzərdə tutulmuş mallar;
- ☒ İstehsal və kommersiya təyinatı olmayan və yalnız şəxsi istifadə üçün nəzərdə tutulmuş, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq keçirilən mallar;

- ☐ Şəxsi istifadə üçün nəzərdə tutulmuş, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq keçirilən mallar;
 - ☐ İstehsal və kommersiya təyinatı olan mallar.
-

Sual: Azərbaycan Respublikasının ərazisinə qaytarılan milli mədəniyyət sərvətləri: (Çəki: 1)

- ☐ Gömrük rüsumlarından azad edilmirlər;
 - ☒ Gömrük rüsumlarından azad edirlər;
 - ☐ Gömrük rüsumlarından gismən azad edirlər;
 - ☐ Gömrük nəzarəti altında gətirilərkən gömrük rüsumlarından azad edirlər;
 - ☐ Gömrük rüsumları güzəştli və sadələşdirilmiş qaydada ödənilir.
-

Sual: Ölkəyə gətirilən idman avadanlığı, texnikası və malları hansı hallarda gömrük rüsumlarından azad edirlər? (Çəki: 1)

- ☐ Yığma komandaların hazırlığı ilə bağlı gətirilərkən;
 - ☐ Komandaların hazırlığı ilə bağlı gətirilərkən;
 - ☐ Komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən gətirilərkən;
 - ☒ Yığma komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən gətirilərkən;
 - ☐ Yığma komandaların hazırlığı və ya yarışların keçirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən gətirilərkən.
-

Sual: Əməkçi miqrantların hansı mülkiyyəti gömrük rüsumundan azad edilir? (Çəki: 1)

- ☐ Qazandığı vəsait;
 - ☐ Qazandığı vəsait və bu vəsaitlə əldə etdiyi məişət avadanlıqları;
 - ☐ Qazandığı vəsait və bu vəsaitlə əldə etdiyi məişət avadanlıqları, həmçinin əmək fəaliyyəti üçün zəruri olan alətlər;
 - ☐ Qazandığı vəsait və bu vəsaitlə əldə etdiyi məişət avadanlıqları, həmçinin əmək fəaliyyəti üçün zəruri olan alətlər Azərbaycan Respublikasına gətirilərkən;
 - ☒ Qazandığı vəsait və bu vəsaitlə əldə etdiyi məişət avadanlıqları, həmçinin əmək fəaliyyəti üçün zəruri olan alətlər Azərbaycan Respublikasına gətirilərkən və ya Azərbaycan Respublikasından çıxarılarkən.
-

Sual: Tarif preferensiyaları nədir? (Çəki: 1)

- ☐ Mallar üzrə gömrük rüsumlarından azad etmə, gömrük dərəcələrinin aşağı salınması, yaxud preferensial idxal güzəştlərinin məcmusu;
 - ☐ Mallar üzrə gömrük rüsumlarından azad etmə;
 - ☐ Mallar üzrə gömrük rüsumlarından azad etmə, gömrük dərəcələrinin aşağı salınması;
 - ☒ Mallar üzrə gömrük rüsumlarından azad etmə, gömrük dərəcələrinin aşağı salınması, preferensial idxal və ya ixrac üçün kvotalar qoyulması güzəştləri;
 - ☐ Preferensial idxal və ya ixrac üçün kvotalar qoyulması güzəştləri.
-

Sual: Azərbaycan Respublikasında tarif preferensiyaları mənşəcə hansı mallara tətbiq edilir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikası ilə gömrük ittifaqı yaratmış ölkələrə mənsub mallar;
 - ☐ Azərbaycan Respublikası ilə azad ticarət zonası yaratmış ölkələrə mənsub mallar;
 - ☐ Azərbaycan Respublikası ilə gömrük ittifaqı və azad ticarət zonası yaradılmasına dair müqavilə imzalamış dövlətlərə mənsub mallar;
 - ☐ Azərbaycan Respublikasının milli preferensiya sistemindən istifadə edən inkişaf etməkdə olan ölkələrə mənsub mallar;
 - ☒ Azərbaycan Respublikası ilə gömrük ittifaqı və azad ticarət zonası yaratmış və ya bu cür ittifaqın, yaxud zonanın yaradılmasına dair müqavilə imzalamış dövlətlərə və ya Azərbaycan Respublikasının milli preferensiya sistemindən istifadə edən inkişaf etməkdə olan ölkələrə mənsub mallar.
-

Sual: Gömrük güzəştləri nədir? (Çəki: 1)

- ☐ Mallar üzrə əvvəl ödənilmiş gömrük rüsumlarının qaytarılması;
 - ☐ Mallar üzrə əvvəl ödənilmiş gömrük rüsumlarının qaytarılması və rüsum dərəcələrinin azaldılması;
 - ☒ Mallar üzrə əvvəl ödənilmiş gömrük rüsumlarının qaytarılması, rüsum dərəcələrinin azaldılması və müstəsna hallarda gömrük rüsumlarından azad etmə;
 - ☐ Rüsum dərəcələrinin azaldılması və gömrük rüsumlarından azad etmə;
 - ☐ Mallar üzrə gömrük rüsumlarından azad etmə.
-

Sual: Azərbaycan Respublikasının gömrük ərazisi hüddurlarında gömrük güzəştləri hansı mallara verilir? (Çəki: 1)

- ☒ Gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və həmin ərazidən müvəqqəti çıxarılan, hökumətlərarası sazişlərə müvafiq olaraq xaricdə investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstlə göndərilən, dövlət ehtiyacları üçün Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan, xarici sərmayənin iştirakı ilə yaradılan müəssisələrin və xarici müəssisələrin nizamnamə fonduna pay şəklində Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən müxtəlif növ mallar;
 - ☐ Gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və həmin ərazidən müvəqqəti çıxarılan mallar;
 - ☐ Gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və həmin ərazidən müvəqqəti çıxarılan, hökumətlərarası sazişlərə müvafiq olaraq xaricdə investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstlə göndərilən mallar;
 - ☐ Gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və həmin ərazidən müvəqqəti çıxarılan, hökumətlərarası sazişlərə müvafiq olaraq xaricdə investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstlə göndərilən, dövlət ehtiyacları üçün Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan mallar;
 - ☐ Xarici sərmayənin iştirakı ilə yaradılan müəssisələrin və xarici müəssisələrin nizamnamə fonduna pay şəklində Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən müxtəlif növ mallar.
-

BÖLMƏ: 08

Ad

08

Suallardan

3

Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycan Respublikasının gömrük tarifi nədir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş vergi və gömrük rüsumu dərəcələrinin məcmusudur.
- ☒ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur.
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən gömrük rüsumu dərəcələrinin məcmusudur.
- ☐ Advalor qaydada hesablanmış gömrük rüsumunun məbləğidir.
- ☐ Spesifik qaydada hesablanmış gömrük rüsumunun məbləğidir.

Sual: İdxal və ixrac gömrük rüsumlarının dərəcələrini kim təyin edir? (Çəki: 1)

- ☐ Gömrük nəzarətin həyata keçirən gömrək orqanı.
- ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi.
- ☒ Azərbaycan Respublikasının Nazirlər Kabineti.
- ☐ Azərbaycan Respublikasının Prezidenti.
- ☐ Azərbaycan Respublikasının Milli Məclisi.

Sual: “İnkoterms” nədir? (Çəki: 1)

- ☒ Beynəlxalq ticarətdə malların gömdərlmə şərtlərini izah edən terminlər sistemi;
- ☐ Beynəlxalq ticarətdə satıcının ümumiləşdirilmiş adı;
- ☐ Beynəlxalq ticarətdə alıcının ümumiləşdirilmiş adı;
- ☐ Beynəlxalq ticarətdə tətbiq olunan sığorta sistemi;
- ☐ Beynəlxalq ticarətdə tətbiq olunan ödəmə sistemi;

BÖLMƏ: 05

Ad	05
Suallardan	32
Maksimal faiz	32
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1-ci maddəsinə görə gömrük proseduru nədir? (Çəki: 1)

- ☒ Gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri
 - ☐ Gömrük nəzarəti altında olan malların yerləşdirilə biləcəyi xüsusi gömrük prosedurlarından biri
 - ☐ Gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi xüsusi gömrük prosedurlarından biri
 - ☐ Mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri
 - ☐ Gömrük nəzarəti altında olan nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri
-

Sual: Xüsusi gömrük prosedurlarına hansılar aiddir? (Çəki: 1)

- ☐ Tranzit və emal
 - ☐ Sərbəst zona və xüsusi istifadə
 - ☐ Tranzit, saxlanc, sərbəst zona və emal
 - ☐ Saxlanc, sərbəst zona, xüsusi istifadə və emal
 - ☒ Tranzit, saxlanc, sərbəst zona, xüsusi istifadə və emal
-

Sual: Hansı mallar ixrac gömrük proseduru altında yerləşdirilir? (Çəki: 1)

- ☒ Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar
 - ☐ İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda
 - ☐ Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar
 - ☐ Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar
 - ☐ Xarici mallar gömrük ərazisindən aparıldıqda
-

Sual: Hansı mallar təkrar ixrac gömrük proseduru altında yerləşdirilir? (Çəki: 1)

- ☐ Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar
 - ☐ İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda
 - ☐ Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar
 - ☐ Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar
 - ☒ Xarici mallar gömrük ərazisindən aparıldıqda
-

Sual: Hansı mallar müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilir? (Çəki: 1)

- ☐ Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar
 - ☐ İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda
 - ☐ Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar
 - ☒ Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar
 - ☐ Xarici mallar gömrük ərazisindən aparıldıqda
-

Sual: Malların məhv edilməsi və yaranan tullantıların zərərsizləşdirilməsi kimin vəsaiti hesabına həyata keçirilir? (Çəki: 1)

- ☐ Dövlətin;
 - ☒ Mal sahibinin;
 - ☐ İxracatçının;
 - ☐ İdxalatçının;
 - ☐ Daşıyıcının.
-

Sual: Hansı mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir? (Çəki: 1)

- ☐ Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar
 - ☐ İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda
 - ☒ Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar
 - ☐ Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar
 - ☐ Xarici mallar gömrük ərazisindən aparıldıqda
-

Sual: Hansı mallar təkrar idxal gömrük proseduru altında yerləşdirilir? (Çəki: 1)

- ☐ Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar
 - ☒ İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda
 - ☐ Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar
 - ☐ Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar
 - ☐ Xarici mallar gömrük ərazisindən aparıldıqda
-

Sual: Sərbəst dövriyyəyə buraxılışından bir il ərzində gömrük ərazisindən təkrar ixrac olunan malların idxalı üçün ödənilmiş: (Çəki: 1)

- ☐ Gömrük yığımları qaytarılır
 - ☐ Gömrük rüsumları və vergilər qaytarılmır
 - ☐ Gömrük rüsumları qaytarılır
 - ☐ Vergilər qaytarılır
 - ☒ Gömrük rüsumları və vergilər qaytarılır
-

Sual: Təkrar idxal zamanı malların gömrük ərazisinə qaytarılması onları aparmış şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən həyata keçirildiyi zaman gömrük orqanları malların təkrar idxalına: (Çəki: 1)

- ☐ İcazə vermir
 - ☐ İcazə verir
 - ☐ ARGM-nin 165-ci maddəsində nəzərdə tutulan qaydalarda müəyyən edilmiş hallar istisna olmaqla icazə verir
 - ☒ ARGM-nin 165-ci maddəsində nəzərdə tutulan qaydalarda müəyyən edilmiş hallarda icazə verir
 - ☐ Doğru cavab yoxdur
-

Sual: Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə icazə verilir: (Çəki: 1)

- ☒ Onların ixracı zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildirib-bildirilməməsindən asılı olmayaraq
 - ☐ Onların ixracı zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildiriş verildiyi hallarda
 - ☐ İcazə verilmir
 - ☐ Doğru cavab yoxdur
 - ☐ Bütün cavablar doğrudur
-

Sual: Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir: (Çəki: 1)

- ☐ Qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini, ticarət siyasəti tədbirlərinin tətbiqini
 - ☒ Qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini, ticarət siyasəti tədbirlərinin tətbiqini, malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını
 - ☐ Ticarət siyasəti tədbirlərinin tətbiqini
 - ☐ Qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini
 - ☐ Qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini, ticarət siyasəti tədbirlərinin tətbiqini, pasport nəzarətindən keçidi, malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını
-

Sual: Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici mallar hansı gömrük statusunu alırlar? (Çəki: 1)

- ☐ İdxal malları
 - ☐ İxrac malları
 - ☒ Daxili mallar
 - ☐ Tranzit mallar
 - ☐ Xüsusi mallar
-

Sual: Tranzit xüsusi gömrük proseduru nədir? (Çəki: 1)

- ☒ Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması
 - ☐ Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması
 - ☐ Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması
 - ☐ Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanma anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi
 - ☐ Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanması
-

Sual: Beynəlxalq tranzit xüsusi gömrük proseduru nədir? (Çəki: 1)

- ☐ Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması
 - ☒ Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması
 - ☐ Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması
 - ☐ Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi
 - ☐ Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanması
-

Sual: Daxili tranzit xüsusi gömrük proseduru nədir? (Çəki: 1)

- ☐ Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması
 - ☐ Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması
 - ☒ Daxili malların statusunu dəyişmədən, gömrük nəzarəti altında ərazisinin bir yerindən başqa yerinə daşınması
 - ☐ Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi
 - ☐ Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanması
-

Sual: Saxlanc xüsusi gömrük proseduru nədir? (Çəki: 1)

- ☐ Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması
 - ☐ Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması
 - ☐ Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması
 - ☒ Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi
 - ☐ Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanması
-

Sual: Gömrük anbarı xüsusi gömrük proseduru nədir? (Çəki: 1)

- ☐ Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması

- ☐ Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması
 - ☐ Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması
 - ☐ Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanma anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi
 - ☒ Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanması
-

Sual: Sərbəst zona nədir? (Çəki: 1)

- ☐ Gömrük ərazisindən xaricdə yerləşən, gətirilən mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan ərazi
 - ☒ Gömrük ərazisinin, gətirilən mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsi
 - ☐ Gömrük ərazisinin, aparılan mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsi
 - ☐ Gömrük ərazisinin, gətirilən mallara gömrük rüsumlarının və vergilərin tətbiq olunmayan hissəsi
 - ☐ Gömrük ərazisinin, ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsi
-

Sual: Gömrük ərazisində sərbəst zonanı kim yarada və ləğv edə bilər? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının şəxsləri
 - ☐ Azərbaycan Respublikasının hüquqi şəxsləri
 - ☐ Azərbaycan Respublikasının fiziki şəxsləri
 - ☐ Müvafiq icra hakimiyyəti orqanının lisenziyası əsasında Azərbaycan Respublikasının şəxsləri
 - ☒ Müvafiq icra hakimiyyəti orqanı
-

Sual: Sərbəst zonanın sahəsinin perimetrləri, giriş və çıxış məntəqələri: (Çəki: 1)

- ☐ Polis tərəfindən qorunur
 - ☒ Gömrük orqanlarının nəzarəti altında olur
 - ☐ Gömrük orqanlarının nəzarətindən azad olur
 - ☐ Gömrük orqanlarının nəzarəti altında olur
 - ☐ Gömrük orqanlarının nəzarəti altında olmur
-

Sual: Müvəqqəti idxal proseduru altında hansı mallar yerləşdirilir? (Çəki: 1)

- ☐ Emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilən daxili mallar
 - ☒ Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar
 - ☐ Vergilər, rüsumlar və ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilən xarici mallar
 - ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə bu prosedurun məqsədinə uyğun olaraq istifadə üçün sərbəst dövriyyəyə buraxılan xarici mallar
 - ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövriyyəyə buraxılan xarici mallar
-

Sual: Son istifadə xüsusi gömrük proseduru altında hansı mallar yerləşdirilir? (Çəki: 1)

- ☐ Emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilən daxili mallar
 - ☐ Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar
 - ☐ Vergilər, rüsumlar və ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilən xarici mallar
 - ☒ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə bu prosedurun məqsədinə uyğun olaraq istifadə üçün sərbəst dövriyyəyə buraxılan xarici mallar
 - ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövriyyəyə buraxılan xarici mallar
-

Sual: Daxildə emal proseduru altında hansı mallar yerləşdirilir? (Çəki: 1)

- ☐ Emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilən daxili mallar
 - ☐ Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar
 - ☒ Vergilər, rüsumlar və ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilən xarici mallar
 - ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə bu prosedurun məqsədinə uyğun olaraq istifadə üçün sərbəst dövriyyəyə buraxılan xarici mallar
 - ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövriyyəyə buraxılan xarici mallar
-

Sual: Xaricdə emal xüsusi gömrük proseduru altında hansı mallar yerləşdirilir? (Çəki: 1)

- ☒ Emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilən daxili mallar
 - ☐ Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar
 - ☐ Vergilər, rüsumlar və ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilən xarici mallar
 - ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə bu prosedurun məqsədinə uyğun olaraq istifadə üçün sərbəst dövriyyəyə buraxılan xarici mallar
 - ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövriyyəyə buraxılan xarici mallar
-

Sual: Malların müvəqqəti idxal (ixrac) müddətləri, bir qayda olaraq, aşağıdakı zamanla məhdudlaşır: (Çəki: 1)

- ☐ 6 ay;
 - ☐ 1 il;
 - ☐ 2 il;
 - ☒ 3 il;
 - ☐ Qeyri-məhdud
-

Sual: Mallar Azərbaycan Respublikasının sərbəst zonalarında hansı müddətlərdə yerləşdirilə bilər? (Çəki: 1)

- ☐ 6 ay;
- ☐ 1 il;
- ☐ 2 il;
- ☐ 3 il;

● Qeyri-məhdud.

Sual: Azərbaycan Respublikasının sərbəst zonalarında hansı fəaliyyət növlərinə icazə verilir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına riayət etmək şərti ilə malların idxalına və ixracına;
 - ☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına riayət etmək şərti ilə mallarla istehsal və kommersiya fəaliyyətinə;
 - ☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına riayət etmək şərti ilə malların topdan satışı fəaliyyətinə;
 - ☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına riayət etmək şərti ilə mallarla istehsal fəaliyyətinə;
 - ☒ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına riayət etmək şərti ilə malların pərakəndə satışı istisna edilməklə, mallarla istehsal və kommersiya fəaliyyətinə.
-

Sual: Xarici mallar Azərbaycan Respublikasının sərbəst zonalarına gətirilməsi və ya onların sərbəst zonalarda yerləşdirilməsi zamanı: (Çəki: 1)

- ☒ Gömrük rüsumları, vergilər alınmır, iqtisadi siyasət tədbirləri tətbiq edilmir
 - ☐ Gömrük rüsumları, vergilər alınmır, ancaq, iqtisadi siyasət tədbirləri tətbiq edilir;
 - ☐ Gömrük rüsumları, vergilər və digər gömrük ödənişləri ödənilir və iqtisadi siyasət tədbirlərinə və digər məhdudiyyətlərə riayət edilir;
 - ☐ Gömrük rüsumları ödənilir, digər məhdudiyyətlər qoyulmur;
 - ☐ Vergilər ödənilir, digər məhdudiyyətlər qoyulmur.
-

Sual: Mallar Azərbaycan Respublikasının sərbəst zonaları ərazisindən Azərbaycan Respublikasının gömrük ərazisinin qalan hissəsinə gətirilərkən və ya Azərbaycan Respublikasının hüddudlarından kənara aparılarkən: (Çəki: 1)

- ☐ Gömrük rüsumları, vergilər alınmır, iqtisadi siyasət tədbirləri tətbiq edilmir;
 - ☐ Gömrük rüsumları, vergilər alınmır, ancaq, iqtisadi siyasət tədbirləri tətbiq edilir;
 - ☐ Gömrük rüsumları, vergilər və digər gömrük ödənişləri ödənilir və iqtisadi siyasət tədbirlərinə və digər məhdudiyyətlərə riayət edilir;
 - ☐ Vergilər ödənilir, digər məhdudiyyətlər qoyulmur;
 - ☒ Malın mənşəyindən asılı olaraq gömrük rüsumları, vergilər alınır və iqtisadi siyasət tədbirləri tətbiq edilir
-

Sual: İxrac zamanı vergidən azad etmələr hansı əsasla qüvvəyə minir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük qanunvericiliyi;
 - ☒ Azərbaycan Respublikasının vergi qanunvericiliyi;
 - ☐ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı;
 - ☐ Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin sərəncamı;
 - ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük komitəsinin sərəncamı.
-

Sual: Təkrar ixrac nə zaman bəyan olunur? (Çəki: 1)

- ☒ Mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən;
- ☐ Mallar Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılarkən;

- ☐ Mallar xarici ölkənin gömrük ərazisində olarkən;
 - ☐ Mallar Azərbaycan Respublikasının gömrük ərazisində olarkən;
 - ☐ Gətirilmiş malların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılmasından ən çox 6 ay öncə.
-

